

TEST: 2415#01#Y15#01-500

Test	2415#01#Y15#01-500
Fənn	2415 - Korporativ idarəetmə
Təsviri	[Təsviri]
Müəllif	Sevda R.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	40
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Təsərrüfat yoldaşlığı və cəmiyyətin ümumi əlamətlərinə xas olmayan əlaməti göstərin.
(Çəki: 1)

- Bütün onlar hamısı hüquqi səlahiyyətə malik olan kommərsiya təşkilatı hesab olunur.
- Cəmiyyət və yoldaşlıq hüquqi şəxs kimi digər jəmiyyət və yoldaşlıq müəssisələrin iştirakçısı ola bilər.
- Cəmiyyət və yoldaşlıq müəssisələri öz əmlaklarını mülkiyyətçiləri olduğuna görə jəmiyyətə münasibətdə onun iştirakçıları məhsuliyət xarakterli hüquqlara malikdir.
- İştirakçıları sahibkarlıq fəaliyyəti ilə məşğul olmalı olan yoldaşlıqda yalnız fərdi sahibkarlar və ya kommərsiya təşkilatları iştirak edə bilərlər.
- Cəmiyyət və yoldaşlıq bir nəfər tərəfindən yaradıla bilər.

Sual: Etibara əsaslanan yoldaşlıq müəssisələrinə aşağıda qeyd olunan fərqləndirici xüsusiyyətlərdən hansı daxil deyildir. (Çəki: 1)

- etibara əsaslanan yoldaşlıq 2 qrup iştirakçılardan tam yoldaşlardan və əmanətçilərdən təşkil olunur.

- Etibara əsaslanan yoldaşlığın firma adına əmanətçinin adının əlavə edilməsi avtomatik olaraq onu tam yoldaşa çevirir.
 - Etibara əsaslanan yoldaşlıqda qanun əmanətçinin hüquqi vəziyyətini xüsusi olaraq rəqlamentləşdirmir.
 - Etibara əsaslanan yoldaşlığın əmanət işlərinin yoldaşlığın əmlakına qoyduqları əmanətlə bağlı olaraq əmlak hüquqları vardır.
 - Etibara əsaslanan yoldaşlıq ləğv edilərkən əmanətçilər yoldaşlığın əmlakından digər kreditorların tələbləri ödənildikdən sonra tam yoldaşlara nisbətən öz əmlaklarını və ya ona ekvivalent pul vəsaitini almaqda üstünlüyə malikdirlər.
-

Sual: Müəssisələr birliyinin təşkili və fəaliyyət göstərməsi qeyd edilən prinsiplərdən düzgün olmayan variantı seçin. (Çəki: 1)

- İqtisadi maraqların ümumiliyi əsasında birliklərin könüllüü.
 - Birgə fəaliyyətdə iştirakçıların hüquq bərabərliyi.
 - Birliyin təşkilati formasının seçilməsində liderin rolunun müəyyənliyi.
 - İştirakçıların və bütünlükdə birliyin özünü idarəetməsi.
 - İştirakçıların arasındakı münasibətlərin müqavilə əsasında təşkili.
-

Sual: Məhdud məsuliyyətli cəmiyyətin nöqsanı olan variantı seçin. (Çəki: 1)

- Qısa müddətli xeyli vəsait jəlb edilməsi imkanı.
 - Bir şəxs tərəfindən yaradıla bilməsi.
 - cəmiyyətin üzvləri onun öhdəliklərinə görə məhdud məsuliyyət daşması.
 - Nizamnamə kapitalı qanunverijilikdə nəzərdə tutulmuş həjimdən az olmalı.
 - Kreditorlar üçün az cəlb edici olması.
-

Sual: Təşkilatın uğur qazanmasının tərkib hissələrinə hansı yanaşma məqsədə uyğun deyildir. (Çəki: 1)

- Yaşama (mövcud olma).
 - Nəticəlik.
 - Effektivlik.
 - Qəbul edilən qərarların praktiki reallaşdırılması.
 - Ümumi nəticələrin çıxarılması.
-

Sual: Təşkilatın xarici mühitinə aid olmayan amili göstərin. (Çəki: 1)

- Sosial mədəni amillər.
 - İqtisadiyyatın zəruryyəti.
 - Beynəlxalq hadisələr.
 - Elmi texniki tərəqqi.
 - İnsanlar.
-

Sual: Təşkilatın daxili mühitinə aid olmayan amilləri göstərin. (Çəki: 1)

- Sosial-mədəni amillər.
 - Texnologiya.
 - İnsanlar.
 - Məqsəd.
 - Təşkilatın qur
-

Sual: Təşkilatın əsl mahiyyətini özündə əks etdirən yanaşma hansıdır. (Çəki: 1)

- Təşkilat ümumi məqsədə və ya məqsədlərə nail olmaq üçün fəaliyyətləri şüurlu sürətdə koordinasiya edilən insanlar qrupudur.

- Təşkilat idarəçilik fəaliyyətinin tərkib hissəsi olub özündə ayrı-ayrı fərdlər və ya insan qrupları tərəfindən yerinə yetirilən kombinəlaşdırılmış əmək prosesini özündə birləşdirir.
 - Təşkilat öz tamlığını, strukturunun vahidliyini saxlayan müxtəlif təbiətli sistemlərin xüsusiyyətidir.
 - Təşkilat hər biri tamın xarakteristikasına öz lövhəsini verən bir-birilə qarşılıqlı asılılıqda olan müəyyən bir birləşmədir;
 - Təşkilat korporativ siyasət işlənilib hazırlanması, maliyyənin kordinasiya edilməsi, istehsal, bölgü, təşkilatın sərhədlərinin müəyyən edilməsi və s. məsələləri özündə birləşdirən bir qurumdur.
-

Sual: Korporasiya öz qarşısında müəyyən məqsədlər qoyan, ictimai rifaha görə fəaliyyət göstərən, müəyyən hüquqlara malik, hüquqi şəxs olan, daimi əsaslarla işləyən və..... (Çəki: 1)

- tam məhdud məsuliyyət daşıyan işgüzar təşkilatdır
 - məhdud məsuliyyət daşıyan işgüzar təşkilatdır
 - qeyri məhdud məsuliyyət daşıyan işgüzar təşkilatdır
 - bütün əmlakla məsuliyyət daşıyan işgüzar təşkilatdır
 - yarımçıq məsuliyyət daşıyan işgüzar təşkilatdır
-

Sual: Müasir korporasiyaya aşağıdakı əsas əlamət xasdır... (Çəki: 1)

- mülkiyyətin səhmdar forması
 - mülkiyyətin məhdud forması
 - mülkiyyətin natural forması
 - mülkiyyətin pul forması
 - mülkiyyətin dəyər forması
-

Sual: Hüquqi və fiziki şəxslərin öz borc öhdəliklərini vaxtılı-vaxtında ödəyə bilməməsi nə adlanır (Çəki: 1)

- Müflisləşmə
 - Satış
 - Ucuzlaşma
 - Varlanma
 - Tarazlıq
-

Sual: Müflisləşmənin zəmin yaratdığı proseslərdəndir (Çəki: 1)

- Ölkə iqtisadiyyatının çökməsi
 - Ölkədaxili vəziyyətin ağırlaşması
 - Məhsullara olan maya dəyərinin aşağı düşməsi
 - Ayrı-ayrı investor və borclular arasındakı münasibətlərini tənzimlənməsi yolu ilə növbəti iqtisadi yüksəlişə
 - Ölkənin xaricdəki nüfuzunun pisləşməsi
-

Sual: Sahibkara və biznesmenlər müflisləşmə prosesini necə dəyərləndirməlidirlər (Çəki: 1)

- Yalnızca 1 dəfə baş verən maliyyə yatırımı
 - hər zaman onları izləyən bir kölgə kimi
 - İdarəetmənin gücləndirilməsi
 - Müəssisəyə maliyyə vəsaitlərinin kəskin axını
 - Ucuzlaşdırma siyasəti
-

Sual: Müəssisələr müflisləşdirmədən qaçınmaq üçün nə etməlidir (Çəki: 1)

- Haqsız rəqabətdən istifadə etməlidir

- Qiymətlərin kəskin yüksəltməlidir
 - Qiymətlərin kəskin ucuzlaşdırılmalıdır
 - İdmançı kimi hər zaman formada qalmalıdır
 - Doğru cavab yoxdur
-

Sual: Müflisləşmənin həll etdiyi məsələlərdəndir: (Çəki: 1)

- İstehlakçılara az və ya tamamilə lazım olmayan məhsul istehsalçıları sıradan çıxarır
 - Müəssisədə struktur dəyişikliklərinə zəmin yaradır
 - Əmək resurslarının çevik hərəkətinə şərait yaradır
 - Müflisləşmə qorxusu biznesmenləri daha çox sahibkar kimi davranmağa sövq edir.
 - Bunların hamısı
-

Sual: Müflisləşmə nələrə şərait yaradır (Çəki: 1)

- Səmərəli marketinq siyasətinin yeridilməsi
 - Alıcıların tələbatlarının daha dərinədən öyrənilməsi
 - Alıcı qabiliyyətinin düzgün araşdırılması
 - Səmərəli marketinq siyasətinin yeridilməsi. Alıcıların tələbatlarının daha dərinədən öyrənilməsi
 - Səmərəli marketinq siyasətinin yeridilməsi. Alıcıların tələbatlarının daha dərinədən öyrənilməsi . Alıcı qabiliyyətinin düzgün araşdırılması
-

Sual: Müflisləşmənin təsirin hiss olunduğu sahələrdəndir: (Çəki: 1)

- təsərrüfat subyektləri arasındakı rəqabət mübarizəsini gücləndirir
 - Ucuzlaşmaya səbəb olur
 - Şirkətlərin bağlanması inhisarlaşma ilə sıx əlaqədar gedən proseslərdir
 - Doğru cavab yoxdur
 - Təsərrüfat subyektləri arasındakı rəqabət mübarizəsini gücləndirir .Ucuzlaşmaya səbəb olur
-

Sual: Müflisləşmənin mənfi cəhətlərinə aiddir: (Çəki: 1)

- İşsizlərin sayının azalması
 - İctimai rifah halının yaxşılaşması
 - İşsizlər "ordusunun" yaranması
 - Ucuz qiymətlərdən istifadə
 - İşsizlərin sayının azalması. İctimai rifah halının yaxşılaşması
-

Sual: Sanasiya nədir (Çəki: 1)

- sağlamlaşdırma
 - Ucuzlaşdırma
 - Böhran
 - Qiymət artımı
 - Dövlət müdaxiləsi
-

Sual: Müflisləşmə proseduruna hansı elementlər daxildir (Çəki: 1)

- Sanasiya
 - Müəssisələrin yenidən qurulması
 - Sanasiya.Müəssisələrin yenidən qurulması
 - Qiymətdən düşmə
 - Sanasiya. Qiymətdən düşmə
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Müasir korporasiyaya aşağıdakı əsas əlamət xasdır... (Çəki: 1)

- mülkiyyətçilərin (səhmdarların), menecerlərin və digər maraqlı tərəflərin arasında funksional bölgü
- mülkiyyətçilərin (səhmdarların), menecerlərin və digər maraqlı tərəflərin arasında tam bölgü
- mülkiyyətçilərin (səhmdarların), menecerlərin və digər maraqlı tərəflərin arasında qarışıq bölgü
- mülkiyyətçilərin (səhmdarların), menecerlərin və kreditorlar arasında funksional bölgü
- kreditorlar, menecerlərin və digər maraqlı tərəflərin arasında funksional bölgü

Sual: Müasir korporasiyaya aşağıdakı əsas əlamət xasdır... (Çəki: 1)

- həm mülkiyyətçilər, həm də dövlət tərəfindən nəzarəti təmin edən sistemin formalaşması
- həm mülkiyyətçilər, həm də dövlət tərəfindən nəzarəti təmin edən maliyyə fəaliyyətinin lazımi şəffaflığı
- həm mülkiyyətçilər, həm də kreditorlar tərəfindən nəzarəti təmin edən maliyyə fəaliyyətinin lazımi davranış
- həm mülkiyyətçilər, həm də maraqlı tərəflər tərəfindən nəzarəti təmin edən maliyyə fəaliyyətinin lazımi şəffaflıq
- həm mülkiyyətçilər, həm də dövlət tərəfindən fəaliyyəti təmin edən maliyyə fəaliyyətinin lazımi şəffaflığı

Sual: Müasir korporasiyaya aşağıdakı əsas əlamət xasdır... (Çəki: 1)

- səhmlərin yalnız birjalarda yayılması
- milli və beynəlxalq qiymətli kağızlar bazarında səhmlərin yayılması
- milli qiymətli kağızlar bazarında qiymətli kağızların yayılması
- milli qiymətli fond bazarında qiymətli kağızların yayılması
- milli və beynəlxalq fond bazarında qiymətli kağızların yayılması

Sual: 1980-ci ildə nəşr olunmuş "Ensiklopedik lüğət"də korporasiya latın sözü "corporatia" -.....
(Çəki: 1)

- qruplaşmadır
- birləşmədir
- müəssisədir
- müəssisələr birliyidir
- qovuşmadır

Sual: Bazar iqtisadiyyatı şəraitində korporativ münasibətlər müəyyənçərçivəsində reallaşır
(Çəki: 1)

- korporativ qurumlar
- ortaqlıqlar
- müəssisələr

- birləşmələr
 - qovuşmalar
-

Sual: Korporativizm – korporativ cəmiyyətdə mülkiyyətə....., yaxud şəxsi və ictimai maraqların ödənilməsi üzrə tərəfdaş və müqavilə münasibətləridir. (Çəki: 1)

- qarşılıqlı fəaliyyət
 - birgə yiyələnmə
 - yanaşma
 - məhdud yanaşma
 - səhmlə yanaşma
-

Sual: Korporativizm – korporativ cəmiyyətdə mülkiyyətə birgə yiyələnmə, yaxud şəxsi və ictimai maraqların ödənilməsi üzrə tərəfdaş və (Çəki: 1)

- müqavilə münasibətləridir.
 - qarşılıqlı münasibətləridir
 - səhmlə yanaşmadır
 - məhdud yanaşmadır
 - qeyri məhdud yanaşmadır
-

Sual: Korporativizm maraqlar balansını təmin etmək məqsədilə..... təsərrüfatçılığı nəzərdə tutur. (Çəki: 1)

- birgə
 - kompromis
 - etik
 - sosial
 - tam
-

Sual: Təcrübə göstərir ki, məhzamili korporasiyanın cəmiyyətdəki rolunun artmasına şərait yaradır. (Çəki: 1)

- konsensus
 - mülkiyyət
 - birləşmə
 - səhm
 - pay
-

Sual: korporasiya hüquqi şəxsdir və..... mülkiyyəti nəzərdə tutur. (Çəki: 1)

- pullu
 - paylı
 - intellektual
 - borclu
 - xüsusi
-

Sual: Sanasiyanın tərifi aşağıdakılardan hansıdır (Çəki: 1)

- Qiymətləri azaltmaq yolu ilə rifahın yaxşılaşdırılması
 - Borcların dövlət orqanları tərəfindən sifirlanması
 - Borclulardan vergi tutulmasının dayandırılması
 - Borclu sahibkarların vətəndaşlıqdan çıxarılması
 - Borclunun ləğv edilməsinin qarşısının alınması üçün kreditorlar və başqa şəxslərin maliyyə yardımını ilə borclunun yenidən təşkil edilməsi
-

Sual: "Antiböhranlı idarəetməsi" anlayışına daxildir: (Çəki: 1)

- Müflisləşmə
 - İflas
 - Sanasiya
 - Müəssisələrin yenidən qurulması
 - Bunların hamısı
-

Sual: "Antiböhranlı idarəetməsi" anlayışına daxil deyil: (Çəki: 1)

- İflas
 - Sanasiya
 - Qiymətdən düşmə
 - Müflisləşmə
 - Bunların hamısı
-

Sual: Böhranlı vəziyyətə düşdükdə müəssisənin balansında hansı dəyişiklik baş verir (Çəki: 1)

- qeyri-qənaətbəxş quruluş yaranır
 - Heç nə baş vermir
 - Aktiv və passivlər silinir
 - Doğru cavab yoxdur
 - Bunların hamısı
-

Sual: Borclu əmlak və öhdəliklərinə böhranlı vəziyyətdə nə baş verir (Çəki: 1)

- Onların həcmi azalır
 - Borclu şəxslər borclu olduqları şəxslər qarşısında öz borclarını ödəyə bilmir
 - Borclar bu halda əvəzsiz silinir
 - Onların həcmi azalır. Borclar bu halda əvəzsiz silinir
 - Doğru cavab yoxdur
-

Sual: Biznes anlayışına daxildir: (Çəki: 1)

- Hakimiyyətə daxil olmaq
 - İnhisarlar yaratmaq
 - Hər zaman itirmək riski ilə qarşılaşmaq
 - Dövlətin pul gəlirlərini mənimsəmək
 - Doğru cavab yoxdur
-

Sual: Biznes fəaliyyətindəki qeyri-müəyyənlik hansı mərhələləri əhatə edir (Çəki: 1)

- Yalnız istehsal
 - Yalnız satış
 - İstehsal və satış
 - Xammalla təminat mərhələsi
 - xammalla təminat mərhələsindən satış mərhələsinədək
-

Sual: Daha uğurlu fəaliyyət göstərən firmanın gəliri hardan olur (Çəki: 1)

- uğursuz fəaliyyətli müəssisələrin
 - Qaçaqmalçılığın
 - İnhisarlaşmanın
 - Brokerlikdən
 - Qaçaqmalçılığın. İnhisarlaşmanın
-


Sual: Səhmdar və kreditorların hesablamaları nə vaxt özünü doğruldur (Çəki: 1)

- Bazar tamamilə ələ keçirildikdə
- Fəaliyyətsizlik halında
- Onların gəlirləri ödəmələrini həyata keçirməyə imkan versin
- Gəlirlər çox olduğu şəraitdə
- Xərclərin azaldılması şəraitində

Sual: Faizlə istifadə və ödəmələrin gözlənilən orta çəkisinin səhm və borc kapitalına olan nisbəti nədir (Çəki: 1)

- Maya dəyəri
- kapital dəyəri
- Amortizasiya dəyəri
- Ucuzlaşma dəyəri
- Dəyərdən düşmə

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Korporativ idarəetmənin dar mənasına nə daxildir? (Çəki: 1)

- birincisi, şirkətlərin səhmdarlarının maraqlarını qorumaq üçün, şirkətlərin idarəetməsində menecerlərin fəaliyyətinin təmin olunması
- birincisi, şirkətlərin əməkdaşlarının maraqlarını qorumaq üçün, şirkətlərin idarəetməsində menecerlərin fəaliyyətinin təmin olunması
- birincisi, şirkətlərin səhmdarlarının maraqlarını qorumaq üçün, şirkətlərin idarəetməsində strateji fəaliyyətin təmin olunması
- birincisi, şirkətlərin kreditorlarının maraqlarını qorumaq üçün, şirkətlərin idarəetməsində menecerlərin fəaliyyətinin təmin olunması
- birincisi, şirkətlərin səhmdarlarının maraqlarını qorumaq üçün, şirkətlərin mvcudluğunun təmin olunması

Sual: Korporativ idarəetmənin dar mənasına nə daxildir? (Çəki: 1)

- ikincisi, investorların qoyduğu sərmayəyə düşən gəlirin zəmanət mexanizminin istifadəsi
 - ikincisi, səhmdarların qoyduğu sərmayəyə düşən gəlirin zəmanət mexanizminin istifadəsi
 - ikincisi, kreditorların qoyduğu sərmayəyə düşən gəlirin zəmanət mexanizminin istifadəsi
 - ikincisi, menecerlərin qoyduğu sərmayəyə düşən gəlirin zəmanət mexanizminin istifadəsi
 - ikincisi, əməkdaşların qoyduğu sərmayəyə düşən gəlirin zəmanət mexanizminin istifadəsi
23. Korporativ idarəetmənin dar mənasına nə daxildir?

Sual: Korporativ idarəetmənin dar mənasına nə daxildir? (Çəki: 1)

- üçüncüsü, korporativ biznes proseslərinin nəticəsində səhmdarların maraqlarının müdafiəsi.
- üçüncüsü, korporativ biznes proseslərinin nəticəsində menecerlərin maraqlarının müdafiəsi.

- üçüncüsü, korporativ biznes proseslərinin nəticəsində əməkdaşların maraqlarının müdafiəsi.
 - üçüncüsü, korporativ biznes proseslərinin nəticəsində korporativ qurumun maraqlarının müdafiəsi.
 - üçüncüsü, korporativ biznes proseslərinin nəticəsində investorların maraqlarının müdafiəsi.
-

Sual: Korporativ idarəetmənin geniş mənası-mülkiyyətə münasibətlərini tənzimləyir (Çəki: 1)

- səhmdarların, menecerlərin
 - səhmdarların, əməkdaşların
 - səhmdarların, kreditorların
 - kreditorların, menecerlərin
 - investorların, menecerlərin
-

Sual: Korporativ idarəetmənin geniş mənası səhmdarların, menecerlərin mülkiyyətə münasibətlərini tənzimləyir və müasir ictimai-sosial quruluşda iqtisadi subyektlərin qarşılıqlı..... (Çəki: 1)

- münasibətlərini xarakterizə edir.
 - fəaliyyətini əks edir.
 - biznesə münasibətini əks edir.
 - bazara münasibətini əks edir.
 - bazarda rəqabəti əks edir.
-

Sual: Müasir iqtisadiyyatda olan korporativ qurumlar – müasir cəmiyyətin transformasiya islahatlarının xasiyyətlərini müəyyən edən (Çəki: 1)

- “xüsusi təşkilati-hüquqi strukturlardır”.
 - “xüsusi sosial-hüquqi strukturlardır”.
 - “xüsusi hüquqi-iqtisadi strukturlardır”.
 - “xüsusi sosial-təşkilati strukturlardır”.
 - “xüsusi sosial-iqtisadi strukturlardır”.
-

Sual: korporasiyada tarixən yaranan mülkiyyət bölgüsü korporativ idarəetmənin spesifik milli modellərini, bunlara müvafiq müəyyən qanunvericilik konsepsiyalarını və... (Çəki: 1)

- dövlətin tənzimləmə modellərini müəyyənləşdirir
 - dövlətin nizamlaşdırma sistemini müəyyənləşdirir
 - dövlətin biznes sistemlərini müəyyənləşdirir
 - dövlətin biznes modellərini müəyyənləşdirir
 - cəmiyyətin idarəetmə strukturunu müəyyənləşdirir
-

Sual: korporasiyada tarixən yaranan mülkiyyət bölgüsü korporativ idarəetmənin spesifik....., bunlara müvafiq müəyyən qanunvericilik konsepsiyalarını və dövlətin tənzimləmə modellərini müəyyənləşdirir (Çəki: 1)

- qurumunu
 - milli modellərini
 - cəhətlərini
 - milli cəhətlərini
 - strukturunu
-

Sual: Mikrosəviyyədə sərmayələrin cəlb olunmasının vacib şərtlərindən biri, sərmayədarların (səhmdarların, kreditorların) hüquqları müdafiə olunan korporativ idarəetmənin.... (Çəki: 1)

- “şəffaf” modelidir
 - “mükəmməl” sistemidir
 - “səmərəli” srukturudur
 - “rasional” davranışdır
 - “qabaqcıl” modelidir
-

Sual: Korporativ idarəetmənin modeli..... inkişafı ilə sıx bağlıdır (Çəki: 1)

- qiymətli kağızlar bazarının
 - menecmentin
 - birjaların
 - borc bazarının
 - maliyyə-kredit sahəsinin
-

Sual: Əgər firmanın mənfəəti onun kapital dəyərindən aşağı düşürsə, nə halı baş verir (Çəki: 1)

- Firma müflisləşməyə başlayır
 - Firma varlanmağa başlayır
 - Xüsusi bir hal yaranmır
 - Firmanın məhsulları qiymətdən düşür
 - Firma bazardakı segmentlərini udur
-

Sual: Səhm kapitalının dəyərini aşağı düşməsi hansı nəticələri verə bilər (Çəki: 1)

- Səhmlərin qiyməti aşağı düşür
 - Vəsaitin geri qaytarılması riski çoxalır
 - Nəğv vəsaitlə bağlı firmada problemlər yaranır
 - Səhmlərin qiyməti aşağı düşür. Vəsaitin geri qaytarılması riski çoxalır
 - Səhmlərin qiyməti aşağı düşür. Vəsaitin geri qaytarılması riski çoxalır və Nəğv vəsaitlə bağlı firmada problemlər yaranır
-

Sual: Likvidlik nədir (Çəki: 1)

- pula çevirmə qabiliyyəti
 - Qiymətdən düşmə
 - Keyfiyyətdən düşmə
 - Ucuzlaşmış maya dəyəri
 - Doğru cavab yoxdur
-

Sual: Firmanın qiyməti nədir (Çəki: 1)

- Firmanın istehsal etdiyi məhsulların maya dəyəri
 - Ucuzlaşmış maya dəyəri
 - Qiymətdəndüşmə dəyəri
 - hal-hazırkı dövrdə kreditor və səhmdarlara ödəniləcək məbləğ
 - Doğru cavab yoxdur
-

Sual: Kreditorlara olan öhdəliklərin aşağı düşməsi nə deməkdir (Çəki: 1)

- səhm kapitalının aşağı düşməsi
 - Firmanın varlanması
 - Səhmlərin bahalaşması
 - Səhmlərin ucuzlaşması
 - Keyfiyyətdən düşmə
-

Sual: Mənfəətin aşağı düşməsinin nəticələrindəndir: (Çəki: 1)

- Cari öhdəliklərin yerinə yetirilə bilməməsi
- Qısamüddətli öhdəliklərin yerinə yetirilə bilməməsi
- Uzunmüddətli öhdəliklərin yerinə yetirilə bilməməsi
- Tədiyyə qabiliyyətinin aşağı düşməsi
- Bunların hamısı

Sual: Dövlət müəssisəsinin məhsuluna bazarda tələbat yoxdursa, onda hansı tədbir görülməlidir (Çəki: 1)

- Firma başlanmalıdır
- İstehsal istiqaməti dəyişdirilməlidir
- Qiymətləri aşağı salmalıdır
- Müəssisənin mülkiyyətçisi dəyişdirilməlidir
- Doğru cavab yoxdur

Sual: Texniki və mənəvi cəhətdən köhnəlmiş istehsalatların özəlləşdirilməsinə necə yanaşılır (Çəki: 1)

- səmərəli olmayan addım kimi
- Doğru addım kimi
- Lüzumsuz hərəkət
- Gələcək üçün dəyərli yatırım
- İnvestisiya qoyuluşu


Sual: İri sənaye müəssisələrinin özəlləşdirilməsi alternativ nə ola bilər (Çəki: 1)

- sahibkar lahiyələri əsasında dövlət müəssisələrinin kommersiyalaşdırılması
- Alternativ yoxdur
- Özəl firmaların özəlləşdirilməsi
- Firmanın səhmdar cəmiyyətinə çevrilməsi
- Səhm kapitalının bazarda ucuzlaşması

Sual: Kommersiyalaşma müəssisələri üçün menecerlərə hansı tələb qoyulur (Çəki: 1)

- Test imtahanı
- müsabiqə
- Təsadüfi seçim
- Doğru cavab yoxdur
- Müvəqqəti seçim

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: "Maliyyə-sənaye qrupları" - nəinki kapitalın ayrı-ayrı formalarının birləşməsidir, bu, eyni zamanda - maliyyə mexanizminin ayrı-ayrı növlərini..... (Çəki: 1)

- inkişaf etdirənspesifik strukturdur.

- birləşdirən spesifik strukturdur.
 - məhdudlaşdırən spesifik strukturdur.
 - ayıran spesifik strukturdur.
 - inteqyasiya edən spesifik strukturdur.
-

Sual: "Korporativ biznes" kateqoriyası nədir? (Çəki: 1)

- O, ayrı-ayrı idarəetmə dəyişmələrin və "korporativ kapitalın" bazar mexanizmlərinin ayrı-ayrı formalarının (səhmlər, istiqraz vərəqələri, pul, veksellər və s.) hərəkətinin sintezir kimi qəbul oluna bilər
 - O, təşkilati-struktur dəyişmələrin və "fond" bazar mexanizmlərinin ayrı-ayrı formalarının (səhmlər, istiqraz vərəqələri, pul, veksellər və s.) hərəkətinin sintezir kimi qəbul oluna bilər
 - O, təşkilati-struktur dəyişmələrin və "korporativ idarəetmənin kapitalın" bazar mexanizmlərinin ayrı-ayrı formalarının (səhmlər, istiqraz vərəqələri, pul, veksellər və s.) hərəkətinin sintezir kimi qəbul oluna bilər
 - O, sosial-iqtisadi dəyişmələrin və "korporativ idarəetmənin" bazar mexanizmlərinin ayrı-ayrı formalarının (səhmlər, istiqraz vərəqələri, pul, veksellər və s.) hərəkətinin sintezir kimi qəbul oluna bilər
 - O, təşkilati-struktur dəyişmələrin və "korporativ kapitalın" bazar mexanizmlərinin ayrı-ayrı formalarının (səhmlər, istiqraz vərəqələri, pul, veksellər və s.) hərəkətinin sintezir kimi qəbul oluna bilər
-

Sual: Korporativ idarəetmənin əsas funksiyası nədir? (Çəki: 1)

- cəmiyyəti lazımi məhsul və xidmətlərlə təmin etməkdir
 - maliyyə resurslarını korporasiyaya həvalə etmiş kreditorların maraqları çərçivəsində onun fəaliyyətinin təmin olunmasıdır
 - maliyyə resurslarını korporasiyaya həvalə etmiş səhmdarların maraqları çərçivəsində onun fəaliyyətinin təmin olunmasıdır
 - idarəetmə münasibələrinin mükəmməl sisteminin yaradılmasıdır
 - mülkiyyətçilərlə menecerlər arasında məsuliyyətin və işin bərabər bölünməsidir
-

Sual: Korporativizm (fəaliyyətin təşkilati forması kimi) – bazar iqtisadiyyatı ilə korporativ qurumların istifadə etdiyi tənzimləmə mexanizmləri arasında olan.....? (Çəki: 1)

- münasibətlərin qurulması sistemidir
 - ziddiyyətlərin həlli formasıdır.
 - münasibətlərin qurulması formasıdır
 - nizamlama prosesidir
 - qarşılıqlı əlaqələrin qurulmasıdır
-

Sual: Korporasiyaların və firmaların "təşkilatdaxili məsrəfləri" onların..... (Çəki: 1)

- iriləşməsinin həcmindən asılıdır
 - məhsul istehsalı prosesindən asılıdır
 - istehsal amillərindən istifadəsindən asılıdır
 - inkişaf məqsədlərindən asılıdır
 - mənfəətin həcmindən asılıdır
-

Sual: D. Nortun ifadəsinə görə, "institutlar – insanların qarşılıqlı hərəkətlərini təkrarlayan..... (Çəki: 1)

- sistemdir
- prosesdir
- qaydalardır"
- elementlərin məcmusudur

qarışıq strukturdur

Sual: Ümumi izahatda "iqtisadi institut" anlayışı ümumi maraqları olan və bu baxımdan qərar qəbul edən (Çəki: 1)

- bir qrup təşkilatları nəzərdə tutur.
 - üst sistemi nəzərdə tutur.
 - bir qrup insanları nəzərdə tutur.
 - bir qrup müəssisə və idarəetmə orqanlarını nəzərdə tutur.
 - idarəetmə sisteminin fəaliyyətinin nəzərdə tutur.
-

Sual: Elmin və təcrübənin korporativ inteqrasiyalara, alyanslara və tərəfdaşlığa fəal münasibəti təsadüfi deyil, bu, (Çəki: 1)

- elmi tezniki inkişafı ilə bağlıdır.
 - rəqabətin transformasiya prosesləri ilə bağlıdır.
 - istehsal amillərinin daha da məhdudlaşması ilə bağlıdır
 - xarici mühitin qeyri-müəyyənliyi ilə bağlıdır
 - biliyin başlıca amilə çevrilməsi ilə bağlıdır
-

Sual: Rəqabət bazarda mübarizə forması kimi, müasir şəraitdə təkamül edən-öz klassik formasından (qiymət mexanizmindən istifadə edərək, bazarda tarazlığın yaranması), "qeyri-mükəmməl" rəqabət formasına tərəf addımlayır. (Çəki: 1)

- "-mükəmməl"
 - "oliqapoliya"
 - "azad bazar"
 - "qeyri-mükəmməl"
 - "üstün"
-

Sual: Rəqabət öz klassik formasından (qiymət mexanizmindən istifadə edərək, bazarda tarazlığın yaranması), "qeyri-mükəmməl" rəqabət formasına tərəf addımlayır. bu, nə ilə bağlıdır (Çəki: 1)

- elmi tezniki inkişafı ilə
 - istehsal amillərinin daha da məhdudlaşması ilə
 - xarici mühitin qeyri-müəyyənliyi ilə
 - korporativizm prosesinin fəallaşması ilə
 - biliyin başlıca amilə çevrilməsi ilə
-

Sual: Müflisləşmə sisteminə daxildir: (Çəki: 1)

- Metodiki təminat
 - Təşkilati quruluş
 - İştirakçılar
 - Məqsəd və prinsiplər
 - Bunların hamısı
-

Sual: Müflisləşmə sisteminə daxil deyil: (Çəki: 1)

- Metodiki təminat
 - pulla yardım
 - Məqsəd və prinsiplər
 - Sosial müdafiə
 - Kadr hazırlığı
-

Sual: Müflisləşmə sisteminin prinsiplərinə aiddir: (Çəki: 1)

- Müflisləşmə zamanı bütün təsərrüfat subyektlərinə qarşı eyni mövqe seçilir
 - Borc öhdəliklərinin ödənilməsində dəqiq firmalar üçün sağlamlaşdırma sistemi yaradılır
 - Maliyyə çətinliyi olan prespektivli müəssisələrin saxlanması
 - Iflas zamanı müsabiqə kütləsi bölüşdürülməsinin qaydası və növbəliyinin gözlənilməsi
 - Bunların hamısı
-

Sual: Müflisləşmə sisteminin prinsiplərinə aid deyil: (Çəki: 1)

- Müflisləşmə zamanı bütün təsərrüfat subyektlərinə qarşı eyni mövqe seçilir
 - Borc öhdəliklərinin ödənilməsində dəqiq firmalar üçün sağlamlaşdırma sistemi yaradılır
 - Maliyyə çətinliyi olan prespektivli müəssisələrin saxlanması
 - Iflas zamanı müsabiqə kütləsi bölüşdürülməsinin qaydası və növbəliyinin gözlənilməsi
 - Bunların heç biri
-

Sual: Müflisləşmə sisteminin prinsipləri hansı yollarla həyata keçirilir (Çəki: 1)

- bazar iqtisadiyyatın tələblərin uyğun olaraq iqtisadiyyatın quruluşu dəyişdirilə bilər
 - Müəssisələrin mənfəətli işləməsinə xidmət edir
 - Real şəkildə müflisləşmənin qarşısının alınmasına cəhd edilir
 - Sanasiya və ləğvetmə ədbirləri həyata keçirilir
 - Bunların hamısı
-

Sual: Firmaya təsir göstərən xarici amillər şərti olaraq neçə qrupa bölünür (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - Bölünmür
-

Sual: Xarici amillər şərti olaraq hansı hansı növlərə bölünür (Çəki: 1)

- Dolayı, aşağı
 - birbaşa, dolayı
 - Birbaşa və daimi
 - Daimi və müvəqqəti
 - Xarici amillər qruplara bölünmür
-

Sual: Xarici amillərin birbaşa qrupuna hansılar aiddir (Çəki: 1)

- əmək resursları
 - material resursları
 - kapital resursları
 - əmək resursları, material resursları
 - əmək resursları, material resursları və kapital resursları
-

Sual: Xarici amillərin dolayı qrupuna hansılar aiddir (Çəki: 1)

- İqtisadi vəziyyət
 - Sosial-mədəni amillər
 - Elmi-texniki tərəqqi
 - İqtisadi vəziyyət Sosial-mədəni amillər
 - İqtisadi vəziyyət Sosial-mədəni amillər və Elmi-texniki tərəqqi
-

Sual: Müəssisə öz fəaliyyəti ərzində Boşluğu tamamlayın (Çəki: 1)

- çoxlu sayda xammal və material təchizatçıları ilə əlaqədə olur.
- Yalnız 1 şirkətlə müqavilət bağlamaq hüququna malik olur
- Bütün rəqib firmaları ilə sıx əlaqələr qurur.
- Doğru cavab yoxdur
- Bütün cavablar daxildir.

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Rəqabət öz klassik formasından (qiymət mexanizmindən istifadə edərək, bazarda tarazlığın yaranması), “qeyri-mükəmməl” rəqabət formasına tərəf addımlayır. bu, korporativizm prosesinin fəallaşması ilə bağlıdır, onu fərqləndirən cəhət – bazarın ayrı-ayrı seqmentlərinə nəzarət edən iri korporasiyaların.....? (Çəki: 1)

- öz aralarında bağlanan sazişlərdən istifadəsidir
- fəaliyyətinin mürəkkəbliyini yaradır
- inkişafında yeni istiqamətləri önə çəkir
- diversifikasiya strategiyasına üstünlük verməsidir
- ayrı-ayrı törəmə müəssisələrinə sərbəstlik verməsidir

Sual: İnteqrasiya olunmuş korporativ qurumlara müxtəlif növ qurum-lar aiddir. Onların əsas cəhəti –,daxili səmərəlilik və sazlanmış əlaqələr vasitəsilə effektiv işləməsidir. (Çəki: 1)

- siyasətin mükəmməlliyi
- strategiyanın uzunmüddətliliyi
- miqyasın artması
- strategiyanın qısamüddətliliyi
- fəaliyyətin genişlənməsi

Sual: İnteqrasiya olunmuş korporativ qurumlara müxtəlif növ qurum-lar aiddir. Onların əsas cəhəti – strategiyanın uzunmüddətliliyi,və sazlanmış əlaqələr vasitəsilə effektiv işləməsidir. (Çəki: 1)

- xarici səmərəlilik
- xarici məhsuldarlıq
- daxili səmərəlilik
- daxili etibarlılıq
- daxili və xarici sabitlik

Sual: İnteqrasiya olunmuş korporativ qurumlara müxtəlif növ qurum-lar aiddir. Onların əsas cəhəti – strategiyanın uzunmüddətliliyi, daxili səmərəlilik və..... vasitəsilə effektiv işləməsidir. (Çəki: 1)

- vasitəçilər
- törəmə şirkətlər
- strateji alyanslar

- sazlanmış əlaqələr
 - mükəmməl menecment
-

Sual: Kiçik biznesin iqtisadiyyatda olan böyük roluna baxmayaraq rəqabətə davamlılığın yeganə yolu –.....şirkətlərin yaradılmasıdır (Çəki: 1)

- yığcam, mütəqərri və səmərəli
 - istehsal amillərini keyfiyyətli birləşdirən, səmərəli idarə olunan
 - nisbətən miqyaslı, yığcam və yaxşı idarə edilən
 - rəqabət üstünlükləri olan
 - rəqabət üstünlükləri olan, yığcam və yaxşı idarə edilən
-

Sual: iri şirkətlərin müvəffəqiyyəti, ilk növbədə..... (Çəki: 1)

- sinerjiyadan başlayır
 - diversifikasiya üstünlüyündən başlayır
 - miqyas üstünlüyündən başlayır
 - məhsuldarlığın artmasından başlayır
 - müəssisələrin qovuşmasından başlayır
-

Sual: Müəssisənin "miqyas" qənaəti..... (Çəki: 1)

- istehsal amillərinin istifadəsini dəyişdirir
 - istehsal gücünü artırır
 - mənfəəti artırır
 - sabitliyi artırır
 - resursların istifadəsini artırır
-

Sual: İri şirkətlərin müvəffəqiyyəti, ilk növbədə miqyas üstünlüyündən başlayır yəni , malların və xidmətlərin bir istehsalat vahidindən (mülkiyyət verilmədən) başqa istehsalat vahidinə verilməsi ilə- transaksiya məsrəflərində (Çəki: 1)

- artım baş verir
 - sabitlik baş verir
 - durğunluq baş verir
 - qənaət baş verir
 - yerdəyişmə baş verir
-

Sual: İri şirkətlərin müvəffəqiyyəti, ilk növbədə miqyas üstünlüyündən başlayır yəni , malların və xidmətlərin bir istehsalat vahidindən (mülkiyyət verilmədən) başqa istehsalat vahidinə verilməsi ilə- (Çəki: 1)

- sabit məsrəflərində sabitlik baş verir.
 - transaksiya məsrəflərində artım baş verir.
 - transaksiya məsrəflərində qənaət baş verir.
 - dəyişən məsrəfləridə yerdəyişmə qənaət baş verir.
 - xammal məsrəflərində inkişaf baş verir.
-

Sual: Effektiv və səmərəli olan korporasiyalar fəal innovasiya – satış siyasətini yeridib, yüksək və stabil..... (Çəki: 1)

- bazarları çıxış alırlar
- bazar payları alırlar
- məhsul alırlar
- mənfəət alırlar
- menecment alırlar

Sual: Müəssisə geniş təkrar istehsala malik olmaq üçün nəyə sahib olmalıdır (Çəki: 1)

- kapitalla təchil olunmalıdır
 - Maliyyə vasitələrindən imtina etməlidir
 - Əsas diqqəti rəqiblərin sıradan çıxarılmasına verməlidir
 - Doğru cavab yoxdur
 - Bunların hamısı
-

Sual: Borc kapitalı alarkən müəsisə aşağıdakılardan hansına üstünlük verməlidir (Çəki: 1)

- Yeni kreditorlara
 - Daimi kreditorlara
 - Həm yeni, həm də daimi kreditorlara
 - Öz kapitalından istifadə etməlidir
 - Borc almamalıdır
-

Sual: Müəssisənin mənfəətlilik potensialının yüksəlməsi nədən asılıdır (Çəki: 1)

- Müəssisə rəhbərliyindən
 - Bazardakı inhisarlaşma səviyyəsindən
 - İstehlakçıların miqdarından
 - Doğru cavab yoxdur
 - Bunların hamısı
-

Sual: İstehsal və mənfəət arasındakı hansı əlaqə mövcuddur (Çəki: 1)

- düz mütənasib
 - Tərs mütənasib
 - Korleasiya
 - Onların tamamilə fərqli və əlaqəsiz anlayışlardır
 - Doğru cavab yoxdur
-

Sual: İstehsalın artması mənfəətə necə təsir göstərir (Çəki: 1)

- Mənfəətin həcmində tərəddüdlər yaşanır
 - Mənfəət azalır
 - Mənfəət istehsaldan asılı deyil
 - Mənfəət də artır
 - Doğru cavab yoxdur
-

Sual: Rəqabətin uğurla aparılması mənfəətin səbəb olur. Doğru cavabı tapın. (Çəki: 1)

- Artımına səbəb olur
 - Azalmasına səbəb olur
 - Dəyişiklik olmur
 - Mənfəət və rəqabət əlaqəsiz elementlərdir
 - Doğru cavabı seçin.
-

Sual: Biznes fəaliyyətini çərçivəyə salan amillərdəndir: (Çəki: 1)

- Mülkiyyət
 - Vergi
 - Kredit
 - Antiinhisar
 - Bunların hamısı
-

Sual: Qanunlar biznesin fəaliyyətini yaxşılaşdırmırsa, onda hansı hal baş verir (Çəki: 1)

- zəncirvari neqativ halların baş verir
- Yaxşılaşma qeydə alınır
- Tarazlıq əldə olunur
- Bunların hamısı
- Bunların heç biri

Sual: Son illər dolayı amillərə hansı parametrlər təsir göstərir (Çəki: 1)

- İqtisadi vəziyyəti nizamlayan parametrlər
- Beynəlxalq vəziyyəti nizamlayan parametrlər
- İqtisadi vəziyyəti nizamlayan parametrlər. Beynəlxalq vəziyyəti nizamlayan parametrlər
- Lokal vəziyyəti nizamlayan parametrlər
- İqtisadi vəziyyəti nizamlayan parametrlər və Lokal vəziyyəti nizamlayan parametrlər

Sual: Qiymətlərin sürətlə artması: (Çəki: 1)

- Məcmu tələbi artırır
- məcmu tələbi azaldır
- Tələbdə dəyişikliklər müşahidə olunmur
- Təklifdə müsbət təsir göstərir
- Doğru cavab yoxdur

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Məhz korporativ idarəetmə vasitəsilə dövlət iqtisadi artıma..... təsir edə bilər. (Çəki: 1)

- stimullaşdırıcı
- tənzimləyici
- sistemləşdirici
- mürəkkəb şəkildə
- təşkiədicə

Sual: Məhz korporativ idarəetmə vasitəsilə dövlət iqtisadi artıma tənzimləyicə təsir edə bilər. Bu, hər şeydən əvvəl, innovasiyanı stimullaşdırmaqla, antiinflasiya vəaparmaqla həyata keçirilir. (Çəki: 1)

- antiinhişar tədbirlərini
- nizalamlayıcı tədbirlərini
- fiskal tədbirlərini
- bədcə tədbirlərini
- qiymətli kağızlar bazarını

Sual: Korporasiyanın iqtisadi məzmununun təyin olunmasına iki yanaşma mövcuddur: ayrı-ayrı sahələrdə çalışan işçilərin..... birlikləri kimi və peşəkarlıq səviyyəsi ilə seçilən müəssisələrin təşkilolunma forması kimi (Çəki: 1)

- fəaliyyət
 - peşə
 - iş
 - istehsal
 - xidmət
-

Sual: Korporasiyanın iqtisadi məzmununun təyin olunmasına iki yanaşma mövcuddur: ayrı-ayrı sahələrdə çalışan işçilərin peşə birlikləri kimi və peşəkarlıq səviyyəsi ilə seçilən müəssisələrin forması kimi (Çəki: 1)

- idarəetmə
 - təşkilolunma
 - stimullaşdırma
 - kordinasiyalaşdırıcı
 - çulğalaşdırıcı
-

Sual: Miqyas effekti – əməliyyatların nəticəsində əmələ gəlir (Çəki: 1)

- az miqyaslı
 - irimiqyaslı
 - yekçins miqyaslı
 - eyni bazar
 - çoxlu bazar
-

Sual: Miqyas effekti istehsalatın həcmnin ikiqat artırıldığı zaman ümumi məsrəflərin azalmasına və istehsal gücünün daha dolğun istifadəsi qanununa əsaslanır. (Çəki: 1)

- 20-30%
 - 30-440%
 - 10-20%
 - 40-50 %
 - 50-60%
-

Sual: .– məhsulun işlənməsindən, istehsalından və satışından əldə olunan üstünlüklər zamanı hansı effekt əmələ gəlir?. (Çəki: 1)

- miqyas effekti
 - sinerjiya effekti
 - inteqrasiya effekti
 - ponti effekti
 - poreto effekti
-

Sual: – onunla bağlıdır ki, xidmətlər, mallar və sazişlər paketi dəst şəklində bağlanaraq daha cazibəli olur. (Çəki: 1)

- miqyas effekti
 - sinerjiya effekti
 - inteqrasiya effekti
 - ponti effekti
 - kompleks üstünlüklər effekti
-

Sual: bölmələrin sayı artdıqca risk paylanması hansı effekti verir? (Çəki: 1)

- miqyas effekti
 - sinerjiya effekti
 - inteqrasiya effekti
 - konglomerat effekti
 - kompleks üstünlüklər effekti
-

Sual: Marketing, reklam, kollektiv paylama baxımından satışın təşkili nəyi verir? (Çəki: 1)

- konglomerat effektini
 - istehsal sinerjiyasını
 - inteqrasiya effekti
 - satış sinerjiyasını
 - kompleks üstünlüklər sinerjiyasını
-

Sual: Rəqabət mübarizəsində uğur qazanmaq üçün firma hansı suallara cavab verməlidir (Çəki: 1)

- Anoloji məhsulun ən böyük istehlakçısı kimdir?
 - Onların işləri necə gedir?
 - Rəqib şirkətin məhsulunun əsas texniki xarakteristikası haqda rəy necədir?
 - Rəqib məhsulların qiymət səviyyəsi necədir?
 - Bunların hamısı
-

Sual: İşsizliyin artması səbəb olur: (Çəki: 1)

- Rifahın yüksəlməsinə
 - Ucuz qiymət taktikasına keçməyə
 - Keyfiyyətli istehsalatı təmin etməyə
 - Alıcılıq qabiliyyətinin aşağı düşməsinə
 - Alıcılıq qabiliyyətinin yüksəlməsinə
-

Sual: İşsizliyin dolayı təsirlərindəndir: (Çəki: 1)

- Müəssisələrin satış həcmnin azalması
 - Mənfəətin həcmnin azalması
 - Mənfəətin həcmnin yüksəlməsi
 - Qiymətlərin aşağı düşməsinə
 - Müəssisələrin satış həcmnin azalması. Mənfəətin həcmnin azalması
-

Sual: Valyuta məzənnəsinin süni şəkildə saxlanması firmalara necə təsir edir (Çəki: 1)

- müflisləşməyə səbəb olur
 - Varlanmaya səbəb olur
 - Haqsız rəqabəti gücləndirir
 - İctimai rifah halını yaxşılaşdırır
 - Doğru cavab yoxdur
-

Sual: Müəssislərin müflisləşməsinin xarici səbəblərinin təsirinin azaltmaq üçün hər bir müəssisənin idarəetmə reaksiyası necə olmalıdır (Çəki: 1)

- Reaktiv şəkildə
- Hiperaktiv şəkildə
- Aktiv şəkildə
- Planlı şəkildə
- Aktiv şəkildə. Planlı şəkildə

Sual: İstehsal sisteminin funksional sahələrinə aiddir: (Çəki: 1)

- Kadr funksiyası
 - Maliyyə və mühasibat uçotu
 - idarəetmə təhlili
 - Məhsulun yayılması və satışı
 - Marketing
-

Sual: İstehsal sisteminin funksional sahələrinə aiddir: (Çəki: 1)

- Kadr funksiyası
 - Marketing
 - İstehsal
 - Maliyyə və mühasibat uçotu
 - Bunların hamısı
-

Sual: İstehsal sisteminin funksional sahələrinə aiddir: (Çəki: 1)

- Kadr funksiyası
 - Maliyyə və mühasibat uçotu
 - Maddi-texniki təchizat
 - Məhsulun yayılması və ya satışı
 - Bunların hamısı
-

Sual: Maddi – texniki təminatın mahiyyəti nədir (Çəki: 1)

- İşçi qüvvəsini çıxarmaqla istehsal sisteminin resursla təminatı
 - Ucuzlaşmış xammalın alınması
 - Yeni işçilərin işə qəbulu
 - Bazarın araşdırılması
 - Doğru cavab yoxdur.
-

Sual: Elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin mahiyyəti nədən ibarətdir (Çəki: 1)

- İşçi qüvvəsini çıxarmaqla istehsal sisteminin resursla təminatı
 - Məhsul və istehsalın tərəqqisinin sürətləndirilməsi
 - Ucuzlaşmış xammalın alınması
 - Yeni işçilərin işə qəbulu
 - Bazarın araşdırılması
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual:– istehsalat güclərinin maksimal istifadəsinə, alış zamanı məsrəflərin azaldılmasına, əlavə xərclərin qənaətinə gətirib çıxarır. (Çəki: 1)

- konglomerat effekti
- istehsal sinerjiyası

- inteqrasiya effekti
 - satış sinerjiyası
 - kompleks üstünlüklər sinerjiyası
-

Sual:– ayrı-ayrı firmaların sərmayə imkanlarının istifadəsinin multiplikativ effektini xarakterizə edir (Çəki: 1)

- konglomerat effekti
 - istehsal sinerjiyası
 - inteqrasiya effekti
 - satış sinerjiyası
 - sərmayə sinerjiyası
-

Sual:– ilk növbədə kadr potensialının artmasını göstərir, çünki kadrların öyrədilməsi, daxili rotasiyası və təcrübənin artması imkanları artır (Çəki: 1)

- sərmayə sinerjiyası.
 - istehsal sinerjiyası
 - inteqrasiya effekti
 - satış sinerjiyası
 - idarəetmə sinerjiyası
-

Sual: İri korporativ qurumları əsas məsələlərin həllinə yönəltmək lazımdır: (Çəki: 1)

- istehsalın formalaşmasına ; - korporativ idarəetmənin effektiv səmərəli sisteminin yaradılmasına; - ölkədə sivil kooperativ biznesin inkişafına yönəlmiş, dövlətin səmərəli tənzimləmə sisteminin qurulmasına .
 - sərmayədarların formalaşmasına ; - korporativ idarəetmənin effektiv səmərəli sisteminin yaradılmasına; - ölkədə sivil kooperativ biznesin inkişafına yönəlmiş, dövlətin səmərəli tənzimləmə sisteminin qurulmasına .
 - investorların formalaşmasına ; - korporativ idarəetmənin effektiv səmərəli sisteminin yaradılmasına; - ölkədə sivil kooperativ biznesin inkişafına yönəlmiş, dövlətin səmərəli tənzimləmə sisteminin qurulmasına .
 - qiymətli kağızlar bazarının formalaşmasına ; - korporativ idarəetmənin effektiv səmərəli sisteminin yaradılmasına; - ölkədə sivil kooperativ biznesin inkişafına yönəlmiş, dövlətin səmərəli tənzimləmə sisteminin qurulmasına .
 - səmərəli mülkiyyətçilərin formalaşmasına ; - korporativ idarəetmənin effektiv səmərəli sisteminin yaradılmasına; - ölkədə sivil kooperativ biznesin inkişafına yönəlmiş, dövlətin səmərəli tənzimləmə sisteminin qurulmasına .
-

Sual: İri korporativ qurumları əsas məsələlərin həllinə yönəltmək lazımdır: (Çəki: 1)

- səmərəli mülkiyyətçinin formalaşmasına ; - menecmentin effektiv səmərəli sisteminin yaradılmasına; - ölkədə sivil kooperativ biznesin inkişafına yönəlmiş, dövlətin səmərəli tənzimləmə sisteminin qurulmasına .
- səmərəli mülkiyyətçinin formalaşmasına ; - korporativ idarəetmənin effektiv səmərəli sisteminin yaradılmasına; - ölkədə sivil kooperativ biznesin inkişafına yönəlmiş, dövlətin səmərəli tənzimləmə sisteminin qurulmasına .
- səmərəli mülkiyyətçinin formalaşmasına ; - biznesin effektiv səmərəli sisteminin yaradılmasına; - ölkədə sivil kooperativ biznesin inkişafına yönəlmiş, dövlətin səmərəli tənzimləmə sisteminin qurulmasına .
- səmərəli mülkiyyətçinin formalaşmasına ; - bankların effektiv səmərəli sisteminin yaradılmasına; - ölkədə sivil kooperativ biznesin inkişafına yönəlmiş, dövlətin səmərəli tənzimləmə sisteminin qurulmasına .
- səmərəli mülkiyyətçinin formalaşmasına ; - birjaların effektiv səmərəli sisteminin yaradılmasına; - ölkədə sivil kooperativ biznesin inkişafına yönəlmiş, dövlətin səmərəli tənzimləmə sisteminin qurulmasına .

Sual: Çoxlu sayda mülkiyyətçilərə xas olan şirkətlərin idarə edilməsi probleminin mürəkkəbləşməsində keyfiyyət sıçrayışı son 30 ildə baş vermişdir. Bunlara aşağıdakılar cəbəb olmuşdur: (Çəki: 1)

- Birinci, şirkətlərdə isvestorların ümumi sayının artması baş verirdi. İkinci, elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər. Üçüncü, mülkiyyətin idarə edilməsində mzdlu menecerlər daha böyük rol oynamağa başladılar.
- Birinci, şirkətlərdə səhmdarların ümumi sayının azalması baş verirdi. İkinci, elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər. Üçüncü, mülkiyyətin idarə edilməsində mzdlu menecerlər daha böyük rol oynamağa başladılar
- Birinci, şirkətlərdə səhmdarların ümumi sayının artması baş verirdi. İkinci, elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər. Üçüncü, mülkiyyətin idarə edilməsində mzdlu menecerlər daha böyük rol oynamağa başladılar.
- Birinci, şirkətlərdə kreditörələrin ümumi sayının artması baş verirdi. İkinci, elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər. Üçüncü, mülkiyyətin idarə edilməsində mzdlu menecerlər daha böyük rol oynamağa başladılar.
- Birinci, şirkətlərdə kreditörələrin ümumi sayının azalması baş verirdi. İkinci, elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər. Üçüncü, mülkiyyətin idarə edilməsində mzdlu menecerlər daha böyük rol oynamağa başladılar.

Sual: Çoxlu sayda mülkiyyətçilərə xas olan şirkətlərin idarə edilməsi probleminin mürəkkəbləşməsində keyfiyyət sıçrayışı son 30 ildə baş vermişdir. Bunlara aşağıdakı cəbəb olmuşdur: (Çəki: 1)

- elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesinə can atırlar.
- elə xırda səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesinə cəlb olunmaq istəyirlər.
- elə iri səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər.
- elə iri investorlar yaranmışlar ki, onlar bilavasitə kreditör kimi iştirak etmək istəyirlər.
- elə minaritar səhmdarlar yaranmışlar ki, onlar bilavasitə mülkiyyətin cari idarə olunması prosesindən imtina edirlər.

Sual: Çoxlu sayda mülkiyyətçilərə xas olan şirkətlərin idarə edilməsi probleminin mürəkkəbləşməsində keyfiyyət sıçrayışı son 30 ildə baş vermişdir. Buna aşağıdakı səbəb olmuşdur: (Çəki: 1)

- mülkiyyətin idarə edilməsində səhmdarlar daha böyük rol oynamağa başladılar.
- mülkiyyətin idarə edilməsində banklar daha böyük rol oynamağa başladılar.
- mülkiyyətin idarə edilməsində mzdlu menecerlər daha böyük rol oynamağa başladılar.
- mülkiyyətin idarə edilməsində əməkdaşlar və menecerlər daha böyük rol oynamağa başladılar.
- mülkiyyətin idarə edilməsində səhmdarlar və kreditörələr daha böyük rol oynamağa başladılar.

Sual: Çoxlu sayda mülkiyyətçilərə xas olan şirkətlərin idarə edilməsi probleminin mürəkkəbləşməsində keyfiyyət sıçrayışı son 30 ildə baş vermişdir. Buna aşağıdakı cəbəb olmuşdur: (Çəki: 1)

- mülkiyyətdən mənimsəmə prosesinə mülkiyyətçi olmayan maqarlı tərəflər təsir göstərməyə can atırlar.

- mülkiyyətdən istifadə prosesinə mülkiyyətçi olmayan maqarlı tərəflər təsir göstərməyə can atırlar.
 - mülkiyyətdən sərəncamvermə prosesinə mülkiyyətçi olmayan maqarlı tərəflər təsir göstərməyə can atırlar.
 - mülkiyyətdən istifadə prosesinə mülkiyyətçi olmayan maqarlı tərəflər təsir göstərməyə can atmırlar.
 - mülkiyyətdən sərəncamvermə prosesinə mülkiyyətçi olmayan maqarlı tərəflər təsir göstərməyə can atmırlar.
-

Sual: Holdinqlərin hansı tipləri var (Çəki: 1)

- assosiasiyalı
 - dövlət
 - qarışıq
 - təmiz
 - və ya sadalananların heç biri
-

Sual: Maliyyə və mühasibat uçotunun mahiyyəti nədən ibarətdir (Çəki: 1)

- İşçi qüvvəsini çıxmaqla istehsal sisteminin resursla təminatı
 - Ucuzlaşmış xammalın alınması
 - Yeni işçilərin işə qəbulu
 - Biznesin pul təsərrüfatına aid olan aspektləri
 - Doğru cavab yoxdur
-

Sual: Marketingin mahiyyəti nədən ibarətdir (Çəki: 1)

- İşçi qüvvəsini çıxmaqla istehsal sisteminin resursla təminatı
 - Ucuzlaşmış xammalın alınması
 - Yeni işçilərin işə qəbulu
 - Bazarın araşdırılması
 - Doğru cavab yoxdur
-

Sual: İstehsal sisteminin neçə funksional sahəsi var (Çəki: 1)

- 4
 - 5
 - 6
 - 7
 - 8
-

Sual: Yeni yaranmış müəssisələrin müflisləşməsi daha çox hansı amillərin təsiri ilə olur (Çəki: 1)

- İstismar
 - Xarici amillər
 - Daxili amillər
 - Hərtərəfli
 - Heçbiri
-

Sual: Yeni müəssisələrdə sahibkarlıq bacarıqlarının zəif olması nə ilə nəticələnir (Çəki: 1)

- müflisləşmə ilə
- Ucuzlaşma ilə
- Infilyasiya ilə
- Qiymətlərin artımı ilə

Sual: Kadrlarla iş funksiyasının zəif aparılmasının nəticələrindəndir: (Çəki: 1)

- İstehsalın mədəni səviyyəsinin itirilməsinə
 - Yeni işçi heyətin mədəni səviyyəsinin aşağı olmasına
 - Psixoloji iqlimin pozulmasına
 - Hər üç halda
 - Heç biri
-

Sual: Müəssisənin bazarla işinin düzgün qurulmaması nəyə səbəb olur (Çəki: 1)

- Rəqabətdən yaxa qurtarmağa
 - maliyyə çətinliklərinin yaranmasına
 - Varlanmaya
 - Qiymətdən düşməyə
 - Doğru cavab yoxdur
-

Sual: Xarici mütəxəssislər müəssisənin müflisləşməsində amillərin payını necə dəyərlən-dirirlər (Çəki: 1)

- 1/3 – xarici amillər, 2/3 – daxili amillər
 - 2/3 – xarici amillər, 1/3 – daxili amillər
 - 1/2 - xarici amillər, 1/2 -daxili amillər
 - Xarici və daxili amillərin təsiri yoxdur
 - Doğru cavab yoxdur
-

Sual: Azərbaycan şəraitində işə müflisləşmədə amillərin payı necə bölüşdürülür (Çəki: 1)

- 1/3 – xarici amillər, 2/3 – daxili amillər
 - 2/3 – xarici amillər, 1/3 – daxili amillər
 - 1/2 - xarici amillər, 1/2 -daxili amillər
 - Xarici və daxili amillərin təsiri yoxdur
 - Doğru cavab yoxdur
-

Sual: Xarici ölkələrin təcrübəsinə əsasən, böhran daxili səbəblərdən əmələ gələrsə, onda hansı addım atılır (Çəki: 1)

- Rəhbərlik işdən azad edilir
 - Rəhbərliyə mükafat təyin edilir
 - Müəssisənin borcları ləğv edilir
 - Rəhbərliyə kənardan mütəxəssis dəvət edilir
 - Rəhbərliyə ümumi töhmət verilir
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Korporativ idarəemənin effektiv sisteminin yaradılmasında nə əsas üstünlük verir? (Çəki: 1)

- resursların cəlb edilməsi imkanı.
 - işçi qüvvəsinin cəlb edilməsi imkanı
 - sərmayələrin cəlb edilməsi imkanı
 - kreditlərin cəlb olunması imkanı
 - maddi menecerlərin çoxlu sayda cəlb edilməsi imkanı
-

Sual: Korporativ idarəemənin effektiv sisteminin yaradılmasında nə əsas üstünlük verir? (Çəki: 1)

- şirkətin məhsuldarlığının azalması.
 - şirkətin resurslarının artması.
 - şirkətin xərclərinin artması.
 - şirkətin bazarlarının artması.
 - şirkətin səmərəliliyinin artması.
-

Sual: Korporativ idarəemənin effektiv sisteminin yaradılmasında nə əsas üstünlük verir? (Çəki: 1)

- şirkətin qdəyərini artırması
 - firmanın qiymətinin artması
 - kreditlərin qiymətinin azalması
 - kapitalın qiymətinin azalması
 - kapitalın qiymətinin artması
-

Sual: Korporativ idarəemənin təkmilləşdirilməsi və istiqamətləndirilməsi üzrə ən məzmunlu sənəd ilk dəfə ilin aprelinde Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən işlənilib və təsdiqlənib. (Çəki: 1)

- 1996-cı
 - 1997-cı
 - 1999-cu
 - 2001-ci
 - 2007-ci
-

Sual: Korporativ idarəemənin təkmilləşdirilməsi və istiqamətləndirilməsi üzrə ən məzmunlu sənəd ilk dəfə 1999-cu ilin aprelinde tərəfindən işlənilib və təsdiqlənib. (Çəki: 1)

- Beynəlxalq maliyyə korporasiyası
 - Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
 - Birləşmiş Millətlər Təşkilatı
 - Beynəlxalq Maliyyə Fondu
 - DünyaBankı
-

Sual: Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən işlənilib və təsdiqlənmiş korporativ idarəemə sisteminin səmərəliliyini müəyyən edən dörd əsas prinsipə hansı biri daxildir? (Çəki: 1)

- intizamlıq
 - məhsudlıq
 - stimullaşdırma
 - doğruluq və səmimiyyət
 - subsidiyarlıq
-

Sual: Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən işlənilib və təsdiqlənmiş korporativ idarəetmə sisteminin səmərəliliyini müəyyən edən dörd əsas prinsipə hansı biri daxildir? (Çəki: 1)

- məxfilik
 - konfedisiyallıq
 - şəffafıq
 - stimullaşdırma
 - subsidiyarlıq
-

Sual: Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən işlənilib və təsdiqlənmiş korporativ idarəetmə sisteminin səmərəliliyini müəyyən edən dörd əsas prinsipə hansı biri daxildir? (Çəki: 1)

- məxfilik
 - məhsudarıq
 - stimullaşdırma
 - hesabatvermə
 - intizamlıq
-

Sual: Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən işlənilib və təsdiqlənmiş korporativ idarəetmə sisteminin səmərəliliyini müəyyən edən dörd əsas prinsipə hansı biri daxildir? (Çəki: 1)

- məxfilik
 - məhsudarıq
 - stimullaşdırma
 - intizamlıq
 - məsuliyyətlik
-

Sual: Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi təşkilatların dəstəyi ilə korporativ idarəetmənin prinsipləri, beynəlxalq iqtisadi əməkdaşlıqda iştirak edən ölkələrdə maliyyə sisteminin stabilliyini göstərən neçə əsas standartdan biri kimi qəbul edilib? (Çəki: 1)

- 10
 - 8
 - 12
 - 14
 - 16
-

Sual: Xarici ölkələrin təcrübəsinə əsasən, böhran xarici səbəblərdən əmələ gələrsə, onda hansı addım atılır (Çəki: 1)

- qabiliyyətli işçi firmanın öz kadrları arasından seçilir
 - Kənardan mütəxəssislər dəvət edilir
 - Rəhbərlik işdən azad edilir
 - Rəhbərliyə mükafat təyin edilir
 - Müəssisənin borcları ləğv edilir
-

Sual: Yeni rəhbər seçərkən önəm verilən əlamətlərdəndir (Çəki: 1)

- Onun skeptik insan olması
 - özünə inamlı olması
 - Heç kimə etibar etməməsi
 - Heç kimə borc verməməsi
 - Heçkimin fikrinə əhəmiyyət verməməsi
-

Sual: Yeni rəhbər ilk öncə müəssisədə hansı addımı atmalıdır (Çəki: 1)

- yeni strategiyayı tərtib və təsdiq etməli
 - Köhnə qərarların icrasına önəm verməli
 - Borcluların daha biraz başını qatmalı
 - Qiymətləri tənzim etməli
 - Köhnə işçi heyəti işdən azad etməlidir
-

Sual: Xarici və daxili mənfi faktorların təsiri özünü ilk öncə nədə göstərir (Çəki: 1)

- müflisləşmənin əlamətləri yaranmağa başlayır
 - Varlanmanın ilkin əlamətləri yaranır
 - Qiymətlər aşağı düşməyə başlayır
 - Bunlardan heç biri
 - Bunların hamısı
-

Sual: Müəssisənin gələcək böhran vəziyyəti haqda ilk ciddi xəbərdarlıq aşağıdakılardan hansıdır (Çəki: 1)

- Sahibkar iflas edir
 - Müəssisə bağlanır
 - müxtəlif maliyyə quruluşlarının və alıcıların mənfi reaksiyası
 - Bunların hamısı
 - Xarici faktorların təsiri zəifləməyə başlayır
-

Sual: Böhran haqqında məlumat verən əlamətlərdəndir (Çəki: 1)

- İdarəetmə strukturlarında baş verən dəyişikliklər
 - Yuxarı təbəqələrdə psixoloji iqlimin dəyişməsi
 - Ucuzlaşmanın təsirinin güclənməsi
 - İdarəetmə strukturlarında baş verən dəyişikliklər. Yuxarı təbəqələrdə psixoloji iqlimin dəyişməsi
 - İdarəetmə strukturlarında baş verən dəyişikliklər. Ucuzlaşmanın təsirinin güclənməsi
-

Sual: Müəssisənin iflasının ilk xəbərçisidir (Çəki: 1)

- Sahibkarın ölkəni tərk etməsi
 - Qiymət artımı
 - Sahibkarın ölkəni tərk etməsi. Qiymət artımı
 - Yuxarı təbəqələrdə baş verən münaqişələr
 - Heç biri
-

Sual: Firma müflisləşməyə başlamışsa, ilk öncə dəyişən göstərici hansıdır (Çəki: 1)

- Maliyyə göstəriciləri
 - İdarəetmə göstəriciləri
 - Mühasibat göstəriciləri
 - Qiymətləndirmə göstəriciləri
 - Məhsul göstəriciləri
-

Sual: AR qanunvericiliyinə əsasən hansı müddətə öhdəliklərini yerinə yetirməyə müəssisə müflisləşməyə başlamış hesab olunur (Çəki: 1)

- 2 həftə
- 16 iş günü
- 5 qeyri-iş günü

- 5 ay
 3 ay

Sual: Müəssisənin böhranlı vəziyyətinə dəlalət edən amillərdəndir (Çəki: 1)

- Mühasibat və maliyyə hesabatlarının göndərilməsi
 Mühasibat balansı elementlərinin dəyişilməsi
 Aktiv və passiv arasındakı proporsionallığın itməsi
 Məhsullara qeyri real qiymətlərin təyin edilməsi
 Bunların hamısı

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının prinsiplərinin xüsusiyyəti ondan ibarətdir ki, bir tərəfdən onlar beynəlxalq sənəddir, digər tərəfdən isə təklif olunan standartlar və istifadə təcrübəsi, ölkələrin spesifikasiyasını nəzərə alaraq məsləhətəddici xarakter daşıyır. (Çəki: 1)

- mükəmməl
 kollektiv
 intizamlayıcı
 sivil
 yekcins

Sual: Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının prinsiplərinin xüsusiyyəti ondan ibarətdir ki, bir tərəfdən onlar beynəlxalq kollektiv sənəddir, digər tərəfdən isə təklif olunan standartlar və istifadə təcrübəsi, ölkələrin nəzərə alaraq məsləhətəddici xarakter daşıyır. (Çəki: 1)

- spesifikasiyasını
 inkişafını
 milli tərkibini
 sivillik səviyyəsini
 intizamlılıq səviyyəsini

Sual: Bu prinsiplərə görə korporativ idarəetmə sistemi bazarların inkişafına yönəlməlidir (Çəki: 1)

- mükəmməl və intizamlı
 səmərəli və şəffaf
 səmərəli və mükəmməl
 şəffaf və intizamlı
 dolğun və intizamlı

Sual: Sərmayədarları cəlb etmək üçün (o cümlədən xarici sərmayədarları) onların qoyduğu kapital (Çəki: 1)

- qorunmalıdır

- yönəldilməlidir
 - digər sahələrə yatırılmalıdır
 - likvidliyi artırılmalıdır
 - stimullaşdırılmalıdır
-

Sual: Sərmayədarları cəlb etmək üçün (o cümlədən xarici sərmayədarları) onların qoyduğu kapitalın qorunması təmin olunmalıdır. Əks halda, kapital kimlər tərəfindən oğurlana bilər? (Çəki: 1)

- şirkətin rəhbərləri, direktorlar şurasının üzvləri və səhmlərin nəzarət zərfini saxlayan sahibkarlar
 - şirkətin rəhbərləri, direktorlar şurasının üzvləri və kreditorlar
 - şirkətin rəhbərləri, əməkdaşlar və səhmlərin nəzarət zərfini saxlayan sahibkarlar
 - şirkətin əməkdaşları, direktorlar şurasının üzvləri və səhmlərin nəzarət zərfini saxlayan sahibkarlar
 - kreditorlar, direktorlar şurasının üzvləri və səhmlərin nəzarət zərfini saxlayan sahibkarlar
-

Sual: korporativ idarəetmənin yaradılması və təkmilləşdirilməsi dövlətin imkanlarını nəzərə alaraq nəy əərxalanmalıdır? (Çəki: 1)

- cəmiyyətə
 - dövlət idarəçiliyinə
 - qeyri-dövlət təşkilatlarına
 - korporativ assiosiyalara
 - ana şirkətlərə
-

Sual: İdarəçilik sistemində əsas qayda hansıdır? (Çəki: 1)

- müxtəlif orqanların yaradılmasıdır
 - müxtəlif orqanların yaradılması və səlahiyyətlərin verilməsidir
 - müxtəlif orqanlar arasında funksiyaların aydın bölgüsüdür
 - müxtəlif orqanların fəaliyyətində şəffaflığın təmin olunmasıdır
 - müxtəlif orqanlarda intizamın olmasıdır
-

Sual: İdarəçilik sistemində əsas qayda – müxtəlif orqanlar arasında funksiyaların aydın bölgüsüdür və bu tamamilə yə akiddir? (Çəki: 1)

- korporativ menecmentin əsaslarının yaradılmasına da aiddir
 - korporativ münasibətlərinin əsaslarının yaradılmasına da aiddir
 - korporativ idarəetmə iştirakçılarının hüquqlarının yaradılmasına da aiddir
 - korporativ idarəetmə iştirakçılarının hüquqlarının qorunmasının əsaslarının yaradılmasına da aiddir
 - korporativ idarəetmənin əsaslarının yaradılmasına da aiddir
-

Sual: korporativ idarəetmənin səmərəli sisteminin yaradılması nəzarətedici, hüquq-mühafizə və tənzimləyici orqanlar üçün nəyi tələb edir. (Çəki: 1)

- maliyyə və kadr resursları
 - intizam və maliyyəni
 - intizamı və kadr resursları
 - peşəkar menecerləri və maliyyəni
 - kadr resursları və liderləri
-

Sual: korporativ idarəetmənin səmərəli sisteminin yaradılması hansı orqanlar üçün maliyyə və kadr resursları tələb edir? (Çəki: 1)

- dövlət və qeyri-dövlət
 - nəzarətedici, hüquq-mühafizə və tənzimləyici
 - dövlət və qeyri-dövlət tənzimləyici
 - nəzarətedici, sosial-siyası və tənzimləyici
 - nəzarətedici, sosial-siyası və qeyri-dövlət
-

Sual: Aşağıdakılardan hansı daha çox şübhə doğurur (Çəki: 1)

- eyni auditor firması ilə uzunmüddətli əməkdaşlıq
 - Sahibkarın varlanması
 - İnhisarçılıq təhsilinin alınması
 - Sahibkarın ölkəni tərk etməsi
 - Doğru cavab yoxdur
-

Sual: Müəssisədə debitor borclarının səviyyəsinin yüksəlməsi nəyin xəbərdarlığı ola bilər (Çəki: 1)

- vəziyyətin ciddi olmasının
 - Böhranın keçib-getməsinə
 - Qiymət artımının gözləndiyini
 - İnhisarçılığın səviyyəvi artımını
 - Doğru cavab yoxdur
-

Sual: Müəssisənin maliyyə vəziyyətinin əsas meyarlarındanıdır (Çəki: 1)

- Likvidlik əmsalının əhəmiyyətsizləşməsi
 - Tədiyyə qabiliyyəti
 - Likvidlik
 - Tədiyyə qabiliyyəti. Likvidlik
 - Likvidlik əmsalının əhəmiyyətsizləşməsi. Likvidlik
-

Sual: Müəssisənin tədiyyə qabiliyyəti necə müəyyən olunur (Çəki: 1)

- Onun qısa müddətə olan borclarına olan maliyyə qarşılığı
 - Çətin vəziyyətlərdən çıxma bilməsi
 - Dəyərsizləşməyə qarşı alına biləcək tədbirlərin məcmusu
 - Onun qısa müddətə olan borclarına olan maliyyə qarşılığı. Çətin vəziyyətlərdən çıxma bilməsi
 - Onun uzun müddətli öhdəliklərini ödəmə qabiliyyəti
-

Sual: Müəssisənin tədiyyə qabiliyyəti haqda fikir söyləmək üçün əsas diqqət nəyə verilməlidir (Çəki: 1)

- Sahibkarın şəxsiyyətinə
 - Sahibkarın beynəlxalq əlaqələrinə
 - tədiyyə qabiliyyəti əmsalına
 - Beynəlxalq investisiyaların həcminə
 - Xarici yatırımlara
-

Sual: Tədiyyə qabiliyyəti necə hesablanır (Çəki: 1)

- Tədiyyə əmsalları toplanır
- Tədiyyə əmsalları çıxılır
- xüsusi kapital aktivlərə faiz nisbəti tapılır
- Xüsusi kapital aktivlərə vurulur
- Xüsusi kapitaldan 100 çıxılıb, fərq aktivlərə vurulur

Sual: Müəssisənin tədiyyə əmsalı neçə faizdən yüksək olarsa, narahatçılığa əsas yoxdur (Çəki: 1)

- 40%
 - 30%
 - 50%
 - 70%
 - 95-99%
-

Sual: Likvidlik nədir (Çəki: 1)

- Müəssisənin uzunmüddətli borcları
 - Pul kapitalı
 - Dəyərsizləşmə əmsalı
 - Müəssisənin uzunmüddətli öhdəliklərini ödəmə qabiliyyəti
 - Doğru cavab yoxdur
-

Sual: Likvidlik nəyə imkan yaradır (Çəki: 1)

- Müəssisənin qiymət artımının gözlənilmədiyi
 - Müəssisənin öhdəliklərini yerinə yetirə bilməməsini
 - Gözlənilən böhranın yetişdiyini
 - Müəssisənin öhdəliklərini yerinə yetirə bilməsi
 - Dəyerdən düşmə
-

Sual: Tədiyyə qabiliyyəti qiymətləndirilərkən əsas diqqət nəyə verilməlidir (Çəki: 1)

- Xarici kapitala
 - Xüsusi kapitala
 - Daxili investisiyaya
 - Ucuzlaşmış maya dəyərinə
 - Xarici kapitala. Xüsusi kapitala
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: mükəmməl korporativ idarəetmə sisteminin formalaşmasında mühüm rolunu kimlər oynayır? (Çəki: 1)

- borcalanlar
 - icarədarlar
 - kreditorlar
 - birjalar
 - dilerlər və maklerlər
-

Sual: Pul vəsaitlərinin çatışmadığı bir dövrdə məhz kimlər müəssisələrə lazımi maliyyə resurları verir? (Çəki: 1)

- borcalanlar
 - icarədarlar
 - kreditorlar
 - menecerlər
 - əməkdaşlar
-

Sual: Hansı qərarların qəbulunda da korporativ idarəetmə müstəsna rol oynayır (Çəki: 1)

- strateji
 - operativ
 - qabaqlayıcı
 - intuitiv
 - investisiya
-

Sual: investorlar məhz hansı şirkətin səhmlərinə sahib olmağa can atırlar. (Çəki: 1)

- qabaqcıl
 - səmərəli komandası olan
 - peşəkar kadrları olan
 - mükəmməl korporativ idarəetməyə malik
 - bazarda güclü mövreyi olan
-

Sual: Investorların hüquqlarının pozulmasında səhmdar cəmiyyətlərin rəhbərləri müxtəlif üsul və metodlardan istifadə edirlər, buraya hansı daxildir? (Çəki: 1)

- şirkətin fəaliyyətinin nəticələri haqqında səhmdarları fətam və dolğun şəkildə məlumatlandırma
 - şirkətin fəaliyyətinin nəticələri haqqında səhmdarları fasilələrlə və natamam şəkildə məlumatlandırma
 - şirkətin fəaliyyətinin nəticələri haqqında əməkdaşları fasilələrlə və natamam şəkildə məlumatlandırma
 - şirkətin fəaliyyətinin nəticələri haqqında tədarükçüləri fasilələrlə və natamam şəkildə məlumatlandırma
 - şirkətin fəaliyyətinin nəticələri haqqında istehlakçıları fasilələrlə və natamam şəkildə məlumatlandırma
-

Sual: Investorların hüquqlarının pozulmasında səhmdar cəmiyyətlərin rəhbərləri müxtəlif üsul və metodlardan istifadə edirlər, buraya hansı daxildir? (Çəki: 1)

- uzun müddət menecerlərə dividendlərin verilməməsi
 - uzun müddət idarə heyətinin üzvlərinə dividendlərin verilməməsi
 - uzun müddət kreditorlara dividendlərin verilməməsi
 - uzun müddət səhmdarlara dividendlərin verilməməsi
 - uzun müddət kreditorlara dividendlərin verilməsi
-

Sual: Investorların hüquqlarının pozulmasında səhmdar cəmiyyətlərin rəhbərləri müxtəlif üsul və metodlardan istifadə edirlər, buraya hansı daxildir? (Çəki: 1)

- iri səhmdarların ümumi iclasının keçirilməsi vaxtı və ya yeri haqqında məlumatlandırmama və ya gec məlumatlandırma
- xırda səhmdarların ümumi iclasının keçirilməsi vaxtı və ya yeri haqqında məlumatlandırmama və ya gec məlumatlandırma
- kreditorları ümumi iclasının keçirilməsi vaxtı və ya yeri haqqında məlumatlandırmama və ya gec məlumatlandırma
- bank səhmdarları ümumi iclasının keçirilməsi vaxtı və ya yeri haqqında məlumatlandırmama və ya gec məlumatlandırma

iri institsional səhmdarların ümumi iclasının keçirilməsi vaxtı və ya yeri haqqında məlumatlandırma və ya gec məlumatlandırma

Sual: İnvestorların hüquqlarının pozulmasında səhmdar cəmiyyətlərin rəhbərləri müxtəlif üsul və metodlardan istifadə edirlər, buraya hansı daxildir? (Çəki: 1)

- müxtəlif bəhanələrlə menecerləri ümumi icaslarda iştirak etmə qeydiyyatına almama
 - müxtəlif bəhanələrlə kreditləri ümumi icaslarda iştirak etmə qeydiyyatına almama
 - müxtəlif bəhanələrlə səhmdarları ümumi icaslarda iştirak etmə qeydiyyatına almama
 - müxtəlif bəhanələrlə kreditörünü ümumi icaslarda iştirak etmə qeydiyyata alma
 - razılıqla səhmdarları ümumi icaslarda iştirak etmə qeydiyyatına alma
-

Sual: İnvestorların hüquqlarının pozulmasında səhmdar cəmiyyətlərin rəhbərləri müxtəlif üsul və metodlardan istifadə edirlər, buraya hansı daxildir? (Çəki: 1)

- səhmlərin əlavə emissiyası və onların menecmentlə əlaqəsi olmayan minaritar səhmdarlar arasında yerləşdirmə
 - səhmlərin əlavə emissiyası və onların əməkdaşlarla əlaqəsi olan ortasəhmdarlar arasında yerləşdirmə
 - səhmlərin əlavə emissiyası və onların menecmentlə əlaqəsi olan xırda səhmdarlar arasında yerləşdirmə
 - səhmlərin əlavə emissiyası və onların menecmentlə əlaqəsi olan iri səhmdarlar arasında yerləşdirmə
 - səhmlərin əlavə emissiyası və onların menecmentlə əlaqəsi olan iri banklar arasında yerləşdirmə
-

Sual: İnvestorların hüquqlarının pozulmasında səhmdar cəmiyyətlərin rəhbərləri müxtəlif üsul və metodlardan istifadə edirlər, buraya hansı daxildir? (Çəki: 1)

- iri səhmdarlardan səhmlərin aşağı qiymətlə alma təklifi və bunun həyata keçirilməsi
 - kreditörlərə səhmlərin aşağı qiymətlə alma təklifi və bunun həyata keçirilməsi
 - xırda banklasəhmlərin aşağı qiymətlə alma təklifi və bunun həyata keçirilməsi
 - xırda səhmdarlardan səhmlərin aşağı qiymətlə alma təklifi və bunun həyata keçirilməsi
-

Sual: Aşağıdakılardan hansılar arasında asılılıq mövcuddur (Çəki: 1)

- müsəssisənin gəlirliliyi ilə likvidliyi
 - Varlanma ilə müflisləşmə arasında
 - Müsəssisənin gəlirliliyi ilə likvidliyi. Varlanma ilə müflisləşmə arasında
 - Likvidlik ilə dəyərsizləşmə əmsalları arasında
 - Doğru cavab yoxdur
-

Sual: Müəssisənin maliyyə vəziyyətində likvidliyinin yüksək, gəlirliliyinin az olduğu hal ola bilərmi (Çəki: 1)

- Ola bilməz
 - Sahibkarın istəyi ilə ola bilər
 - Ola bilər
 - İdarəçilik qərarlarından asılıdır
 - Sahibkarın istəyi ilə ola bilər. İdarəçilik qərarlarından asılıdır
-

Sual: Likvidlik əmsalı necə hesablanır (Çəki: 1)

- Pul vəsaitləri + tez reallaşmayan qiymətli kağızlar bölünsün 100
- Pul vəsaitləri + inhisarlaşmadan gəlir
- Pul vəsaitləri + likvidlik mənfisi

- Pul vəsaitləri + tez reallaşan qiymətli kağızlar bölünsün qısa müddətli borclar
 - Doğru cavab yoxdur
-

Sual: Müəssisənin pul vəsaitlərinin həcmi 2,0 milyon manat, tez reallaşan qiymətli kağızlarının həcmi 1,0 milyon manat və qısamüddətli borcunun həcmi isə 1,5 milyon manatdır. Müəssisənin likvidlik əmsalını hesablayın. (Çəki: 1)

- 20 milyon manat
 - 0,2 milyon manat
 - 5 milyon manat
 - 15+ 2 milyon manat
 - 0,2
-

Sual: Dəqiqləşdirilmiş likvidlik əmsalının düsturuna aşağıdakılardan hansı aiddir (Çəki: 1)

- Qısa müddətli borc
 - Pul vəsaitləri
 - Tez reallaşan qiymətli kağızlar
 - Debitor borcları
 - Bunların hamısı
-

Sual: Dövriyyə kapitalı necə hesablanır (Çəki: 1)

- Cari aktivlərdən pul vəsaitləri çıxılır
 - Cari aktivlərlə qısa müddətli borclar arasındakı fərqlər
 - Cari aktivlər üstəgəl pul vəsaitləri
 - Doğru cavab yoxdur
 - Manevretmə əmsalı əsasında
-

Sual: Manevretmə əmsalı: (Çəki: 1)

- Dövriyyə kapitalı üstəgəl xüsusi kapital
 - Kapital çıxılısın maya dəyəri
 - Məhsulun həcmi çıxılısın dövriyyə həcmi
 - Dövriyyə kapitalı bölünsün xüsusi kapital
 - Doğru cavab yoxdur
-

Sual: Kredit müddəti əmsalının məxrəci hansı elemenlə tamamlanır (Çəki: 1)

- Borcun orta qalığı
 - Dəyərsizləşmə
 - Müddətinin uzunluğu
 - dövriyyə məbləği
 - Pul vəsaiti
-

Sual: Kredit müddətinin düsturunda surətdə hansı elementlərin cəmi olmalıdır (Çəki: 1)

- Borc + kredit müddəti
 - Borc + kredit çatışmazlığı
 - Borcun orta qalığı + müddətin uzunluğu
 - Dəyərsizləşmə + Borcun orta qalığı
 - Doğru variant yoxdur
-

Sual: $V = P / K$ – bu düstur nəyi ifadə edir (Çəki: 1)

- firmanın qiyməti

- Firma öhdəliklərinin orta qiymətini
- Firma aktivlərini
- Firma passivlərini
- Doğru cavab yoxdur.

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnvestorların hüquqlarının pozulmasında səhmdar cəmiyyətlərin rəhbərləri müxtəlif üsul və metodlardan istifadə edirlər, buraya hansı daxildir? (Çəki: 1)

- orta səhmdarların rolunu azaltmaq məqsədilə gələcəkdə səhmlərə konvertasiya oluna bilən istiqraz vərəqələrinin buraxılması və onların iri səhmdarlar arasında yerləşdirilməsi
- xırda səhmdarların rolunu azaltmaq məqsədilə gələcəkdə səhmlərə konvertasiya oluna bilən istiqraz vərəqələrinin buraxılması və onların autsayder səhmdarlar arasında yerləşdirilməsi
- insayer səhmdarların rolunu azaltmaq məqsədilə gələcəkdə səhmlərə konvertasiya oluna bilən istiqraz vərəqələrinin buraxılması və onların iri səhmdarlar arasında yerləşdirilməsi
- iri səhmdarların rolunu azaltmaq məqsədilə gələcəkdə səhmlərə konvertasiya oluna bilən istiqraz vərəqələrinin buraxılması və onların minaritar səhmdarlar arasında yerləşdirilməsi
- xırda səhmdarların rolunu azaltmaq məqsədilə gələcəkdə səhmlərə konvertasiya oluna bilən istiqraz vərəqələrinin buraxılması və onların iri səhmdarlar arasında yerləşdirilməsi

Sual: Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan korporativ idarəetmə layihəsi əsasında nəyi təkid edir? (Çəki: 1)

- açıq səhmdar cəmiyyəti biznesin forması kimi ləğv edilməsi
- məhdud məsuliyyətli cəmiyyəti biznesin forması kimi ləğv edilməsi
- qapalı səhmdar cəmiyyəti biznesin forması kimi ləğv edilməsi
- tam ortaqlığın biznesin forması kimi ləğv edilməsi
- kommandit ortarlığın biznesin forması kimi ləğv edilməsi

Sual: Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan korporativ idarəetmə layihəsi əsasında nəyi təkid edir? (Çəki: 1)

- qanunvericilikdə kreditorların səhmləri almaqda üstünlük hüquqlarının verilməsi
- qanunvericilikdə menecerlərin səhmləri almaqda üstünlük hüquqlarının verilməsi
- qanunvericilikdə iri səhmdarların səhmləri almaqda üstünlük hüquqlarının verilməsi
- qanunvericilikdə autsayderlərin səhmləri almaqda üstünlük hüquqlarının verilməsi
- qanunvericilikdə səhmdarların səhmləri almaqda üstünlük hüquqlarının verilməsi

Sual: Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan korporativ idarəetmə layihəsi əsasında nəyi təkid edir? (Çəki: 1)

- qanunvericilikdə minaritarilərin üz səhmlərini şirkətə qaytarmaq hüququnun təsbit olunması
- qanunvericilikdə menecerlərin üz səhmlərini şirkətə qaytarmaq hüququnun təsbit olunması
- qanunvericilikdə bankların üz səhmlərini şirkətə qaytarmaq hüququnun təsbit olunmaması
- qanunvericilikdə səhmdarların üz səhmlərini şirkətə qaytarmaq hüququnun təsbit olunması

qanunvericilikdə bankların üz səhmlərini şirkətə qaytarmaq hüququnun təsbit olunması

Sual: Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan korporativ idarəetmə layihəsi əsasında nəyi təkid edir? (Çəki: 1)

- ainsayder səhmdarlara təqib etmək hüququnun verilməsi
 - iri səhmdarlara təqib etmək hüququnun verilməsi
 - minoritar səhmdarlara təqib etmək hüququnun verilməsi
 - kreditor səhmdarlara təqib etmək hüququnun verilməsi
 - mojarotar səhmdarlara təqib etmək hüququnun verilməsi
-

Sual: Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan korporativ idarəetmə layihəsi əsasında nəyi təkid edir? (Çəki: 1)

- qanunvericilikdə yalnız təqdimolunan səhmlərin buraxılmasına icazə verilməsi
 - qanunvericilikdə yalnız adlı səhmlərin buraxılmasına icazə verilməsi
 - qanunvericilikdə yalnız imtiyazlı səhmlərin buraxılmasına icazə verilməsi
 - qanunvericilikdə yalnız nominal dəyəri olmayan səhmlərin buraxılmasına icazə verilməsi
 - qanunvericilikdə yalnız komulyativ səhmlərin buraxılmasına icazə verilməsi
-

Sual: Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan korporativ idarəetmə layihəsi əsasında nəyi təkid edir? (Çəki: 1)

- nominal dəyəri olmayan bütün səhmlərin səsvermə hüququnun eyni olması
 - nominal dəyərindən asılı olmayaraq bütün səhmdarların səsvermə hüququnun eyni olması
 - nominal dəyərindən asılı olmayaraq bütün səhmdarların səsvermə hüququnun eyni olmaması
 - nominal dəyərinin olmamasından asılı olmayaraq bütün səhmdarların səsvermə hüququnun eyni olmaması
 - nominal dəyərindən asılı olmayaraq bütün səhmdarların səsvermə hüququnun olmaması
-

Sual: Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan korporativ idarəetmə layihəsi əsasında nəyi təkid edir? (Çəki: 1)

- dividendlərin ilan edilməsi və ıdənilməsinin konkret müddətinin gıstərilməməsi
 - faizlərin ilan edilməsi və ıdənilməsinin konkret müddətinin gıstərilməsi
 - kapitalın ilan edilməsi və ıdənilməsinin konkret müddətinin gıstərilməsi
 - borcların ilan edilməsi və ıdənilməsinin konkret müddətinin gıstərilməsi
 - məhsul satışının ilan edilməsi və ıdənilməsinin konkret müddətinin gıstərilməsi
-

Sual: Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan korporativ idarəetmə layihəsi əsasında nəyi təkid edir? (Çəki: 1)

- şirkətin əsas kapitalında pul olmayan əmlakın həcminə məhdudiyyətin qoyulmaması.
 - şirkətin əsas kapitalında əqli olmayan əmlakın həcminə məhdudiyyət qoyulmaması
 - şirkətin əsas kapitalında əqli olmayan əmlakın həcminə məhdudiyyət qoyulması
 - şirkətin əsas kapitalında natural olmayan əmlakın həcminə məhdudiyyət qoyulması
 - şirkətin əsas kapitalında pul olmayan əmlakın həcminə məhdudiyyət qoyulması
-

Sual: Korporativ idarəetmə sisteminin əsas elementləri aşağıdakılardır? (Çəki: 1)

- xarici və daxili
 - ümumi və xüsusi
 - ümumi və daxili
 - daxili və ümumi
 - makrovə ümumi
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir? (Çəki: 1)

- iqtisadiyyatın ümumi vəziyyəti
- iqtisadiyyatın xüsusiyyəti
- iqtisadiyyatın sabit vəziyyəti
- iqtisadiyyatın bəhrəli vəziyyəti
- iqtisadiyyatın xoş vəziyyəti

Sual: Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir? (Çəki: 1)

- qiymətli kağızlar bazarının genişlənməsi
- qiymətli kağızlar bazarının diversifikasiyası
- qiymətli kağızlar bazarının tənzimlənməsi
- qiymətli kağızlar bazarının qorunması
- qiymətli kağızlar bazarına nəzarət

Sual: Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir? (Çəki: 1)

- iqtisad infrastrukturunu
- birja infrastrukturunu
- idarəetmə infrastrukturunu
- hüquqi infrastrukturunu
- informasiya infrastrukturunu

Sual: Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir? (Çəki: 1)

- səhmdar, ssuda kapitalı və əmək (əməkdar idarəedici) bazarlarının olması
- borc, ssuda kapitalı və əmək (əməkdar idarəedici) bazarlarının olması
- resurs, ssuda kapitalı və əmək (əməkdar idarəedici) bazarlarının olması
- səhmdar, istehsal və əmək (əməkdar idarəedici) bazarlarının olması
- səhmdar, əmtəə kapitalı və əmək (əməkdar idarəedici) bazarlarının olması

Sual: Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir? (Çəki: 1)

- təşkilat-hüquqi
- tıvsiyevi sənədləri
- idarəedici sənədləri
- təşkilat sənədləri
- normativ-hüquqi sənədləri

Sual: Xarici səbəblərin mənfi təsirini yumuşaltmaq üçün işgüzar təşkilatda hansı aşağıdakı keyfiyyət olmalıdır? (Çəki: 1)

- ölkədə və xaricdə makroiqtisadi vəziyyəti təhlil etmə bacarığı
- ölkədə və xaricdə mikroiqtisadi vəziyyəti təhlil etmə bacarığı

- xaricdə makroiqtisadi vəziyyəti təhlil etmə bacarığı
 - ölkədə və makroiqtisadi vəziyyəti təhlil etmə bacarığının olmaması
 - meqaiqtisadi vəziyyəti təhlil etmə bacarığı
-

Sual: Xarici səbəblərin mənfi təsirini yumuşaltmaq üçün işgüzar təşkilatda hansı aşağıdakı keyfiyyət olmalıdır? (Çəki: 1)

- potensial olmayan alıcıların aktual ehtiyac və tələbatlarını vaxtında üzə çıxartma bacarığı
 - potensial alıcıların aktual ehtiyac və tələbatlarını vaxtında üzə çıxartma bacarığı
 - potensial alıcıların aktual ehtiyac və tələbatlarını hərdən üzə çıxartma bacarığı
 - real alıcıların aktual ehtiyac və tələbatlarını vaxtında üzə çıxartma bacarığı
 - potensial alıcıların qeyri-aktual ehtiyac və tələbatlarını vaxtında üzə çıxartma bacarığı
-

Sual: Xarici səbəblərin mənfi təsirini yumuşaltmaq üçün işgüzar təşkilatda hansı aşağıdakı keyfiyyət olmalıdır? (Çəki: 1)

- xammal bazarlarında iqtisadi konyukturun və strateji təsir qruplarının fəaliyyətinin təhlili bacarığı
 - istehsal amilləri bazarlarında qeyri-iqtisadi konyukturun və strateji təsir qruplarının fəaliyyətinin təhlili bacarığı
 - istehsal amilləri bazarlarında iqtisadi konyukturun və strateji təsir qruplarının fəaliyyətinin təhlili bacarığı
 - istehsal amilləri bazarlarında iqtisadi konyukturun və strateji təsir mərkəzlərinin fəaliyyətinin təhlili bacarığı
-

Sual: Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir? (Çəki: 1)

- müəssisənin ləğvetmə məsələləri
 - müəssisənin biznes-planı
 - müəssisənin strategiyalar
 - müəssisənin təsis sənədləri
 - müəssisənin qovuşması və udullması
-

Sual: Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir? (Çəki: 1)

- müəssisənin istehsalat vəziyyəti, onun çhdəlikləri və mülkiyyətin strukturu haqqında informasiyanın şəffaflığı, dəqiqlii və tamlığı
 - müəssisənin maliyyə vəziyyəti, onun çhdəlikləri və mülkiyyətin strukturu haqqında informasiyanın şəffaflığı, dəqiqlii və tamlığı
 - müəssisənin maliyyə vəziyyəti, onun çhdəlikləri və mülkiyyətin strukturu haqqında informasiyanın məxfiliyi, qeyri-dəqiqlii və tamlığı
 - müəssisənin ümumi vəziyyəti, onun çhdəlikləri və mülkiyyətin strukturu haqqında informasiyanın şəffaflığı, dəqiqlii və tamlığı
 - müəssisənin maliyyə vəziyyəti, onun kreditro borcları və borcların strukturu haqqında informasiyanın şəffaflığı, dəqiqlii və tamlığı
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Korporativ idarəetmə sisteminin xarici amilinə nə daxildir? (Çəki: 1)

- direktorlar şurası, idarə heyətinin seçilməsi və fəaliyyət göstərməsi proseduru
 - direktorlar şurası, menecmentin seçilməsi və fəaliyyət göstərməsi proseduru
 - direktorlar şurası, idarə heyətinin təyini və fəaliyyət göstərməsi proseduru
 - direktorlar şurası, idarə heyətinin təyini və fəaliyyət göstərməsi qaydaları
 - menecerlərin və əməkdaşların seçilməsi və fəaliyyət göstərməsi proseduru
-

Sual: Korporativ idarəetmə təcrübəsinin aşağı səviyyəsi nəyə mənfi təsir edir? (Çəki: 1)

- investisiyaların cəlb olunmasına
 - məhsul buraxılışına
 - menecmentin yüksəlməsinə
 - məhsulun keyfiyyətinə
 - əməkdaşların peşəkarlığına
-

Sual: Korporativ idarəetmə təcrübəsinin aşağı səviyyəsi investisiyaların cəlb olunmasına mənfi təsir etməklə, milli səviyyədə nəyə gətirib çıxarır? (Çəki: 1)

- struktur dəyişikliklərinə
 - daha böyük problemlərin yaranmasına
 - artıma
 - yükcəlişə
 - durğunluğa
-

Sual: Korporativ idarəetmə təcrübəsinin aşağı səviyyəsi investisiyaların cəlb olunmasına mənfi təsir etməklə, milli səviyyədə daha böyük problemlərin yaranmasına gətirib çıxarır. Bu da korporativ idarəetmə nəyin müəyyən olunmasını zəruri edir? (Çəki: 1)

- davranların
 - reytinglərinin
 - sisteminin
 - prinsiplərinin
 - qaydalarının
-

Sual: Reytinglərin təyin olunması və onun əsasında təhlilin aparılması konkret bazar mühitində qiymətli kağızlar emitentlərini nə etməyə imkan verir. (Çəki: 1)

- diferensiaslaşdırmağa
 - unifikasiyaya
 - standartlaşdırmağa
 - stimullaşdırmağa
 - modifikasiyaya
-

Sual: Korporativ idarəetmə reytinginin yaradılması kimlərə lazımdır? (Çəki: 1)

- əməkdaşlara, investora və səhmdarlara
 - şirkətlərin özünə, direktorlar şurasına və səhmdarlara
 - şirkətlərin özünə, investora və səhmdarlara
 - şirkətlərin özünə, investora və kreditlərə
 - şirkətlərin özünə, investora və müşahidə şurasına
-

Sual: Şirkətə reyting nə üçün lazımdır? (Çəki: 1)

- korporativ idarəetmə standartları haqqında informasiyanın verilməməsi hesabına investorların yanında müsbət fikrin yaradılması
 - korporativ münasibətləri və davranışı haqqında informasiyanın verilməsi hesabına investorların yanında müsbət fikrin yaradılması
 - korporativ idarəetmə standartları haqqında informasiyanın verilməsi hesabına investorların yanında müsbət fikrin yaradılması
 - korporativ idarəetmə standartları haqqında informasiyanın verilməməsi hesabına investorların yanında mənfəi fikrin yaradılması
 - korporativ idarəetmə standartları haqqında informasiyanın verilməməsi hesabına investorların yanında müsbət fikrin yaradılması
-

Sual: Şirkətə reyting nə üçün lazımdır? (Çəki: 1)

- kapitalın cəlb olunması prosesində investora əlavə informasiyanın verilməsi
 - kapitalın cəlb olunması prosesində investora natamam informasiyanın verilməsi
 - kapitalın cəlb olunması prosesində investora məhdud informasiyanın verilməsi
 - kapital axını prosesində investora əlavə informasiyanın verilməməsi
 - kapitalın cəlb olunması prosesində kreditora natamam informasiyanın verilməsi
-

Sual: Şirkətə reyting nə üçün lazımdır? (Çəki: 1)

- korporativ münasibətlərinin təkmilləşdirilməsi
 - menecerlərin fəaliyyət təkmilliyinin səmərələşdirilməsi
 - korporativ idarəetmə normalarının artırılması
 - korporativ idarəetmə prosedurlarının təkmilləşdirilməsi
 - idarə heyətinə seçilmə prosedurlarının təkmilləşdirilməsi
-

Sual: Potensial investora reyting nə üçün lazımdır? (Çəki: 1)

- şirkətin fəaliyyət göstərməsi xüsusiyyətlərinin başa düşülməsi və risklərin müvafiq fərqləndirici cəhətlərinin dərəcələnməsi
 - şirkətin fəaliyyət göstərməsi xüsusiyyətlərinin başa düşülməsi və davranışının müvafiq fərqləndirici cəhətlərinin dərəcələnməsi
 - şirkətin fəaliyyət göstərməsi risklərinin başa düşülməsi və qaydaların müvafiq fərqləndirici cəhətlərinin dərəcələnməsi
 - şirkətin fəaliyyət göstərməsi xüsusiyyətlərinin başa düşülməsi və risklərin müvafiq fərqləndirici cəhətlərinin azaldılması
 - şirkətin fəaliyyət göstərməsi xüsusiyyətlərinin başa düşülməsi və risklərin müvafiq fərqləndirici cəhətlərinin standartlaşdırılması
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Potensial investora reyting nə üçün lazımdır? (Çəki: 1)

- şirkət rəhbərliyi tərəfindən minaritarilər də daxil olmaqla səhmdarların uçotunun aparılması metodlarının başa düşülməsi
- şirkət rəhbərliyi tərəfindən minaritarilər də daxil olmaqla investorların uçotunun aparılması metodlarının başa düşülməsi

- şirkət rəhbərliyi tərəfindən orta də daxil olmaqla səhmdarların uçotunun aparılması metodlarının başa düşülməsi
 - şirkət rəhbərliyi tərəfindən minaritarilər də daxil olmaqla səhmdarların uçotunun aparılması metodlarının başa düşülməməsi
 - bank tərəfindən minaritarilər də daxil olmaqla səhmdarların uçotunun aparılması metodlarının başa düşülməsi
-

Sual: Potensial investora reytinq nə üçün lazımdır? (Çəki: 1)

- strateji qərarlarının qəbulu zamanı strateji və portfel kreditolar tərəfindən əlavə informasiyanın alınması
 - investisiya qərarlarının qəbulu zamanı strateji və portfel investora tərəfindən əlavə informasiyanın alınması
 - investisiya qərarlarının qəbulu zamanı strateji və portfel səhmdarlar tərəfindən əlavə informasiyanın alınması
 - innovasiya qərarlarının qəbulu zamanı real və portfel investora tərəfindən əlavə informasiyanın alınması
 - investisiya qərarlarının qəbulu zamanı strateji və portfel investora tərəfindən əlavə informasiyanın alınması investisiya qərarlarının qəbulu zamanı strateji və portfel investora tərəfindən əlavə informasiyanın alınması
-

Sual: Potensial investora reytinq nə üçün lazımdır? (Çəki: 1)

- şirkətdə intizam səviyyəsinin dərk olunması
 - şirkətdə mənfəət səviyyəsinin dərk olunması
 - şirkətdə şəffaflığın səviyyəsinin dərk olunması
 - şirkətdə diversifikasiya səviyyəsinin dərk olunması
 - şirkətdə səmərəlilik səviyyəsinin dərk olunması
-

Sual: Səhmdarlar üçün reytinqlər isə səhmdarlarınhaqqında informasiya almaq üçün lazımdır? (Çəki: 1)

- mülkiyyət hüququnun qorunması dərəcəsi
 - dividend hüququnun qorunması dərəcəsi
 - mülkiyyətin özgünləşdirilməsi hüququnun qorunması dərəcəsi
 - mülkiyyətin özəlləşdirilməsi hüququnun qorunması dərəcəsi
 - mülkiyyətin alınması dərəcəsi
-

Sual: Korporativ idarəetmənin vahid modeli varmı? (Çəki: 1)

- var
 - yoxdur
 - hazırlanır
 - hazırlanıb
 - elmi cəhətdən əsaslandırılıb
-

Sual: Nəzarət səhm zərfinə malik olan səhmdarlar (fiziki şəxs, ailə, alyans və ya digər korporasiyalar) korporativ davranışa necə şəkildə təsir edirlər. (Çəki: 1)

- zəif
 - mütərəqqi
 - natamam
 - güclü
 - davamlı
-

Sual: Səhmlərin mülkiyyətçiləri kimi çıxış edən institusional investolar korporasiyaların idarə olunmasında nəyə can atırlar (Çəki: 1)

- həlledici səs hüququna malik olmağa
 - paya malik olmağa
 - qərar verməyə
 - strateji qərarlar çıxarmağa
 - səslərini menecmentə verməyə
-

Sual: Fərdi investolar idarəetməyə can atırlarmı? (Çəki: 1)

- atırlar
 - atmırlar
 - hərdən
 - bəzən
 - həmişə
-

Sual: Fərdi investolar idarəetməyə can atmasalar da, onları nəzərət səhm zərfinə malik olan səhmdarların və şirkət rəhbərliyinin necə münasibəti daima düşündürür? (Çəki: 1)

- şəffaf
 - ədalətli
 - sistemli
 - real
 - səmərəli
-

Sual: Kimlər idarəetmənin bəzi sistemlərində mühüm rol oynayır və korporasiyanın fəaliyyətinə xarici nəzərət üzrə potensiala malikdirlər? (Çəki: 1)

- investolar
 - kreditorlar
 - səhmdarlar
 - maliyyə fondları
 - dilerlər
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Müzdlü işçilər və digər maraqlı tərəflər nədə maqarlıdırlar? (Çəki: 1)

- uzunmüddətli uğurda və korporasiyanın tədarük fəaliyyətində
 - uzunmüddətli uğurda və korporasiyanın istehsal fəaliyyətində
 - qısamüddətli uğurda və korporasiyanın son nəticələrinin əldə olunmasında
 - uzunmüddətli uğurda və korporasiyanın bazar mövqeyinə
 - uzunmüddətli uğurda və korporasiyanın son nəticələrinin əldə olunmasında
-

Sual: Korporativ idarəetmə strukturu etibarlı şəkildə nəyə yönəlmişdir (Çəki: 1)

- menecmenti təkmilləşdirməyə

- kreditorların hüquqlarının qorunmasına
 - menecerlərin hüquqlarının qorunmasına
 - səhmdarların hüquqlarının qorunmasına
 - əməkdaşların və menecerlərin hüquqlarının qorunmasına
-

Sual: Amerika korporasiyalarının səhmdar kapitalı əhəmiyyətli dərəcədə? (Çəki: 1)

- səpələnilib
 - mərkəzləşib
 - diversifikasiyalaşib
 - təmərküzləşib
 - dərəcələnilib
-

Sual: ABŞ-da səhmdarların ayrı-ayrır qrupu direktorlar şurasında əlahiddə nümayəndəçiliyə iddia edə bilərmi? (Çəki: 1)

- edir
 - etmir
 - etmək istəyir
 - çalışır
 - orta mövqe tutur
-

Sual: ABŞ-da və İngiltərədə institusional sərmayədarlar korporasiyaların səhmlərinin təxminən neçə faizinə yiyələniblər. (Çəki: 1)

- 50
 - 40
 - 20-30
 - 60
 - 70
-

Sual: ABŞ_dahansı orqan aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir: 1. Şura səhmdarların vahid kollektivinin nümayəndəsidir və onların ümumi maraqlarının reallaşmasına qulluq etməlidir; 2. Şirkətin səhmlərinin sahibləri – direktorları seçən yeganə qrupdur və onlar bu qrupun maraqlarına xidmət etməlidirlər? (Çəki: 1)

- direktorlar şurası
 - top-menecment
 - səhmdarlar iclası
 - kreditorlar şurası
 - müşahidə şurası
-

Sual: ABŞ və İngiltərənin bir çox korporasiyalarının direktorlar şurasına «daxili» üzvlər aiddir, onlar necə adlanır? (Çəki: 1)

- autsayder
 - insayder
 - minaritar
 - majaritar
 - diler
-

Sual: ABŞ və İngiltərənin bir çox korporasiyalarının direktorlar şurasına «daxili» üzvlər (insayder adlanan) daxildir və onlar korporasiyada işləyirlər (menecer) və ya da korporasiyanın idarəçiliyi ilə necə bağlı olan insanlardır? (Çəki: 1)

- zəif

- sıx
 - cuzi
 - sistemli
 - funksional
-

Sual: ABŞ və İngiltərənin bir çox korporasiyalarının direktorlar şurasına «daxili» üzvlər (insayder adlanan) daxildir və onlar korporasiyada işləyirlər (menecer) və ya da korporasiyanın idarəçiliyi ilə sıx bağlı olan insanlardır. Xarici üzvlər isə nə korporasiya, nə də onun idarəçiliyi ilə bağlı deyildirlər və necə adlanırlar? (Çəki: 1)

- autsayder
 - insayder
 - minaritar
 - majaritar
 - diler
-

Sual: Müstəqil direktorların sayının artması səhmdarların hüquqlarının pozulmasının və rəhbərlik tərəfindən sui-istifadənin qarşısını ala bilirmi? (Çəki: 1)

- alır
 - almır
 - alma yollarını göstərir
 - hər şirkətdə bir cürdür
 - heç biri
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: ABŞ və İngiltərədə indiyə kimi səhmdarları nə narahat edən əsas məsələdir? (Çəki: 1)

- direktorlar Şurasının tərkibi və orada nümayəndəlik.
 - top menecerlərin insayder fəaliyyəti
 - dividendlərin verilməsi
 - səhmlərin məzənnəyə
 - səhmlərin paylanması
-

Sual: İngilis-sakson modeldə varlanma sxemində nə daxildir? (Çəki: 1)

- qiymətli kağızların alveri, sələmçilik, aktivlərin parçalanması
 - səhmlərin alveri, borcların verilməsi, aktivlərin parçalanması
 - səhmlərin alveri, sələmçilik, aktivlərin parçalanması
 - səhmlərin alveri, sələmçilik, aktivlərin alınması
 - səhmlərin alveri, işgüzarlıq, aktivlərin parçalanması
-

Sual: İngilis-sakson modelində hansı maraqları üstünlük təşkil edir? (Çəki: 1)

- qısamüddətli maliyyə
- uzunmüddətli maliyyə

- qısavüddətli istehsal
 - uzunmüddətli bazar
 - qısamüddətli sələmçilik
-

Sual: Avropa-Alman modeli almaniyadan başqa Avropanın digər ölkələri üçün də xarakterikdir. Korporasiyaların formalaşmasında alman ənənəsinin xüsusiyyətləri ondadır ki, hansı kapitalar sıx bağlıdır? a (Çəki: 1)

- bank kapitalı birja kapitalı ilə
 - aqrar kapitalı sənaye kapitalı ilə
 - ticarət kapitalı sənaye kapitalı ilə
 - bank kapitalı sənaye kapitalı ilə
 - bank kapitalı ticarət kapitalı ilə
-

Sual: Avropa-Alman modelində Səhmdar, maliyyə və işgüzar əlaqələr əsnasında sənaye konsernlərinin maliyyə institutları ilə birgə sahələrarası inteqrasiya yolu ilə nəyə keçir? (Çəki: 1)

- şaquli sənaye-maliyyə birləşmələrinə keçir.
 - üfüqi sənaye-maliyyə birləşmələrinə keçir.
 - konqlamerat sənaye-maliyyə birləşmələrinə keçir.
 - strateji alyanslara keçir.
 - üfüqi konsernlərə keçir.
-

Sual: Avropa-Alman modelində Bank hansı rol oynayır (Çəki: 1)

- idarəetdici və kreditor kimi
 - kreditor və nəzarətdçi kimi
 - səhmdar və kreditor kimi
 - səhmdar və müşahidə şürasının üzvü kimi
 - müşahidə şürasının üzvü və kreditor kimi
-

Sual: Avropa-Alman modelində Bank hansı rol oynayır (Çəki: 1)

- birc alan kimi
 - kreditor və nəzarətçi kimi
 - qiymətli kağızları alan kimi
 - istiraz vərəqələrinin emitenti kimi
 - qiymətli kağızların və borc öhdəliklərinin emitenti kimi
-

Sual: Avropa-Alman modelində Bank hansı rol oynayır (Çəki: 1)

- səhmdarların illik ümumi iclaslarında depozit sahibi və səsvermədə iştirak edən agent kimi.
 - müşahidə şürasının üzvi kimi
 - səsvermədə iştirak edən agent və müşahidə şürasının üzvi kimi
 - səhmdarların illik ümumi iclaslarında depozit sahibi və müşahidə şürasının üzvi kimi
 - müşahidə şürasının üzvi kimi və top menecmentdə təmsilçisi olan agent kimi
-

Sual: Korporativ idarəetmənin yapon modeli əsasən Yaponiyada yayılmışdır və hansı modelləri oxşarlığı var ? (Çəki: 1)

- Amerika- İngilis
 - Almaniya
 - İtaliya
 - çin
 - Koreya
-

Sual: Yapon modelinin əsas xüsusiyyəti, bir-birini tamamlayan ,, ,, ,, ,, ,, ,, ,, ,, ,, şəkəkəsinin olmasıdır. (Çəki: 1)

- bankın və istehsal
- istehsal və maliyyə-sənaye
- aqrar və maliyyə-sənaye
- bankın və maliyyə-sənaye
- bankın və aqrar

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Yapon korporasiyalarının bir çoxu onlarla əlaqədə olan korporasiyalar ilə sıx maliyyə münasibətləri saxlayır. (Çəki: 1)

- sistemi
- şəkəkəsi
- törəmə
- övlad
- stukturu

Sual: Yapon korporasiyalarının bir çoxu onlarla əlaqədə olan korporasiyalar şəkəkəsi ilə sıx maliyyə münasibətləri saxlayır. Belə şəkəkələr ümumi borc və səhm kapitalı ilə, mal satışı, xidmətlərlə və nə ilə xarakterizə olunur. (Çəki: 1)

- formal işgüzar təmaslarla
- formal münasibətlərlə
- qeyri-formal işgüzar təmaslarla
- qeyri-formal işgüzar ünsiyyətlə
- formal işgüzar ünsiyyətlə

Sual: Yapon səhmdar şirkətlərinin idarəçiliyində əsas rolu kimin iqtisadi siyasəti oynayır? (Çəki: 1)

- korpporasiyanın
- dövlətin
- menecerlərin
- əməkdaşların
- bankların

Sual: Yapon modelinin əsas iştirakçıları kimlərdir? (Çəki: 1)

- bank (əsas daxili səhmdar), korporasiya ilə əlaqədə olan (afilyasiya olunmuş) korporasiya (o da əsas daxili səhmdardır), idarə heyəti və hökumət.
- bank (əsas daxili səhmdar), korporasiya ilə əlaqədə olan (afilyasiya olunmuş) korporasiya (o da əsas daxili səhmdardır), idarə heyəti və menecerlər.
- bank (əsas daxili səhmdar), korporasiya ilə əlaqədə olan (afilyasiya olunmuş) korporasiya (o da əsas daxili səhmdardır), menecerlər və hökumət.

iri səhmdar, korporasiya ilə əlaqədə olan (afilyasiyaolunmuş) korporasiya (o da əsas daxili səhmdardır), idarə heyəti və hökumət.

investisiya fondu (əsas daxili səhmdar), korporasiya ilə əlaqədə olan (afilyasiyaolunmuş) korporasiya (o da əsas daxili səhmdardır), idarə heyəti və əməkdaşlar.

Sual: Korporativ idarəetmə (və ya davranış) kodeksləri meydana çıxmağa başlamışdır. Bunların sırasına İngiltərədə qəbul olunan hansı kodeksi qeyd etmək olar? (Çəki: 1)

- Hops kodeksini
 - Kedberi kodeksini
 - çərçil kodeksini
 - Hilbert kodeksini
 - Makqreqori kodeksini
-

Sual: Almaniya korporativ idarəetmə qrupu tərəfindən hazırlanan «Alman korporativ idarəetmənin ən yaxşı təcrübəsi kodeksi» neçənci ildə yaranmışdır? (Çəki: 1)

- 1998
 - 2002
 - 2000
 - 1996
 - 1999
-

Sual: "General motors" şirkətinin direktorlar şurasının hazırladığı «Korporativ idarəetmənin əsas istiqamətləri və problemləri» neçənci ilə təsadüf edilir (Çəki: 1)

- 1998
 - 1996
 - 1999
 - 2000
 - 2002
-

Sual: Braziliya Korporativ İdarəetmə İnstitutu tərəfindən hazırlanan «Lazımı idarəetmə təcrübəsi kodeksi» neçənci ildə qəbul edilmişdir (Çəki: 1)

- 1998
 - 1996
 - 1999
 - 2000
 - 2002
-

Sual: Bir sıra ölkələrdə əgər şirkət bu və ya digər ölkədə qəbul olunmuş korporativ idarəetmə kodeksinə riayət etmirsə, onda onun qiymətli kağızlarının birjalarda nəyi keçməsi məsələsi çətinləşir? (Çəki: 1)

- reyting
 - listinq
 - səviyyə
 - marja
 - arbitraj
-

Sual: Beynəlxalq təcrübəyə görə bazarları inkişaf edən ölkələrdə səhmdar kapitalın strukturunda yüksək dərəcədə nə vardır. (Çəki: 1)

- səpələnmə
- təmərküzləşmə

- mərkəzləşmə
- diversifikasiya
- unifikasiya

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq təcrübəyə görə bazarları inkişaf edən ölkələrdə səhmdar kapitalın strukturunda yüksək dərəcədə təmərküzləşmə vardır. Bu, o deməkdir ki, əksər şirkətlərdə bir baza səhmləri vardır. Ona təkcə nəzarət, səhm zərfi deyil, həm də yüksək nəzarət zərfi yənisəhmlərin necə faizi məxsusdur məxsusdur (Çəki: 1)

- 65%-dən yuxarı
- 75%-dən yuxarı
- 70%-dən yuxarı
- 85%-dən yuxarı
- 80%-dən yuxarı

Sual: Beynəlxalq təcrübəyə görə bazarları inkişaf edən ölkələrdə səhmdar kapitalın strukturunda yüksək dərəcədə təmərküzləşmə vardır. Bu, o deməkdir ki, əksər şirkətlərdə bir baza səhmləri vardır. Ona təkcə nəzarət, səhm zərfi deyil, həm də yüksək nəzarət zərfi (səhmlərin 75%-dən yuxarı) məxsusdur. Belə şəraitdə korporativ idarəetmə mexanizmi səmərəli olurmu? (Çəki: 1)

- olur
- olmur
- çalışır
- hərdən
- heç biri

Sual: Səhmlər bir əldə çəmləşdikdə ümumi iclasda səsvermənin nəticələri əvvəlcədən məlum olurmu? (Çəki: 1)

- olur
- olmur
- çalışır
- hərdən
- heç biri

Sual: Səhmlər bir əldə çəmləşdikdə ümumi iclasda səsvermənin nəticələri əvvəlcədən məlum olur və hər şey nəzarət səhm zərfinə və səhmlərin əhəmiyyətli hissəsinə sahib olanlarla kimlərlə razılaşmasından asılıdır? (Çəki: 1)

- şirkət rəhbərliyinin
 - şirkət əməkdaşların
 - kreditorlarla
 - xırda səhmdarlarla
 - banklarla
-

Sual: Tailandın qəbul etdiyi kodeksə görə direktorlar şurasının üzvü mütləq kim olmalıdır? (Çəki: 1)

- hüquqi şəxs
 - bank
 - fiziki şəxs
 - işgüzar təşkilat
 - kommersiya təşkilatı
-

Sual: Hindistanda hər bir idarə heyətinin üzvü, eyni zamanda neçə şirkətin idarə heyətinin üzvü ola bilər. (Çəki: 1)

- 12
 - 8
 - 10
 - 7
 - 6
-

Sual: General Motors şirkətinin hazırladığı kodeksə görə neçə ildən bir bu və ya digər üzvün direktorlar şurasında qalması məsələsinə baxılır? (Çəki: 1)

- 6
 - 7
 - 5
 - 4
 - 2
-

Sual: Korporativ idarəetmə kodekslərində səhmdarların hüquqlarının qorunmasına xüsusi önəm verilir. bunun üçün.....? (Çəki: 1)

- səhmdarlar emitentin fəaliyyəti haqqında vaxtlı-vaxtında lazımi informasiya alma hüququna malikdirlər
 - kreditör- səhmdarlar emitentin fəaliyyəti haqqında vaxtlı-vaxtında lazımi informasiya alma hüququna malikdirlər
 - yalnız minaritar- səhmdarlar emitentin fəaliyyəti haqqında vaxtlı-vaxtında lazımi informasiya alma hüququna malikdirlər
 - yalnız direktorlar şurasında təmsil olunan səhmdarlar emitentin fəaliyyəti haqqında vaxtlı-vaxtında lazımi informasiya alma hüququna malikdirlər
 - insayder və iri səhmdarlar- səhmdarlar emitentin fəaliyyəti haqqında vaxtlı-vaxtında lazımi informasiya alma hüququna malikdirlər
-

Sual: Korporativ idarəetmə kodekslərində səhmdarların hüquqlarının qorunmasına xüsusi önəm verilir. bunun üçün.....? (Çəki: 1)

- kreditör- səhmdarlar emitentin idarə olunmasında iştirak etməlidirlər
 - səhmdarlar emitentin idarə olunmasında iştirak etməlidirlər
 - iri səhmdarlar emitentin idarə olunmasında iştirak etməlidirlər
 - bank- səhmdarlar emitentin idarə olunmasında iştirak etməlidirlər
 - holdinq- səhmdarlar emitentin idarə olunmasında iştirak etməlidirlər
-

Sual: Korporativ idarəetmə kodekslərində səhmdarların hüquqlarının qorunmasına xüsusi önəm verilir. bunun üçün.....? (Çəki: 1)

- müşahidə şurası emitentin menecmentinə nəzarət etməlidirlər
- səhmdarlar emitentin menecmentinə nəzarət etməlidirlər
- iri səhmdarlar emitentin menecmentinə nəzarət etməlidirlər

- minaritar -səhmdarlar emitentin menecmentinə nəzarət etməlidirlər
- bank- səhmdarlar emitentin menecmentinə nəzarət etməlidirlər

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Korporativ idarəetmə kodekslərində səhmdarların hüquqlarının qorunmasına xüsusi önəm verilir. bunun üçün.....? (Çəki: 1)

- səhmdarların səhmlərə mülkiyyət hüququ qorunmalıdır
- səhmdarların dividend hüququ qorunmalıdır
- bankların səhmlərə mülkiyyət hüququ qorunmalıdır
- xırda səhmdarların səhmlərə mülkiyyət hüququ qorunmalıdır
- kreditor-səhmdarların səhmlərə mülkiyyət hüququ qorunmalıdır

Sual: Korporativ idarəetmənin təkmilləşdirilməsi sahələri arasında informasiyanın..... xüsusi yeri tutur (Çəki: 1)

- məxfiliyi
- şəffaflığı
- dəqiqliyi
- tamlığı
- qorunması

Sual: İnformasiya alıcılarına kim daxil edilir (Çəki: 1)

- həqiqi və potensial maliyyə kreditorları
- real maliyyə kreditrları
- mövcud və real maliyyə kreditorları
- mövcud və potensial maliyyə kreditorları
- mövcud və formal maliyyə kreditorları

Sual: İnformasiya alıcılarına kim daxil edilir (Çəki: 1)

- imtiyazlı səhm zərflərinin mövcud və potensial səhmdarları
- təqdim olunan səhm zərflərinin mövcud və potensial səhmdarları
- adi səhm zərflərinin mövcud və potensial səhmdarları
- adi səhm zərflərinin mövcud və real səhmdarları
- imtiyazlı səhm zərflərinin real və potensial səhmdarları

Sual: İnformasiya alıcılarına kim daxil edilir (Çəki: 1)

- nəzarət səhm zərflərinin mövcud və real mülkiyyətçiləri
- nəzarət səhm zərflərinin imkanlı mülkiyyətçiləri
- nəzarət səhm zərflərinin real mülkiyyətçiləri
- nəzarət səhm zərflərinin mövcud və potensial mülkiyyətçiləri
- nəzarət səhm zərflərinin mövcud və potensial kreditorları

Sual: Şirkətdən informasiya alma tələbi necədir? (Çəki: 1)

- bərabərdir.
 - fərqlidir.
 - növbəlidir
 - ardıcıldır
 - novbəsizdir
-

Sual: Kreditoru əsasən müəssisənin nə ilə bağlı informasiya maraqlandırır? (Çəki: 1)

- likvidliyi
 - tədiyyə qabiliyyəti
 - sanasiyası
 - bazarları
 - səhmdar haqqında
-

Sual: Makroiqtisadi baxımdan şirkətin informasiya şəffaflığı nəyin yaradılmasına xidmət göstərir. (Çəki: 1)

- mükəmməl iqtisadi mühitin
 - mükəmməl qiymətli kağızlar bazarının
 - mükəmməl fond birjalarının
 - mükəmməl vasitəçilərin
 - mükəmməl bankların
-


Sual: Nəyi əldə etmək istədikdə şirkətlər şəffaflığı gözləməkdə maraqlı olur? (Çəki: 1)

- kənar maliyyələşmə mənbəyi
 - daxili maliyyələşmə mənbəyi
 - ssuda maliyyələşmə mənbəyi
 - səhm yolu ilə maliyyə mənbəyi
 - istiqraz və rəqələrinin yerləşdirilməsi ilə
-

Sual: İnformasiya şəffaflığı olduqda xarici investorlar üçün nə aşağı düşür? (Çəki: 1)

- pul qazanma səviyyəsi
 - divident alma səviyyəsi
 - müəyyənlik səviyyəsi
 - qeyri-müəyyənlik səviyyəsi
 - aşkarlıq səviyyəsi
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Kimlərə arxalanan şirkətlər yalnız onların qarşısında maliyyə şəffaflığını gözləməyə meyilli olur? (Çəki: 1)

- «öz» banklarına və operator tərəfdaşlarına

- «öz» banklarına və minaritar tərəfdaşlarına
 - «Başqa» banklarına və taktiki tərəfdaşlarına
 - «öz» banklarına və struktur tərəfdaşlarına
 - «öz» banklarına və strateji tərəfdaşlarına
-

Sual: Kimləri cəlb etmək istəyən şirkətlər daha geniş auditoriyaya informasiya çatdırır? (Çəki: 1)

- bazardakı bütün potensial investorları
 - bazardakı bütün real səhmdarları
 - bazardakı bütün real kreditorları
 - bazardakı bütün potensial kreditorları
 - bazardakı bütün mövcud səhmdarları
-

Sual: «öz» banklarına və strateji tərəfdaşlarına arxalanan şirkətlər yalnız onların qarşısında maliyyə şəffaflığını gözləməyə meyilli olur. Əksinə bazardakı bütün potensial investorları cəlb etmək istəyən şirkətlər daha geniş auditoriyaya informasiya çatdırır. Beynəlxalq təcrübədə birinci situasiya Yaponiya, Almaniya və Rusiya üçün, ikinci isə ABŞ, İngiltərə və Avstraliya üçün xarakterikdir. Azərbaycanda da hansı situasiya formalaşmaqdadır? (Çəki: 1)

- ikinci
 - birinci
 - hər ikisi
 - ardıcıl
 - heç biri
-

Sual: "öz" banklarına və strateji tərəfdaşlarına arxalanan şirkətlər yalnız Beynəlxalq təcrübədə hansı ölkələrə xarakterikdir? (Çəki: 1)

- Amerika, Almaniya və Rusiya üçün
 - Yaponiya, Almaniya və İngiltərə üçün
 - Yaponiya, Almaniya və Rusiya üçün
 - Yaponiya, Almaniya və Amerika üçün
 - İngiltərə, Almaniya və Rusiya üçün
-

Sual: Korporativ idarəetmə sisteminin səmərəliliyi korporativ münasibətlərin bu və ya digər tərəflərinin maraqlarının nəyi nəzərdə tutur (Çəki: 1)

- gözlənilməsini
 - razılaşdırılmasını
 - qabardılmasını
 - təkrarlanmasını
 - gözlənilməməsini
-

Sual: Səhmdar cəmiyyətin idarə heyətində iştirak korporativ idarəetmənin nəyi sayılır? (Çəki: 1)

- mühüm elementi
 - mühüm istiqaməti
 - əsas əlaməti
 - əsas istiqaməti
 - əsas sistemi
-

Sual: Səhmdar cəmiyyətin idarə heyətində iştirak korporativ idarəetmənin mühüm elementi sayılır. Bu yolla səhmdarlar və digər maraqlı qruplar öz qanuni nələrini qoruya bilirlər? (Çəki: 1)

- mülkiyyətlərini
- səhmlərini

- maraqlarını
 - dividendlərini
 - pullarını
-

Sual: Direktorlar şurasının niyyəti nədir? (Çəki: 1)

- maksimum dərəcə səhmdarların səhmlərinin dəyərini artırmaqdır
 - maksimum dərəcədə minaritar səhmdarların səhmlərinin dəyərini artırmaqdır
 - maksimum dərəcə iri səhmdarların səhmlərinin dəyərini artırmaqdır
 - maksimum dərəcə səhmdarların səhmlərinin dəyərini aşağı salmaqdır
 - maksimum dərəcə xırda səhmdarların səhmlərinin dəyərini endirməkdir
-

Sual: Kim fəaliyyətində səhmdarların məqsəd və maraqlarını rəhbər tutmalıdır? (Çəki: 1)

- ali menecment
 - kreditorlar
 - direktorlar şurası
 - əməkdaşlar
 - banklar
-

Sual: Kimin əsas vəzifəsi şirkətin inkişaf strategiyasını hazırlamaq, səhmdarlara və bütünlüklə bazarı şirkət haqqında informasiya ilə təmin etmək, daxili nəzarət mexanizmini yaratmaq, şirkət tərəfindən qanun və qaydalarına riayət edilməsini təmin etmək və menecmentin vəziyyətini mütəmadi şəkildə qiymətləndirməkdir? (Çəki: 1)

- ali menecmentin
 - kreditorların
 - icraçı direktorların
 - əməkdaşların
 - direktorlar şurasının
-

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Kim menecment tərəfindən şirkətin inkişaf strategiyasının reallaşmasında məsuliyyət daşıyır? (Çəki: 1)

- səhmdarlar yığıncağı
 - direktorlar şurası
 - icraçı direktorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

Sual: Direktorlar şurasının vəzifə və səlahiyyətləri yazılı formada təsbit olunmalıdır ki, kimlə münasibətdə münaqişələr olmasın? (Çəki: 1)

- vasitəçilərlə
- kreditorlarla

- müstəqil direktorlarla
 - əməkdaşlarla
 - menecmentlə
-

Sual: Kimin şirkətin fəaliyyətini əks etdirən hər bir informasiyanın əldə edilməsi imkanı olmalıdır (Çəki: 1)

- səhmdarlar yığıncağının
 - direktorlar şurasının
 - icraçı direktorların
 - əməkdaşların
 - direktorların katibliyi
-

Sual: Kim şirkətin biznesinin idarə edilməsini qiymətləndirməlidir (Çəki: 1)

- səhmdarlar yığıncağı
 - direktorlar şurası
 - icraçı direktorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

Sual: Kim ali idarəetmə personalının təyinatını, yerdəyişməsini, dəyişməsini və təhsilini planlaşdırmalıdır? (Çəki: 1)

- səhmdarlar yığıncağı
 - direktorlar şurası
 - icraçı direktorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

Sual: Kim üzvlərinin hər birinin vəzifə civarını müəyyən etməlidir (Çəki: 1)

- səhmdarlar yığıncağı
 - direktorlar şurası
 - icraçı direktorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

Sual: Kim maraqlar arasında münaqişə yarada biləcək hər şəraitlə məlumatlandırılmalıdır (Çəki: 1)

- idarə heyətinin sədri
 - direktorlar şurası
 - icraçı direktorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

Sual: şirkətin resurslarını şəxsi məqsədlər üçün istifadə etməməlidir? (Çəki: 1)

- səhmdarlar yığıncağı
 - direktorlar şurası
 - kreditorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

Sual: Kim şirkətin fəaliyyətinə xələl gətirə biləcək informasiyanı gizli saxlamalıdır? (Çəki: 1)

- səhmdarlar yığıncağı
 - direktorlar şurası
 - kreditorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

Sual:xırda səhmdarların hüquqlarının pozulmasının qarşısını almalıdır? (Çəki: 1)

- səhmdarlar yığıncağı
 - direktorlar şurası
 - kreditorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Kim şirkət tərəfindən alınan maliyyə informasiyasının hazırlanmasını təmin etməlidir (Çəki: 1)

- səhmdarlar yığıncağı
 - direktorlar şurası
 - kreditorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

Sual: Kim şirkət tərəfindən biznesin etik normalar üzrə aparılmasına cavabdehlik daşıyır (Çəki: 1)

- səhmdarlar yığıncağı
 - direktorlar şurası
 - kreditorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

Sual: Kim şuranın üzvlərinin seçilməsi meyarlarını müəyyən edir və bununla səhmdarları tanış edir (Çəki: 1)

- səhmdarlar yığıncağı
 - direktorlar şurası
 - kreditorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

Sual: Kim həm özünün, həm də hər bir üzvünün fəaliyyətini qiymətləndirən maraqları müəyyən etməlidir? (Çəki: 1)

- səhmdarlar yığıncağı
 - direktorlar şurası
 - kreditorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

Sual: Kim hər bir üzvün müxtəlif şirkətlərin direktorlar şurasında iştirakını minimuma endirməyi stimullaşdırmalıdır. (Çəki: 1)

- səhmdarlar yığıncağı
 - direktorlar şurası
 - kreditorlar
 - əməkdaşlar
 - direktorların katibliyi
-

Sual: çoxlu sayda sərmayədarları olan cəmiyyətdə səhmdarlar şirkətin idarə olunması üzrə hüquqlarını müzdü qaydada tutulmuş kimlərə verirlər? (Çəki: 1)

- səhmdarlar yığıncağına
 - kreditorlara
 - əməkdaşlara
 - menecerlərə
-

Sual: çoxlu sayda sərmayədarları olan cəmiyyətdə səhmdarlar şirkətin idarə olunması üzrə hüquqlarını müzdü qaydada tutulmuş idarəedicilərə, yəni menecerlərə verirlər. Bu yolla hansı funksiyalarının ayrılması baş verir. (Çəki: 1)

- kapitalın mülkiyyətçi və idarəetmə
 - kapitalın sahibolma və mənimsəmə
 - pulun istifadəsi və idarəetmə
 - kapitalın mənimsənilməsi və idarəetmə
 - kapitalın sahibolma və nəzarət
-

Sual: Şirkətin sahibolma və idarəetmə funksiyalarının ayrılması nə yaradır. (Çəki: 1)

- ciddi problemlər
 - cüzi problemlər
 - formal problemlər
 - qeyri-formal problemlər
 - inzibati problemlər
-

Sual: Şirkətin sahibolma və idarəetmə funksiyalarının ayrılması ciddi problemlər yaradır. çünki mülkiyyətçilərlə idarəedicilərin maraqları tam şəkildə üst-üstə ...? (Çəki: 1)

- düşür
 - düşmür
 - yatırılır
 - şaxələnir
 - tamlanır
-

Sual: Səhmdarların ayrı-ayrı kateqoriyalarının maraqları da ciddi şəkildə....? (Çəki: 1)

- fərqlidir
- tamamlanır
- oxşardır
- natamandır

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Səhmdar cəmiyyətlərində korporativ münasibətlərin əsas iştirakçıları səhmdarlar və kimlərdir (Çəki: 1)

- idarəedicilərdir
- kreditorlardır
- direktorlar şüрасıdır
- əməkdaşlardır
- auditorlardır

Sual: Səhmdar cəmiyyətlərində korporativ münasibətlərin əsas iştirakçıları kimlərdir (Çəki: 1)

- səhmdarlar və idarəedicilərdir
- kreditorlar və idarəetdicilərdir
- idarəedicilər və şüra üzvləridir
- kreditorlar və şüra üzvləridir
- səhmdarlar və kreditorlardır

Sual: Korporativ münasibətlərdə mülkiyyətçilərin və idarəedicilərin həlledici rolu, birincilərin üzərlərinə daha çox nə götürməklə, şirkətə sərfəli şərtlərlə kapitalla təmin etməkdən ibarətdir. (Çəki: 1)

- səhmləri
- mənfəəti
- riskləri
- payları
- dividendləri

Sual: Korporativ münasibətlərdə mülkiyyətçilərin və idarəedicilərin həlledici rolu, birincilərin üzərlərinə daha çox risk götürməklə, şirkətə sərfəli şərtlərlə kapitalla təmin etməkdən, ikincilərin fəaliyyətində isə nəyin istifadə olunmasından irəli gəlir.? (Çəki: 1)

- bu borcların necə
- bu mənfəətin necə
- bu kapitalın necə
- riskləri
- bu gəlirləri

Sual: Sahibkar xarakterli iri mülkiyyətçilər şirkətin necə işləməsində maqarlıdırlar? (Çəki: 1)

- mənfəətli
- borclu
- xərcli
- innovasiyalı

uzun müddət

Sual: Sahibkar xarakterli iri mülkiyyətçilər şirkətin mənfəətli işləməsində, bu və ya digər biznes sferalarında nə emədə maraqladırlar? (Çəki: 1)

- qısamüddətli mövrelərinin möhkəmlənməsində
 - uzunmüddətli mövrelərinin zəifləməsində
 - uzunmüddətli mövrelərinin möhkəmlənməsində
 - qarışıq mövrelərinin möhkəmlənməsində
 - sistemli mövrelərinin zəifləməsində
-

Sual: Sahibkar xarakterli iri mülkiyyətçilər şirkətin mənfəətli işləməsində, bu və ya digər biznes sferalarında uzunmüddətli mövrelərinin möhkəmlənməsində maraqladırlar və şirkətin hansı prosesində birbaşa iştirak edirlər? (Çəki: 1)

- təşkilətmə
 - idarə edilməsi
 - nəzarəti
 - stimullaşdırılması
 - qorunması
-

Sual: iri səhmdarlar (məsələn, banklar) korporasiya ilə elə kommərsiya münasibətləri ola bilər ki, onlardan alınan qazanc dividend almaqdan daha üstündür. Bu cür səhmdarlar şirkətin maliyyə fəaliyyətinin nəticələrinin (mənfəət norması, səhmlərin məzənnəsinin artırılması) səmərəli olmasında deyil, daha çox şirkətlə maraqlıdırlar? (Çəki: 1)

- kommərsiya münasibətlərinin möhkəmlənməsində və genişlənməsində
 - qazanc götürmədə və borc vermədə
 - borc vermədə və genişlənməsində
 - kommərsiya münasibətlərinin möhkəmlənməsində və ixtisaslaşmada
-


Sual: İnstitusional investörlər kimi çıxış edən investisiya, sığorta və digər fondlar şirkətin nəyində maraqlıdır. (Çəki: 1)

- maliyyə göstəricilərinin
 - dividendlərin
 - likvidliyinin
 - istehsal göstəricilərinin
 - bazar göstəricilərinin
-

Sual: İnstitusional investörlər kimi çıxış edən investisiya, sığorta və digər fondlar şirkətin maliyyə göstəricilərinin və daha nədə çox maraqlıdır? (Çəki: 1)

- dividendlərin yüksəlməsində
 - səhmlərin məzənnəsinin yüksəlməsində
 - veksellərin məzənnəsinin yüksəlməsində
 - istiqraz vərəqələrinin məzənnəsinin yüksəlməsində
 - mənfəətin yüksəlməsində
-

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	

Sual: Minaritar investorların arasında da marağ fərqi mövcuddur. Belə ki, xırda səhm sahibləri nətin yüksək olmasında maraqlıdırlar (Çəki: 1)

- dividendlərin yüksəlməsində
- səhmlərin məzənnəsinin yüksəlməsində
- veksellərin məzənnəsinin yüksəlməsində
- istiqraz vərəqələrinin məzənnəsinin yüksəlməsində
- mənfəətin yüksəlməsində

Sual: Minaritar investorların arasında da marağ fərqi mövcuddur. Belə ki, xırda səhm sahibləri dividendlərin yüksək olmasında və səhmlərin məzənnə dəyərinin artmasında, istiqraz vərəqələrinin sahibləri kimi çıxış edən investorlar isə şirkətin nəyində maraqlıdırlar (Çəki: 1)

- qısamüddətli maliyyə sabitliyində
- uzunmüddətli maliyyə sabitliyində
- təsərrüfat sabitliyində
- uzunmüddətli bazarlarda mövqe olmasında
- uzunmüddətli istehsalan sabitliyində

Sual: Adi şəraitdə bu münasibətlərin bütün iştirakçılarının ümumi marağı şirkətin..... və mənfəətli olmasıdır. (Çəki: 1)

- qısa fəaliyyəti
- gəlirli fəaliyyəti
- artımlı sabit fəaliyyəti
- sabit fəaliyyəti
- yetkin fəaliyyəti

Sual: Adi şəraitdə bu münasibətlərin bütün iştirakçılarının ümumi marağı şirkətin sabit fəaliyyəti vəolmasıdır. (Çəki: 1)

- artımlı
- mənfəətli
- dividendli
- daimi
- məndəətin fasiləli

Sual: Menecerlər adətən əsas gəlirləriniformasında alırlar (Çəki: 1)

- faiz
- dividend
- əməkhaqqı
- mükafat
- gəlir

Sual: Menecerlər şirkətdə öz vəziyyətinin maraqlıdırlar (Çəki: 1)

- normal
- fərqli
- durğun
- dəyişkən
- fasiləli

Sual: Menecerlər şirkətdə öz vəziyyətinin yaxşı olmasında, şirkətin fəaliyyət göstərməsində maraqlıdırlar (Çəki: 1)

- sabit
- fərqli
- durğun
- dəyişkən
- fasiləli

Sual: Menecerlər şirkətdə öz vəziyyətinin yaxşı olmasında, şirkətin sabit fəaliyyət göstərməsində və nədə maraqlıdırlar (Çəki: 1)

- gözlənilən dəyişikliklərin olmamasında
- gözlənilməyən dəyişikliklərin olmamasında
- istənilən dəyişikliklərin olmamasında
- gözlənilməyən müşahidələrin olmamasında
- gözlənilməyən dəyişikliklərin artmasında

Sual: Kimlər direktorlar şurasında təmsil olunan səhmdarlardan asılıdırlar və şirkətdə işləmə müqavilələrinin uzadılmasında maraqlı olduqları üçün bu səhmdarlarla normal insani münasibətlər qurmağa can atırlar; (Çəki: 1)

- səhmdarların yığıncağı
- əməkdaşlar
- kreditorlar
- səhmdarlar
- menecerlər

Sual: Kimlər şirkətə maraq göstərən digər qruplarla (şirkətin əməkdaşları, kreditorlar, müştərilər, mal göndərənlər, yerli hakimiyyət nümayəndələri və s.) qarşılıqlı münasibətdə olurlar və buna görə onların maraqlarını bu və ya digər səviyyədə nəzərə alırlar (Çəki: 1)

- səhmdarların yığıncağı
- əməkdaşlar
- kreditorlar
- səhmdarlar
- menecerlər

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Kimlər şirkətin səmərəli fəaliyyət göstərməsi və dəyərinin yüksəldilməsi ilə bağlı olmayan, çox vaxt isə onlarla ziddiyyət təşkil edən bəzi amillərin təsiri altına düşürlər – Məsələn, şirkətin ölçüsünün genişlənməsinə canatma, şəxsi nüfuzu yüksəltmək üçün xeyriyyə tədbirlərinin keçirilməsində maraqlı olma və s. (Çəki: 1)

- səhmdarların yığıncağı
- əməkdaşlar
- kreditorlar

- səhmdarlar
 - menecerlər
-

Sual: Kimlər şirkətdən dividend formasında və səhmlərini yüksək qiymətlə satmaqla gəlir əldə edirlər. Buna görə şirkətin yüksək mənfəətlə işləməsi və onun səhmlərinin məzənnələrin artması haqqında düşüncələr (Çəki: 1)

- səhmdarların yığınağı
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

Sual: Kimlər ən yüksək risk daşıyırlar: 1) bu və ya digər səbəbdən şirkət mənfəətlə işləmədikdə gəlir əldə etmirlər; 2) şirkətin iflası zamanı bütün digər qrupların tələbləri ödənildikdən sonra kompensasiya ala bilirlər (ona da ehtimal çox az olur) (Çəki: 1)

- səhmdarların yığınağı
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

Sual: Kimlər şirkətə yüksək mənfəət gətirən riskli qərarlar müdafiə etməyə meyillidirlər (Çəki: 1)

- səhmdarların yığınağı
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

Sual: Kimlər adətən öz sərmayələrini bir neçə şirkət arasında diversifikasiya edirlər. Buna görə bir deyil, bir neçə şirkətdən dividend alırlar (Çəki: 1)

- səhmdarların yığınağı
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

Sual: Kimlər iki yolla şirkətin menecmentinə təsir göstərirlər: 1) səhmdar cəmiyyətin ümumi yığınağında direktorlar şurasının tərkibini dəyişdirməklə və şirkətin menecmentinin fəaliyyətini qeyri-kafi qiymətləndirməklə 2) öz səhmlərini satmaqla şirkətin səhmlərinin məzənnəsinə təsir göstərməkdə və bu səhmlərin mövcud menecmenti bəyənməyən səhmdarlara keçməsilə (Çəki: 1)

- səhmdarların yığınağı
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

Sual: Kimlər şirkətin menecmenti və digər maraqlı qruplarla birbaşa təmasda olurlar (Çəki: 1)

- səhmdarların yığınağı
- əməkdaşlar

- kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

Sual: Kimlə ronlarla şirkət arasında müqavilədə təsbit olunan gəlir götürürlər: Buna müvafiq şirkətin sabit şəkildə fəaliyyət göstərməsində maraqlıdırlar – şirkətə yüksək mənfəət gətirə biləcək riskli qərarların qəbulunu bəyənmirlər (Çəki: 1)

- səhmdarların yığınağı
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

Sual: Kimlər öz vəsaitlərini çoxlu sayda şirkət arasında diversifikasiya edirlər (Çəki: 1)

- səhmdarların yığınağı
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

Sual: Kimlər şirkətin sabit şəkildə fəaliyyət göstərməsində və onlara əsas gəlir gətirən iş yerlərinin saxlanması maraqlıdırlar (Çəki: 1)

- səhmdarların yığınağı
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Kimlər birbaşa menecmentlə təmasda olurlar və ondan asılıdırlar. Menecmentə təsir göstərmə imkanları məhduddur (Çəki: 1)

- səhmdarların yığınağı
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

Sual: Kimlər şirkətin sabit fəaliyyətində, tədiyyə qabiliyyətliliyində və gələcəkdə də bu sferada işləməkdə maraqlıdırlar (Çəki: 1)

- tərəfdaşlar
- əməkdaşlar

- kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

Sual: Kimlər birbaşa şirkətin menecmenti ilə tanışdırlar (Çəki: 1)

- tərəfdaşlar
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

Sual: Kimlər Şirkətin sabit fəaliyyət göstərməsində, mütamadi vergilər ödəməsində, yeni iş yerləri açmasında və sosial proqramların reallaşmasında maraqlıdırlar (Çəki: 1)

- tərəfdaşlar
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - yerli hakimiyyət orqanları
-

Sual: Kimlər şirkətin fəaliyyətinə əsasən yerli vergilərlə, yerli torpaq sahələrini bu və ya digər işlərin görülməsinə ayırmaq haqqında qərar qəbul etməklə təsir göstərirlər (Çəki: 1)

- tərəfdaşlar
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - yerli hakimiyyət orqanları
-

Sual: Şirkətin idarə edilməsinin ilkin səviyyəsi hansıdır (Çəki: 1)

- Səhmdarların ümumi iclası
 - Direktorlar şurası (müşahidə şurası)
 - Menecerlər
 - Əməkdaşlar
 - kreditorlar
-

Sual: Şirkətin idarə edilməsinin ikinci səviyyəsi hansıdır (Çəki: 1)

- Səhmdarların ümumi iclası
 - Direktorlar şurası (müşahidə şurası)
 - Menecerlər
 - Əməkdaşlar
 - kreditorlar
-

Sual: Şirkətin idarə edilməsinin üçüncü səviyyəsi hansıdır (Çəki: 1)

- Səhmdarların ümumi iclası
 - Direktorlar şurası (müşahidə şurası)
 - Menecerlər
 - Əməkdaşlar
 - kreditorlar
-

Sual: Kim şirkətin fəaliyyətinin ümumi məqsədlərinin müəyyənləşdirir a (Çəki: 1)

- səhmdarların yığıncağı
 - əməkdaşlar
 - kreditorlar
 - səhmdarlar
 - menecerlər
-

Sual: Kim konkret strateji vəzifələri və onlara çatma üsulların hazırlayır (Çəki: 1)

- Səhmdarların ümumi iclası
 - Direktorlar şurası (müşahidə şurası)
 - Menecerlər
 - Əməkdaşlar
 - kreditorlar
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Kimlər qəbul olunmuş vəzifələri yerinə yetirirlər. (Çəki: 1)

- Səhmdarların ümumi iclası
 - Direktorlar şurası (müşahidə şurası)
 - Menecerlər
 - Əməkdaşlar
 - kreditorlar
-

Sual: baza ideyası şirkət və onun menecerləri ilə işgüzar münasibətlərdən azad olan sahiblərin adından nəzarət funksiyasını yerinə yetirən qrupun formalaşmasıdır? (Çəki: 1)

- Səhmdarların ümumi iclası
 - Direktorlar şurası (müşahidə şurası)
 - Menecerlər
 - Əməkdaşlar
 - kreditorlar
-

Sual: İş prosesində nə iki təhlükə ilə qarşılaşır: 1) şirkətin menecmentinə zəif nəzarət; 2) menecerlərin işinə həddən artıq qarışma. (Çəki: 1)

- Səhmdarların ümumi iclası
 - Direktorlar şurası (müşahidə şurası)
 - Menecerlər
 - Əməkdaşlar
 - kreditorlar
-

Sual: Menecerlər və ya bəzi səhmdarlar tərəfindən müəssisənin maliyyə resurslarının «kənara» ötürülməsi kredit qabiliyyətliyi aşağı salaraq birbaşa..... hüquqlarına xələl gətirir (Çəki: 1)

- kreditorların
- əməkdaşların

- tərəfdaşların
 - səhmdarların
 - menecerlərin
-

Sual: Qeyri-mükəmməl korporativ idarəetmə sistemi həm səhmdarları, həm də menecerləri nə haqqında az fikirləşməyə vadar edir? (Çəki: 1)

- şirkətin nüfuzu və kredit tarixi
 - istehsal və bazar fəaliyyəti
 - biznes və satış
 - biznes və istehlakçılar
 - istehsal və maliyyə təsərrüfatı
-

Sual: Hansı sistemi mülkiyyətçilərdə, menecerlərdə, işçi heyətdə şirkətin sabit və səmərəli işləməsi üzrə maraq oyadır? (Çəki: 1)

- korporativ idarəetmə
 - korporativ davranış
 - antiböhranlı idarəetmə
 - strateji idarəetmə
 - kreativ idarəetmə
-

Sual: Nə Şirkətin dəyərinin yüksəldilməsi stimullarını yaratmaqla onun tədiyə qabiliyyətliliyini artırır. (Çəki: 1)

- korporativ idarəetmə
 - korporativ davranış
 - antiböhranlı idarəetmə
 - strateji idarəetmə
 - kreativ idarəetmə
-

Sual: Əgər korporativ idarəetmə sistemi mükəmməldirsə, onda biznesi mənfəətli edə bilməyən mülkiyyətçilərin və menecerlərin dəyişdirilməsi yolu ilə müəssisənin nəyi aparılır. (Çəki: 1)

- restrukturizasiyası
 - modernləşdirməni
 - yenidənqurmaı
 - sanasiyanı
 - sağlamlaşdırmanı
-

Sual: çox vaxt müəssisəni yaxşı tanıyan kreditorlar onun səhmlərini alır və köhnədəyişirlər (Çəki: 1)

- tərəfdaşları
 - əməkdaşları
 - kreditorları
 - səhmdarları
 - menecmenti
-

Sual: Təcrübə göstərir ki, mülkiyyətçilər tərəfindən lazımi nəzarət olmadıqda kim öz hakimiyyətinin möhkəmlənməsinə can atır, müəssisənin pul vəsaitlərini özlərinə və əmək kollektivinin rifahına xərcləyərək istehsalın gələcək inkişafına az diqqət yetirir? (Çəki: 1)

- tərəfdaşları
- əməkdaşları
- kreditorları

- səhmdarları
 menecmenti

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Korporativ idarəetmənin aşağı keyfiyyəti bütün maraqlı tərəflərə, o cümlədən kreditorlara nəyi artırmağa vadar edir (Çəki: 1)

- nəzarət məsrəflərini
 təkilat məsrəflərini
 sağlamlaşdırma məsrəflərini
 sanasiya məsrəflərini
 strateji məsrəfləri

Sual: İnkişaf etmiş ölkələrdə korporativ idarəetmənin əsas mexanizmlərinə hansılardan biri daxildir (Çəki: 1)

- Səhmdarların ümumi iclası
 Direktorlar şurası (müşahidə şurası)
 Menecerlər
 Əməkdaşlar
 kreditorlar

Sual: İnkişaf etmiş ölkələrdə korporativ idarəetmənin əsas mexanizmlərinə hansılardan biri daxildir (Çəki: 1)

- ədavətli udulma
 səhmdarların iclası
 Menecerlər
 Əməkdaşlar
 kreditorlar

Sual: İnkişaf etmiş ölkələrdə korporativ idarəetmənin əsas mexanizmlərinə hansılardan biri daxildir (Çəki: 1)

- səhmdarların iclası
 Menecerlər
 Əməkdaşlar
 vəkalətnamə əsasında səhmdarlardan səlahiyyətlərin alınması
 kreditorlar

Sual: İnkişaf etmiş ölkələrdə korporativ idarəetmənin əsas mexanizmlərinə hansılardan biri daxildir (Çəki: 1)

- sanasiya
 iflas
 reinjinirinq

- sağlamaşdırma
 - restuktizasiya
-

Sual: Hansı orqanın bazis ideyası ondan ibarətdir ki, şirkətlə və onun menecerləri ilə heç bir işgüzar və ya digər qarşılıqlı münasibətləri olmayan, şirkətin fəaliyyəti haqqında müəyyən səviyyədə biliyi olan insan qrupu formalaşdırmaqla, mülkiyyətçilərin və digər maraqlı tərəflərin adından nəzarət funksiyasını həyata keçirsin? (Çəki: 1)

- Səhmdarların ümumi iclası
 - Direktorlar şurası (müşahidə şurası)
 - Menecerlər
 - Əməkdaşlar
 - kreditorlar
-

Sual: Hansı orqanın səmərəliliyi hesabat və menecmentin cari fəaliyyətinə qarışmama prinsiplərin arasında tarazlığa nailolma ilə əlaqədardır. (Çəki: 1)

- Səhmdarların ümumi iclasının
 - Direktorlar şurasının (müşahidə şurası)
 - Menecerlərin
 - Əməkdaşların
 - kreditorların
-

Sual: öz fəaliyyəti prosesində Hansı orqan iki təhlükə ilə üzləşir: şirkətin menecmentinə zəif nəzarət; -menecerlərin işinə həddən artıq və məsuliyyətsiz şəkildə qarışma? (Çəki: 1)

- Səhmdarların ümumi iclası
 - Direktorlar şurası (müşahidə şurası)
 - Menecerlər
 - Əməkdaşlar
 - kreditorlar
-

Sual: ədavətli udulmada təcavüzkar şirkət nəyin əksər hissəsini ələ keçirməklə səhmdarların yığıncağında səs çoxluğuna malik olur və şirkət menecerlərini yeniləri ilə əvəz edir. (Çəki: 1)

- səhmlərin
 - menecmentin
 - səs verənlərin
 - kreditorların
 - bankların
-

Sual: ədavətli udulmada təcavüzkar şirkət səhmlərin əksər hissəsini ələ keçirməklə səhmdarların yığıncağında səs çoxluğuna malik olur və şirkətyeniləri ilə əvəz edir (Çəki: 1)

- Səhmdarların ümumi iclasını
 - Direktorlar şurasını (müşahidə şurası)
 - Menecerləri
 - Əməkdaşları
 - kreditorları
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	10
Maksimal faiz	10

Sual: Nə şirkət menecmentini səhmdarlar tərəfindən səmərəli nəzarət mexanizmi olmasa belə səhmdarların maqarları məcrasında fəaliyyət göstərməyə və səhm məzənnəsinin yüksəlməsinə çalışmağa vadar edir. (Çəki: 1)

- Səhmdarların ümumi iclası
- Direktorlar şurası (müşahidə şurası)
- ədavətli udulma
- sanasiya
- kreditorlar

Sual: Ədavətli udulmanın çatışmayan cəhəti ondan ibarətdir ki, müəyyən müddətə həm alıcı, həm də alınan şirkətin fəaliyyətində nə yarada bilər? (Çəki: 1)

- artım
- qeyri-sabitlik
- fasilə
- likvidlik
- balans

Sual: udulma perspektivi kimləri qısamüddətli proqramların icrasına şirnikləndirə bilər (Çəki: 1)

- Səhmdarların ümumi iclasını
- Direktorlar şurasını (müşahidə şurası)
- Menecerləri
- Əməkdaşları
- kreditorları

Sual: udulma perspektivi menecerləri hansı proqramların icrasına şirnikləndirə bilər (Çəki: 1)

- qısamüddətli
- uzunmüddətli
- taktiki
- strateji
- iflas

Sual: İnkişaf etmiş qiymətli çağızlar bazarı olan ölkələrin təcrübəsi göstərir ki, şirkət menecmenti səhmdarları ümumi yığıncağın keçirilməsi vaxtı haqqında məlumatlandırıldığı zaman, onlardan səhmi ilə səsvermə hüququnu verən hansı səndə də istəyir və əksər səhmdarlardan bu imtiyazı alır? (Çəki: 1)

- vəkəlatnamə
- razılıq
- icarə müqaviləsi
- satış müqaviləsi
- alış müqaviləsi

Sual: şirkətin menecmentinin fəaliyyətindən narazı olan səhmdarlar qrupu və digər şəxslər də səhmdarlardan səhmləri ilə səsvermə hüququnu verən vəkəlatnamə istəyə bilər və bundan fəaliyyət göstərən şirkət..... əksinə istifadə edə bilərlər. (Çəki: 1)

- menecmentinin
- səhmdarlarının

- əməkdaşlarının
- kreditorlarının
- trastlarının

Sual: Bu mexanizmin çatışmayan cəhəti ədavətli udulmada olduğu kimidir. Yeni müəyyən müddətə həm alıcı, həm də alınan şirkətin fəaliyyətində nı yarana bilər? (Çəki: 1)

- artım
- qeyri-sabitlik
- fasilə
- likvidlik
- balans

Sual: Vəkalətnamə əsasında səhmdarlardan səlahiyyətlərin alınması mexanizminin səmərəliliyi səhmlərin əksər hissəsinin hansı investitorlarda olmasından asılıdır. (Çəki: 1)

- az sayda
- çoxlu sayda
- fərdi
- institsional
- portfel

Sual: İflas mexanizmdən adətən kimlər şirkət borclarını silmə üzrə ödəmələr edə bilmədikdə və irəli sürdüyü müflisləşmə vəziyyətindən çıxma üzrə biznes-planı bəyənədikdə istifadə edirlər? (Çəki: 1)

- kreditorlar
- səhmdarlar
- əməkdaşlar
- menecerlər
- borcalanlar

Sual: İflas mexanizmi qərarlar kreditorların maraqlarını reallaşdırmağa istiqamətlənir və kimlərin şirkətin aktivlərinə münasibətdə tələbləri sonuncu növbədə ödənilir (Çəki: 1)

- kreditorlar
- səhmdarlar
- əməkdaşlar
- menecerlər
- borcalanlar

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: kimlərin tələbləri aşağıdakı üsullarla ödənilir: borclunun aktivlərinin satılması və əlavə olunan pul vəsaitinin kreditorlar arasında bölüşdürülməsi, borclunun əmlakını təşkil edən aktivlərin kreditorlara verilməsi: (Çəki: 1)

- kreditorların

- əməkdaşların
 - menecerlərin
 - borcalanların
-

Sual: Azərbaycan Respublikasında borclunun əmlakını təşkil edən aktivlər birinci növbədə kimlər arasında bölüşdürülür. (Çəki: 1)

- birinci növbədə kreditora çəkilən bütün məsrəflər və xərclər ödənilir;
 - birinci növbədə iflas prosesinə çəkilən bütün məsrəflər və xərclər birinci növbədə iflas prosesinə çəkilən bütün məsrəflər və xərclər (o cümlədən müflisolmanın kütləvi informasiya vasitələrində elan edilməsi xərcləri, məhkəmə xərcləri, əmlak inzibatçısının qəbul etdiyi və ya davam etdirdiyi öhdəliklərdən irəli gələn tələblər) ödənilir;
 - birinci növbədə əməkdaşların əmək haqqı məsrəfləri və ödənilir;
 - birinci növbədə d xərclər ödənilir dövlət xərcləri ödənilir
 - birinci növbədə səhmdarların xərcləri ödənilir
-

Sual: Azərbaycan Respublikasında borclunun əmlakını təşkil edən aktivlər altıncı növbədə kimlər arasında bölüşdürülür? (Çəki: 1)

- borclu müəssisənin mülkiyyətçilərinin tələbləri ödənilir.
 - borclu müəssisənin kreditörünün tələbləri ödənilir
 - borclu müəssisənin əməkdaşlarının tələbləri ödənilir
 - borclu müəssisənin tərəfdaşlarının tələbləri ödənilir
 - borclu müəssisənin menecerlərinin tələbləri ödənilir
-

Sual: sadalanan mexanizmlər..... tərəfindən müəyyən olunan qaydalar, normalar və standartlar əsasında fəaliyyət göstərir. (Çəki: 1)

- dövlətin müvafiq tənzimləyici orqanları, məhkəmə və işgüzar dairələr
 - cəmiyyətin müvafiq tənzimləyici orqanları, məhkəmə və menecer dairələri
 - dövlətin müvafiq tənzimləyici orqanları, məhkəmə və bank dairələri
 - dövlətin müvafiq şirnikləndirici orqanları, məhkəmə və işgüzar dairələr
 - dövlətin müvafiq şirnikləndirici və tənzimləyici orqanları, məhkəmə və əmək bazarı
-

Sual: Yuxarıda sadalanan mexanizmlər dövlətin müvafiq tənzimləyici orqanları, məhkəmə və işgüzar dairələr tərəfindən müəyyən olunan qaydalar, normalar və standartlar əsasında fəaliyyət göstərir. Bu qaydaların, normaların və standartların məcmusu korporativ idarəetmənin hansı əsasını təşkil edir? (Çəki: 1)

- struktur
 - stimullaşdırıcı
 - tənzimləyici
 - institusional
 - təşkilədici
-

Sual: İnkişaf etmiş ölkələrdə korporativ mədəniyyətin və deməli, idarəetmənin təkmilləşdirilməsində mühüm rolunu hansı təşkilatlar oynayır. (Çəki: 1)

- qeyri-dövlət
 - kredit
 - tərəfdaşlar
 - menecerlər
 - səhmdarlar
-

Sual: Səhmdar cəmiyyəti ölkə və dünya miqyasında hansı prosesi ilə bağlıdır (Çəki: 1)

- səhm yığımı
 - gəlir əldəetmə
 - kapital yığımı
 - sələm
 - kredit yığımı
-

Sual: hansı prosesi- sahibkarlıq fəaliyyətinin əsas stimulu kimi çıxış edən mənfəətin təkrar istehsalının resurs bazasının daima genişlənməsini nəzərdə tutur? (Çəki: 1)

- səhm yığımı
 - gəlir əldəetmə
 - kapital yığımı
 - sələm
 - kredit yığımı
-

Sual: nə prosesini təmin edən resurslar əmək, maddi, o cümlədən ayrı-ayrı nemətlər və pul formasında çıxış edərək bilavasitə resursların, istehsal olunan məhsulların mübadiləsini və hərəkətini həyata keçirir (Çəki: 1)

- bölgü
 - satış
 - istehsal
 - mənfəət
 - ssuda
-

Sual: İstehsal istehlakdan aslıdır, istehlak isə fasiləsiz olaraq istehsal olunannemətlərə uyğunlaşır ? (Çəki: 1)

- maddi
 - əqli
 - informasiya
 - məhdud
 - cari
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İstehsal və resursların istehlakıinkışafı ilə artır (Çəki: 1)

- istehlakın
 - istehsalın
 - tələbin
 - bəşəriyyətin
 - təklifin
-

Sual: hansı prosesi daimi obyektiv prosesdir və bəşəriyyətin təkamülünün ayrılmaz hissəsidir? (Çəki: 1)

- səhm yığımı
 - gəlir əldəetmə
 - kapital yığımı
 - sələm
 - kredit yığımı
-

Sual: Biznesin hansı forması təkrar istehsalın elə mərhələsində yaranıb ki, texniki inqilab və demokratik azadlıqlar müvafiq pul kapitalını bir yerə akkumulyasiya etməklə fasiləsiz olaraq əməyin, istehsal vasitələrinin, texnologiyaların hərəkətini və birləşməsini təmin edir? (Çəki: 1)

- ortaqlıq
 - tam ortaqlıq
 - səhmdar cəmiyyəti
 - məhdud məsuliyyətli cəmiyyət
 - kammandit ortaqlıq
-

Sual: Pərakəndə mülkiyyət hüquqlarının hansı halda birləşməsi kapital-mülkiyyətçi hüquq və funksiyalarının kapital-idarəedici hüquq və funksiyalarından ayrılması məsələsini qarşıya qoyur? (Çəki: 1)

- kollektiv
 - yekcins
 - fərdi
 - yekcins
 - ardıcıl
-

Sual: Pərakəndə mülkiyyət hüquqlarının vahid kollektiv halda birləşməsi kapital-mülkiyyətçi hüquq və funksiyalarının hansı hüquq və funksiyalarından ayrılması məsələsini qarşıya qoyur? (Çəki: 1)

- kapital-borclui
 - kapital-səhmdar
 - kapital-mənimləmə
 - kapital-idarəedici
 - kapital-səlahiyyət
-

Sual: Səhmdar və xüsusən, açıq səhmdar cəmiyyətlərində istər istehsal, istər insan, istərsə də pul kapitalının idarə edilməsi ayrıca hansı funksiyaya çevrilir. (Çəki: 1)

- sosial
 - iqtisadi
 - təşkilati
 - idarəedici
 - stimullaşdırıcı
-

Sual: Hansı formasında mənfəətin əldə olunması səhmdarların əsas məqsədidir? (Çəki: 1)

- faiz
 - dividend
 - diskont
 - gəlir
 - qənaət
-

Sual: Mənfəət istehsal edən sahibkarlığın da iki tərkib hissəsi vardır (Çəki: 1)

- reaktiv və aktiv

- aktiv və passiv
 - aktiv və planlı
 - passiv və mütərəqqi
 - mütərəqqi və izafi
-

Sual: hansı sahibkarlıq bilavasitə istehsalın təşkili və idarə edilməsi məquldur ? (Çəki: 1)

- mütərəqqi
 - yenilikçi
 - aktiv
 - passiv
 - yenilikçi
-

Sual: hansı sahibkarlıq istehsal prosesini pul kapitalı ilə təmin edən mülkiyyətçilərlə bağlıdır? (Çəki: 1)

- mütərəqqi
 - yenilikçi
 - aktiv
 - passiv
 - yenilikçi
-

Sual: Hansı sahibkarlıq hansından asılıdır (Çəki: 1)

- aktiv passivdən
 - passiv aktivdən
 - aktiv reaktivdən
 - reaktiv aktivdən
 - yenilikci aktivdən
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hansı sahibkarlıq nəzərət etməlidir (Çəki: 1)

- aktiv passivdə
 - passiv aktivə
 - aktiv reaktivə
 - reaktiv aktivə
 - yenilikci aktivə
-

Sual: İqtisadi baxımdan səhmdar mülkiyyəti nə ölçüsüdür? (Çəki: 1)

- kəmiyyət
 - keyfiyyət
 - aqreqat
 - dəyər
 - natural
-

Sual: İlk olaraq mülkiyyət hüququ istehsal prosesinə yatırılanhəcmi ilə müəyyən olunur (Çəki: 1)

- pul kapitalının
 - əmək kapitalının
 - maddi kapitalın
 - natural kapitalın
 - əqli kapitalın
-

Sual: Nə idarəedicilərin intellektindən və istehsalda istifadə olunan istehsal resurslarından asılıdır? (Çəki: 1)

- mənfəət
 - bazar
 - dəyər
 - xərc
 - rasionallıq
-

Sual: səhmdar mülkiyyətinin özündə nə vardır (Çəki: 1)

- münaqişə
 - oxşarlıq
 - sabitlik
 - mənfəətlilik
 - məsuliyyət
-

Sual: Buna görə də, səhmdar mülkiyyətinin özündə münaqişə vardır: kapital-mülkiyyətçi funksiyasının istehsal prosesinin birbaşa iştirakçılarının funksiyalarından ayrılması zamanı mülkiyyət hüququnun kəmiyyət bölgüsü pul kapitalının ölçüsündən əlaqəsi həyata keçirilə bilər. (Çəki: 1)

- olmadan
 - olaraq
 - sabit
 - tam
 - qarışıq
-

Sual: Müasir şəraitdə inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə cəhmdar mülkiyyətinin neçə əsas modeli fəaliyyət göstərir? (Çəki: 1)

- 3
 - 2
 - 4
 - 5
 - 6
-

Sual: Müasir şəraitdə inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə cəhmdar mülkiyyətinin hansı iki əsas modeli fəaliyyət göstərir. (Çəki: 1)

- İngilis-sakson və Yaponiya
 - İngilis-sakson və Qitə və ya Qərbi Avropa
 - Qitə və ya Qərbi Avropa və Yaponiya
 - Yaponiya və Amerika
 - Amerika və Fransa
-

Sual: İngilis-sakson modelində – səhmlərin necə %-i qeyri-mobildir (Çəki: 1)

- 20-30
 - 70-80
 - 30-40
 - 60-70
 - 80- 90
-

Sual: İngilis-sakson modelində – səhmlərin neçə %-i mobildir (Çəki: 1)

- 20-30
 - 70-80
 - 30-40
 - 60-70
 - 80- 90
-

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İngilis-sakson modeli qiymətli kağızlar bazarı nə bazarı kimi çıxış edir. (Çəki: 1)

- birja
 - nəzarət
 - təşkilat
 - dəyər
 - hakim
-

Sual: Qitə və ya Qərbi Avropa səhmlərin necə %-i mobildir (Çəki: 1)

- 20-30
 - 70-80
 - 30-40
 - 60-70
 - 80- 90
-

Sual: Məsərəflərin balanslaşdırılmış kompensasiyası, bu və ya digər resurs sahibinin maraqlarının ödənilməsi istehsal prosesinin nəticələrində iştirakın müəyyən mənada optimal sayılan hansı sistemə gətirib çıxarır. (Çəki: 1)

- “kompensasiya”
 - “mənfəət”
 - “tarazlı”
 - “oxşar”
 - nəzarəe
-

Sual: Təkrar istehsal prosesinin inkişaf etməsi ilə səhmdar kapitalın məhsuldarlığı ... (Çəki: 1)

- yuxarı qalxır
- aşağı düşür

- sabit qalır
 - yekcins olur
 - balanslaşdırılır
-

Sual: Təkrar istehsal prosesinin inkişaf etməsi ilə səhmdar kapitalın məhsuldarlığı aşağı düşür, yeni mənfəətin istehsalında onun rolu.....? (Çəki: 1)

- artır
 - azalır
 - sabitləşir
 - balanslaşır
 - təkrarlanır
-

Sual: Təkrar istehsal prosesinin inkişaf etməsi ilə səhmdar kapitalın məhsuldarlığı aşağı düşür, yeni mənfəətin istehsalında onun rolu azalır, amma səhmdar kapitalının hər bir vahidinə düşən mənfəətin məhsuldarlığı yüksəlir. (Çəki: 1)

- nisbi
 - mütləq
 - orta
 - balanslı
 - sistemli
-

Sual: Səhmdar kapitalının nisbi məhsuldarlığının yüksəlməsi hesabına istehsal resurslarının digər sahibləri istehsal fəaliyyətinin nəticələrində paylarını.... (Çəki: 1)

- artırırılar
 - azaldırılar
 - sabitləşdirilər
 - balanslaşdırılır
 - kompensasiyalaşdırırılar
-

Sual: Səhmdar cəmiyyətinin inkişaf etməsi nəticəsində ilkin pul vəsaitlərinin sərmayəsi öz əhəmiyyətini (Çəki: 1)

- itirir
 - yüksəldir
 - tamalandırır
 - şərtləndirir
 - sabitləşdirilir
-

Sual: Səhmdar cəmiyyətinin inkişaf etməsi nəticəsində ilkin pul vəsaitlərinin sərmayəsi öz əhəmiyyətini itirir və öz yerini biznesin daimiliyini və varisliyini təmin edən..... əməyinə verir. (Çəki: 1)

- səhmdarların
 - menecerlərin
 - kreditorların
 - əməkdaşların
 - istehlakçıların
-

Sual: çox zaman muzzdlu şəkildə işləyən menecerlər daha səmərəli..... olurlar (Çəki: 1)

- mülkiyyətçi
- sahibkarlar
- səhmdarlar

- əməkdaşlar
 kreditorlar

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: çox zaman muzzdlu şəkildə işləyən menecerlər daha səmərəli sahibkarlar olurlar və onların əməyinin əhəmiyyəti özünü biznesin daimigöstərir. (Çəki: 1)

- sabitliyində
 inkişafında
 yetkinliyində
 enməsində
 durğunluğunda

Sual: çox zaman muzzdlu şəkildə işləyən menecerlər daha səmərəli sahibkarlar olurlar və onların əməyinin əhəmiyyəti özünü biznesin daimi inkişafında və səhmdarların artmasında göstərir. (Çəki: 1)

- kapitalının
 xərclərinin
 əməyinin
 nüfuzunun
 həcmninin

Sual: Şərti olaraq korporativ nəzarət neçə hissəyə bölünür (Çəki: 1)

- 2
 4
 3
 5
 1

Sual: Şərti olaraq korporativ nəzarət üç hissəyə bölünür, bunı hansılardır? (Çəki: 1)

- səhmdar, idarəetmə və inzibati
 kreditor, idarəetmə və maliyyə.
 səhmdar, idarəetmə və maliyyə.
 səhmdar, kreditor və maliyyə.
 kreditor, dövlət və maliyyə

Sual: hansı nəzarəti səhmdarlar tərəfindən bu və ya başqa qərarın lehinə və ya əleyhinə səs verməyə imkan yaradır? (Çəki: 1)

- dövlət
 səhmdar
 kreditor
 direktorlar şurası

idarəetmə

Sual: hansı nəzarət nəzarətin ilkin formasıdır? (Çəki: 1)

- dövlət
 səhmdar
 kreditor
 direktorlar şürası
 menecerlər
-

Sual: hansı nəzarət özündə-fiziki və (və ya) hüquqi şəxslər tərəfindən müəssisənin təsərrüfat fəaliyyətinin idarə edilməsini ehtiva edir? (Çəki: 1)

- dövlət
 səhmdar
 kreditor
 direktorlar şürası
 idarəetmə
-

Sual: idarəetmə nəzarəti hansı nəzarətinin törəməsi rolunu oynayır. (Çəki: 1)

- dövlət
 səhmdar
 kreditor
 direktorlar şürası
 idarəetmə
-

Sual: nə nəzarəti isə özündə maliyyə alətlərinin və xüsusi vasitələrin istifadə edilməsi ilə səhmdar cəmiyyətinin qərarlarına təsiretməni təcəssüm etdirir? (Çəki: 1)

- dövlət
 səhmdar
 maliyyə
 direktorlar şürası
 idarəetmə
-

Sual: Kredit münasibətlərinin əsasında nə nəzarəti formalaşır. (Çəki: 1)

- dövlət
 səhmdar
 maliyyə
 direktorlar şürası
 idarəetmə
-

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: maliyyə nəzarəti nə nəzarətinə rəqib kimi çıxış edir. (Çəki: 1)

- dövlət
 - səhmdar
 - maliyyə
 - direktorlar şürası
 - idarəetmə
-

Sual: Səhmdar cəmiyyətin maliyyələşməsinin xarici mənbələrdən asılılığı və həmçinin, xarici mənbələrin genişlənməsi nə nəzarətinin əhəmiyyətini artırır. (Çəki: 1)

- dövlət
 - səhmdar
 - maliyyə
 - direktorlar şürası
 - idarəetmə
-

Sual: Maliyyə-kredit institutlarının inkişafı və sahibkar fəaliyyəti subyektlərinin maliyyələşməsində onların rolunun genişlənməsi hansı münasibətlərinin inkişafına gətirib çıxarır (Çəki: 1)

- qarşılıqlı
 - nəzarət
 - balans
 - tarazlı
 - geniş
-

Sual: İqtisadiyyatda qarşılıqlı, ümumi asılılıq və məsuliyyət şəraiti yaranır? (Çəki: 1)

- korporasiyalar > banklar qarşısında. Maliyyə-kredit təşkilatları > əmanətçilərin qarşısında, onlar isə > korporasiyaların qarşısında səhmdarlar kimi çıxış edir
 - korporasiyalar > səhmdarların qarşısında. Maliyyə-kredit təşkilatları > əmanətçilərin qarşısında, onlar isə > korporasiyaların qarşısında səhmdarlar kimi çıxış edir
 - banklar > səhmdarların qarşısında. Maliyyə-kredit təşkilatları > əmanətçilərin qarşısında, onlar isə > korporasiyaların qarşısında səhmdarlar kimi çıxış edir
 - korporasiyalar > səhmdarların qarşısında. Maliyyə-kredit təşkilatları > banklar qarşısında, onlar isə > korporasiyaların qarşısında səhmdarlar kimi çıxış edir
 - kreditorlar > səhmdarların qarşısında. Maliyyə-kredit təşkilatları > əmanətçilərin qarşısında, onlar isə > korporasiyaların qarşısında səhmdarlar kimi çıxış edir
-

Sual: Təqaüd və sığorta vəsaitlərinin cəmiyyətdə rolunun artması korporativ nəzarətin necə olmasına aparır (Çəki: 1)

- "mərkəzləşməsinə"
 - "təmərküzləşməsinə"
 - "diversifikasiyasına"
 - "demokratikləşməsinə"
 - "kiberallaşmasına"
-

Sual: İqtisadi cəhətdən təqaüd fondu öz əmanətçilərinə məxsusdur və böyük həcmdə pul vəsaitini toplamağa qadirdir. Bu da hansı nəzarətinin inkişafına gətirib çıxardır (Çəki: 1)

- dövlət
 - səhmdar
 - maliyyə
 - direktorlar şürası
 - idarəetmə
-

Sual: Tərəüd fondlarının aktivlərinin peşəkar cəhətdən idarə edilməsi xidmətini hansı institutlar müxtəlif cür göstərir. (Çəki: 1)

- dövlət
 - maliyyə
 - səhmdar
 - direktorlar şürası
 - idarəetmə
-

Sual: Korporativ idarəetmə sisteminin əsasını mülkiyyətçilərin adından çıxış etməklə şirkətin menecerlərinin fəaliyyətinə nə nəzarətin qurulması və səmərəli şəkildə aparılması prosesi təşkil edir. (Çəki: 1)

- daxili
 - xarici
 - səhmdar
 - maliyyə
 - idarəetmə
-

Sual: Səhmdarların (mülkiyyətçilərin) yönəltdiyi vəsait hesabına şirkət öz fəaliyyətinə başlayır və kimlərin tərəflərinin fəaliyyəti üçün imkan yaradır. (Çəki: 1)

- qeyri-dövlət
 - maraqlı
 - alıcı
 - satıcı
 - resurs
-

Sual: Şirkətdə idarəetmənin üç səviyyəsini göstərmək olar: (Çəki: 1)

- səhmdarlar, direktorlar şürası və ya müşahidə şürası və menecerlər
 - səhmdarların yığıncağı, direktorlar şürası və ya müşahidə şürası və menecerlər
 - kreditorlar, direktorlar şürası və ya müşahidə şürası və menecerlər
 - səhmdarların yığıncağı, əməkdaşlar və menecerlər
 - səhmdarların yığıncağı, direktorlar şürası və ya müşahidə şürası və kreditorlar
-

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Şirkətdə idarəetmənin üç səviyyəsinə analogiya kimi cəmiyyətin demokratik siyasi sistemi mexanizmlərini –göstərmək olar. (Çəki: 1)

- ümumxalq seçkini, dövləti və hökuməti
 - xalqı, ümumxalq seçkini və hökuməti
 - ümumxalq seçkini, parlamenti və hökuməti
 - ümumxalq seçkini, parlamenti və təşkilatları
 - ümumxalq seçkini, cəmiyyəti və hökuməti
-

Sual: Səhmdarların yığıncağı, direktorlar şürası və menecerlər arasında səlahiyyətlərin bölüşdürülməsi şirkətin hansı sənəddə təsbit olunur. (Çəki: 1)

- təsis müqaviləsində
 - nizamnamədə
 - pasportda
 - əsasnamədə
 - niyyətdə
-

Sual: səhmdar cəmiyyətinin nizamnaməsinə dəyişikliklərin, əlavələrin aparılması və ya yeni redaksiyada cəmiyyətin nizamnaməsinin təsdiqi kimin səlahiyyətindədir? (Çəki: 1)

- dövlətin
 - səhmdar yığıncağının
 - kreditorın
 - direktorlar şürasının
 - idarəetmənin
-

Sual: səhmdar cəmiyyətinin ləğvi, ləğvetmə komissiyasının təyini, ləğvetmənin aralıq və yekun balansının təsdiqi kimin səlahiyyətindədir (Çəki: 1)

- dövlətin
 - səhmdar yığıncağının
 - kreditorın
 - direktorlar şürasının
 - idarəetmənin
-

Sual: direktorlar şürasının (müşahidə şürasının) sayının, onların üzvlərinin seçilməsi və vaxtından əvvəl səlahiyyətlərinin dayandırılmasının müəyyənləşdirilməsi kimin səlahiyyətindədir (Çəki: 1)

- dövlətin
 - səhmdar yığıncağının
 - kreditorın
 - direktorlar şürasının
 - idarəetmənin
-

Sual: elan olunmuş səhmlərin növünün, sayının, nominal dəyərinin və bu səhmlərin verdiyi hüquqların sərgilənməsi kimin səlahiyyətindədir (Çəki: 1)

- dövlətin
 - səhmdar yığıncağının
 - kreditorın
 - direktorlar şürasının
 - idarəetmənin
-

Sual: cəmiyyətin icraçı orqanının yaradılması, onun səlahiyyət müddətinin vaxtından əvvəl dayandırılması, əgər cəmiyyətin nizamnaməsi ilə bu məsələlər direktorlar şürasının (müşahidə şürasının) səlahiyyət çərçivəsinə aid edilməyibsə; təftiş komissiyasının üzvlərinin seçilməsi və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması kimin səlahiyyətindədir (Çəki: 1)

- dövlətin
 - səhmdar yığıncağının
 - kreditorın
 - direktorlar şürasının
 - idarəetmənin
-

Sual: hansı etika universal etikadan fərqli olaraq təşkilatın fəaliyyət xüsusiyyətləri və məqsədləri ilə, həmçinin həmin idarədə tarixən formalaşmış stereotip tərzlə şərtlənir. (Çəki: 1)

- briqada
 - korporativ
 - davranış
 - məsliyyət
 - qabaqcıl
-

Sual: hansı korporativ idarəetmə müxtəlif maraqlı tərəflər olan mövcud və potensial səhmdarlar, menecerlər və əməkdaşlar arasında şirkətə nəzarət uğrunda mübarizə yaradır. (Çəki: 1)

- qeyri-mükəmməl
 - mükəmməl
 - səmərəli
 - mərkəzləşdirilmiş
 - fərdi
-

Sual: Qeyri-mükəmməl korporativ idarəetmə müxtəlif maraqlı tərəflər olan mövcud və potensial səhmdarlar, menecerlər və əməkdaşlar arasında şirkətə nəzarət uğrunda mübarizə yaradır. Müəssisənin nəyi mübarizənin əsas alətinə çevrilir. (Çəki: 1)

- iflası
 - sanksiyası
 - modernləşdirilməsi
 - sağlamlaşdırılması
 - tənəzzülü
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Müəssisəyə nəzarət uğrunda mübarizə kimləri əməliyyat və investisiya fəaliyyətindən yayındırır. (Çəki: 1)

- menecmenti və səhmdarları
 - kreditor və səhmdarları
 - menecmenti və kreditorları
 - menecmenti və bankları
 - bankları və kreditorları
-

Sual: Mülkiyyət hüququnda qeyri-sabitlik kimləri öz müəssisələrinin nüfuzunu qorumamağa sürüklədir. (Çəki: 1)

- menecmenti və səhmdarları
- kreditor və səhmdarları
- menecmenti və kreditorları
- menecmenti və bankları

bankları və kreditorları

Sual: Mülkiyyət hüququnda qeyri-sabitlik həm səhmdarları , həm də menecerləri öz müəssisələrinin nüfuzunusürüklədir. (Çəki: 1)

- qorumamağa
 - qorumağa
 - artırmağa
 - yüksəltməyə
 - sabitləşdirməyə
-

Sual: Yaxşı qurulmuş korporativ idarəetmə – biznesi mənfəətli və maliyyə cəhətdən sabit edə bilməyən mülkiyyətçiləri və səhmdarları dəyişdirməklə müəssisənin..... aparılmasını zəruri edir (Çəki: 1)

- restrukturizasiyasının
 - iflasının
 - sanksiyasının
 - modernləşdirilməsinin
 - sağlamlaşdırılmasının
-

Sual: Müəssisənin səmərəli idarə edilməsində maraqlı..... səhmdarlar öz səhmlərini satırlar (Çəki: 1)

- olmayan
 - olan
 - minaritar
 - iri
 - qabaqcıl
-

Sual: Standard & Poor's tərəfindən aparılan korporativ idarəetmə reytingi neçə istiqamət üzrə təhlilin aparılmasını nəzərdə tutur? (Çəki: 1)

- 3
 - 2
 - 4
 - 5
 - 6
-

Sual: Standard & Poor's tərəfindən aparılan korporativ idarəetmə reytingi iki istiqamət üzrə təhlilin aparılmasını nəzərdə tutur, bunlar hansılardır: (Çəki: 1)

- şirkətdə korporativ idarəetmə və sahədə korporativ idarəetmə
 - şirkətdə korporativ idarəetmə və ərazidə korporativ idarəetmə
 - şirkətdə korporativ idarəetmə və filiallarda korporativ idarəetmə
 - şirkətdə korporativ idarəetmə və övlad şirkətlərində korporativ idarəetmə
 - şirkətdə korporativ idarəetmə və ölkədə korporativ idarəetmə
-

Sual: Korporativ münasibətlər subyektləri arasında maraqlar nəyin olmaması korporativ münaqişələrin baş verməsinə səbəb ola bilər (Çəki: 1)

- balansının
 - sabitliyinin
 - hökmüranlığının
 - ardıcılığının
 - səmimiyyətinin
-

Sual: Münaqişələrin mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- Müxtəlif insanlar ünsiyyətidir.
- Müxtəlif maraqların, ideyaların, davranışların toqquşmasıdır.
- İdarəetmə prosesinin mərhələsidir.
- Rəqabət prosesinin xüsusiyyətdir.
- Yeni ideyaların müzakirəsinin nəticəsidir

Sual: Münaqişələri şirkətin sabit şəkildə fəaliyyət göstərməsində və onlara əsas gəlir gətirən iş yerlərinin saxlanması maraqlıdırlar n hansı növləri mövcuddur? (Çəki: 1)

- Şəxsdaxili, şəxslərarası, şəxs və qruplararası, qruplararası.
- Şəxslərarası, qruplararası.
- Şəxsdaxili, şəxslə qrup arası
- Qruplararası.
- Şəxslərarası, şəxs və qrup arası

Bölmə: 1302

Ad	1302
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İşgüzar təşkilatlarda münaqişələrin əsas səbəbləri hansılardır? (Çəki: 1)

- Resursların bölgüsü, məqsədlərin qarşılıqlı asılılığı, regional inkişaf, yeni texnologiya.
- Resursların bölgüsü, məqsədlərin qarşılıqlı asılılığı, məqsədlərdə fərq, təsəvvürlərdə fərq
- Resursların bölgüsü, məqsədlərdə fərq, regional inkişaf, yeni texnologiya.
- Resursların bölgüsü, regional inkişaf, təsəvvürlərdə fərq, yeni texnologiya.
- Resursların bölgüsü, regional inkişaf, təsəvvürlərdə fərq, rəhbərin özbaşınalığı.

Sual: Münaqişələrin funksional nəticələrinə aid amillər hansılardır? (Çəki: 1)

- Münaqişə güclənir, əməkdaşlıq artır
- ümumi qərar tapılır, əməkdaşlıq artır.
- Münaqişə, zəifləyir, qruplaşma baş verir.
- Qruplaşma baş verir, rəhbərlərin ziddiyyəti güclənir.
- Rəhbərlərin ziddiyyəti güclənir, yaradıcılıq artır.

Sual: Firma işçiləri və əmək kollektivləri daxilində yaranmış qarşılıqlı münasibətlərin neçə tipi var ? (Çəki: 1)

- 1
- 2
- 3
- 4
- 5

Sual: Akkordeon metodu strateji menecmentdə nə üçün istifadə olunur? (Çəki: 1)

- Dəşikliklərə qarşı müqavimətin idarə olunması üçün.

- Strateji bazarların seqmentləşdirilməsi üçün.
 - Təşkilatın məqsədlərini müəyyən etmək üçün.
 - Yeni məhsullar hazırlanır.
 - Yeni strategiya hazırlanır.
-

Sual: İşgüzar təşkilatın sosial məsuliyyəti nəyi izah edir? (Çəki: 1)

- İşçilərin sosial təminatının yaxşılaşdırılması.
 - İstehlakçıların tələbatlarının daha yaxşı öyrənilməsi.
 - Təşkilatın dövlət qarşısında sosial öhdəlikləri.
 - Təşkilat tərəfindən sosial problemlərə konüllü olaraq cavab verilməsi.
 - Təşkilatın strateji məqsədlərinin təhlil edilməsi.
-

Sual: Biznesin cəmiyyət qarşısında məsuliyyətinin üstünlükləri nədən ibarətdir? (Çəki: 1)

- Uzunmüddətli perspektiv, gözləmələri dəyişməsi, keşikçilərin artması, mənəvi öhdəlik.
 - Uzunmüddətli perspektiv, gözləmələrin dəyişməsi, resursların artması, mənəvi öhdəlik.
 - Uzunmüddətli problemlər, gözləmələrin dəyişməsi, resursların artması.
 - Qısamüddətli öhdəliklər gözləmələrin dəyişməsi.
 - Qısamüddətli öhdəlik, resursların artması.
-

Sual: Fəaliyyətdə qeyri-etik davranışın mövcudluğunun səbəbləri hansılardır? (Çəki: 1)

- Rəqabətin zəifləməsi, uzunmüddətli hesablar; mükafatlandırmanın olmaması.
 - Rəqabətin olmaması, qısamüddətli hesablar; mükafatlandırmanın olması.
 - Rəqabətin zəifləməsi, uzunmüddətli hesablar; mükafatlandırmanın olması.
 - Fəaliyyətin genişlənməsi, uzunmüddətli hesablar, mükafatlandırmanın olmaması.
 - Rəqabətin güclənməsi, qısamüddətli hesablar, mükafatlandırmanın olmaması.
-

Sual: Rəqabətin güclənməsi, qısamüddətli hesablar, mükafatlandırmanın olmaması. (Çəki: 1)

- Rəqabət kodeksi, sahibkarların razılaşmaları, ticarət sövdələşmələri.
 - Qanunlar, istehlakçılarla münasibətlər, sosial yoxlamalar.
 - Etik normativlər, etika üzrə komitələr, sosial yoxlamalar, etik davranışın öyrədilməsi.
 - Qanunlar, etika üzrə komitələr, etik davranışın öyrənilməsi.
 - Rəqabət kodeksi, etika üzrə komitələr, ticarət sövdələşmələri.
-

Sual: Menecmentin etikasını nəyi öyrənir? (Çəki: 1)

- İşgüzar təşkilatda idarəçilik münasibətlərin prinsip, dəyərləri.
 - İşgüzar təşkilatda danışıqların aparılması.
 - İşgüzar təşkilatda marketinq siyasəti.
 - İşgüzar təşkilatda rəqabətin mövcudluğu.
 - İşgüzar təşkilatda idarəetmə səviyyələri.
-

Sual: Təşkilatın daxili mühitinə aid sistemlərlə münasibətlərdir. (Çəki: 1)

- Təşkilatın xarici mühitinə aid sistemlərlə münasibətlərin.
 - Təşkilatın daxili və xarici mühitinə aid sistemlərlə effektiv münasibətlərdir.
 - Təşkilatın cəmiyyətdə rolunu müəyyən etmək
 - Təşkilatın heyət ilə münasibətlərini tənzimləmək.
 - Təşkilatın daxili mühitinə aid sistemlərlə münasibətlərdir.
-

BÖLMƏ: 1303

Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Cəmiyyətlə əlaqələr prosesinin əsas mərhələləri hansılardır? (Çəki: 1)

- Planlaşdırma, Təşkilətmə, Motivasiya, Nəzarət.
- Problemin müəyyən edilməsi və tədqiqi, planlaşdırma, kommunikasiya, qiymətləndirmə.
- Problemin müəyyən edilməsi, motivasiya, kommunikasiya, nəzarət.
- Problemin müəyyən edilməsi, kommunikasiya, nəzarət, koordinasiya.
- Problemin müəyyən edilməsi, kommunikasiya nəzarət, mərkəzləşmə.

Sual: Hansı sahə cəmiyyətlə əlaqələr tərəfindən öyrənilmir? (Çəki: 1)

- İmicin idarəedilməsi.
- Keyfiyyətin idarəedilməsi
- Məqsədli auditoriya.
- Böhranlı vəziyyətlərin idarəedilməsi.
- Kommunikasiya.

Sual: Korporativ sosial məsuliyyətə hansı yanaşmalar mövcuddur? (Çəki: 1)

- Bazar tənzimləmə.
- Korporativ vicdan, bazar, səhmdar yanaşma.
- Bazar, səhmdar yanaşma.
- Reqlativ, səhmdar yanaşma.
- Bazar, tənzimləmə, Korporativ vicdan, Səhmdar yanaşma.

Sual: Korporativ sosial məsuliyyətin mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- Bazar, davranış etikasını müəyyən edir.
- Bazar şirkətin davranışına təsir etmir.
- Bazar müəssisədən asılıdır.
- Müəssisə bazarın fəaliyyətini müəyyən edir.
- Müəssisə yeni məhsulların keyfiyyətinə nəzarət edir.

Sual: Reqlativ sosial məsuliyyətin mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- Dövlət şirkətlərin fəaliyyətinə müdaxilə etmir.
- Dövlət işgüzar şirkətləri qanunlara riayət etməyə tənzimlənməlidir.
- Dövlət müəssisələri dolayı olaraq tənzimləyir.
- Müəssisələrin öz qanunlarını əsas götürürlər
- Müəssisələrin rəqabət əsasında tənzimlənilirlər.

Sual: Korporativ vicdan yanaşmasının mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- Qərarlar rəhbərlərin məsuliyyətin nəticələridir.
- Qərarlar bazar tərəfindən müəyyən edilir.
- Qərarlar istehlakçılıqdan asılıdır.
- Qərarlar rəhbərlikdən asılı deyil.
- Qərarlar dövlət tərəfindən müəyyən edilir.

Sual: Səhmdar yanaşmanın mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- İşçi və rəhbərlə yanaşı səhmdarlar davranış qaydalarını müəyyən edirlər.
- İşçilərin səhm almağa məcbur edilir.
- İşçilərlə səhmdarlar arasında münasibətlər yaxşılaşmışdır.
- Səhmdarların səhmləri artırılır.
- Səhmdarların qiymətləri qaldırılır.

Sual: Hansı mərhələ cəmiyyətlə əlaqələrin inkişafı mərhələsinə aid deyil? (Çəki: 1)

- Cəmiyyətlə əlaqələrin yaranması (1600-1799).
- Kommunikasiyanın başlanması (1800-1899).
- Böyük böhran dövrünün cəmiyyətlə əlaqələri (1900-1939).
- Planlaşdırma cəmiyyətlə əlaqələrin bir funksiyası kimi inkişafı (1940-1974).
- Peşəkarlıq: qlobal kommunikasiyalar dövrü (XX-80-cı illər-indiyə qədər).

Sual: Cəmiyyətlə əlaqələr prosesinin ilk mərhələsi hansıdır? (Çəki: 1)

- Problemin müəyyən edilməsi və tədqiqi.
- Proqramın planlaşdırılması.
- Kommunikasiya.
- Qiymətləndirmə.
- Koordinasiya.

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial məsuliyyətin təşkilat tərəfindən pozulması üsullarının aradan qaldırılması üsullarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- İctimai üzrəmə.
- Rəhbərliyin istefası.
- Maddi ziyanın aradan qaldırılması.
- Daxili nəzarətin gücləndirilməsi.
- Satışın dayandırılması.

Sual: Menecment etikasının hansı növləri vardır? (Çəki: 1)

- Daxili etika və xarici etika.
- Milli və beynəlxalq etika.
- Sadə və mürəkkəb etika.
- Təşkilatdaxili və qruplararası etika.
- Mikroetika və makroetika.

Sual: Menecment etikasında utilitarizm nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- İstehlakçıların istəkləri nəzərə alınır.
- Təşkilatın fəaliyyətindəki addımların müsbət və mənfi nəticələrinin faydalığının öyrənilməsi.

- İstehlakçıların öyrənilməsinə ehtiyac qiymətləndirilir.
 - Təşkilati fəaliyyətin keçmiş tarixi öyrənilir.
 - Təşkilati fəaliyyətin yeni istiqamətləri öyrənilir.
-

Sual: Liderlik üslubunun etikasının məzmunu nədən ibarətdir? (Çəki: 1)

- Liderlik üslubunun təşkilati davranış qaydalarına uyğunluq səviyyəsi.
 - Liderlik üslubunun istehlakçıların maraqlarına uyğunluq səviyyəsi.
 - Liderlik üslubunun dövlət standartlarına uyğunluq səviyyəsi.
 - Liderlik üslubunun əsas ideya, prinsip və dəyərləri.
 - Liderlik üslubunun məqsədlərinin öyrənilməsi.
-

Sual: Cəmiyyətlə əlaqələrdə peşəkar davranış kodekslərindən aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- Afina kodeksi.
 - Lissabon kodeksi.
 - Moskva kodeksi.
 - Roma xartiyası.
 - Amerika kodeksi.
-

Sual: İmicin hansı səviyələri mövcuddur? (Çəki: 1)

- Makro, mikro.
 - Ali, orta, aşağı.
 - Yüklü regional.
 - Daxili, xarici.
 - İdarəedilən, idarə edilməyən.
-

Sual: Brendinqin mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- Məhsulun hazırlanması.
 - Məhsulun ideyasını hazırlamaq və onu reallaşdırmaq.
 - Məhsulun sistemləşdirilməsi.
 - Məhsulun istehsalı.
 - Məhsulun satışının təmini.
-

Sual: Menecment etikasının yaradılması və idarəedilməsinin əsası nədir? (Çəki: 1)

- Təşkilati mədəniyyət.
 - Strateji planlaşdırma.
 - Rəhbərlik.
 - Maliyyə təminatı.
 - İnzibati sanksiyalar.
-

Sual: Sosial məsuliyyətin lehinə olmayan arqumenti göstərin. (Çəki: 1)

- Biznes üçün uzun müddətli əlverişli perspektivlər təşkilatın, yerli qrupların həyatını yaxşılaşdıran və ya dövlət tənzimlənməsinin zəruriliyini ləğv edən sosial hərəkətləri cəmiyyət həyatında iştirakdan fayda əldə edilməsini təmin etmək.
 - Tələbatın və geniş kütlənin ümüdlərinin dəyişməsi.
 - Sosial problemlərin həllinə kömək etmək üçün resursların miqdarı.
 - özünü sosial cəhətdən məsuliyyətli aparmaq mənəvi öhdəliyi.
 - Sosial problemləri həll etmək bacarığının çatışmaması.
-

Sual: Sosial m hsuliyy tlin  leyhin  olmayan arqumenti g st rin. (  ki: 1)

- M nf etin maksimuma  atdırması prinsipinin pozulması.
 - Sosial c lbediciliy    kil n x rcl rin y ks k s viyy si.
 - Geniř k tl nin t l b etdiyi hesabat s viyy sinin y ks k olmaması.
 -  z n  sosial c h td n m hsuliyy tli aparmaq m n vi  hd liyi.
 - Sosial probleml ri h ll etmək bacarıđının  atıřmaması.
-

